


ISSN 0206-4340

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ



БАКЫ 2010

№ 1

«AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI TƏDRİSİ» ELMI-METODİK JURNAL

Təsisçi: Azərbaycan Respublikası Təhsil Nazirliyi

№ 1 (223). Yanvar - Mart 2010-cu il. Jurnal 1954-cü ildən çıxır.

MÜNDƏRİCAT

SƏRƏNCAMLAR

Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında 2

Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında 2

XRONİKA

Azərbaycan Respublikasının Təhsil Nazirliyində 3

“AZƏRBAYCAN MƏKTƏBİ” - 85

N.Nəcəfov - Uzun ömürlü pedaqoji jurnalımız 6

ƏDƏBİYYATŞUNASLIQ VƏ DİLÇİLİK

T.Hacıyev - Azərbaycan ədəbi dilinin dövrləri haqqında 9

T.Novruzov - Səməd Vurğunun satira yaradıcılığı 15

Q.Umudov - Folklorşunaslığımızın formallaşmasındaki çətinliklər 20

ÜMUMTƏHSİL, ORTA İXTİSAS VƏ ALI MƏKTƏBLƏR:

TƏDRİS METODİKASI, İŞ TƏCRÜBƏSİ

S.Hüseynoğlu - Dramatik əsərlərin məzmununun

öyrənilməsində yeni texnologiyaların tətbiqi 24

A.Məmmədov - X sinifdə Azərbaycan dilinin tədrisi. I məqalə 31

E.Cəfərova - Lirik əsərlərin tədrisində interaktiv təlim metodlarından istifadə 43

T.Mehdiyeva - Leksika bəhsinin tədrisinə dair 46

A.Balıyev - Milli və dünya ədəbiyyatı nümunələrinin əlaqəli tədrisi 47

G.Abdullayeva - Azərbaycan dili dərslərində interaktiv təlim
metodlarından istifadə 50

S.Mirzəyeva - Tədris materialının möhkəmləndirilməsi prosesində
interaktiv təlim metodlarından istifadə 54

S.Aslanova - Baş üzvlərdən birinin iştirak etdiyi sadə cümlələrin tədrisi 57

BEYNƏLXALQ PRAKTIKA: DİLİN TƏDQİQİ

G.Əliyeva - Sözün məna strukturunda semantik və praqmatik
komponentlərin nisbəti 61

POLEMİKA

Ş.Allahverdiyeva - Humanitar fənlərin tədrisində yeni texnologiyaların
tətbiqinin zəruriliyi 64

G.Məmmədtaghiyeva - XXI əsr, növbəti minillik: yeni nəsil yetişir, biz onu
qarşılamağa hazırlıqmı? 67

ELM VƏ TƏHSİL XADİMLƏRİ

Y.Kərimov, Ə.Abbasov - Bir ömrün naxışları 69

ƏDƏBİ MÜHİT

O.Abbasov - Poeziya 76

XƏBƏR - SERVİS

Ədəbi aləmdə 77

Xarici ölkələrdə 78

Yeni naşrlar 79

* * *

Xəbərləri hazırladı Lalə Əhmədova.

ÜZEYİR HACİBƏYLİNİN 125 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2010-cu ilin sentyabr ayında dahi bəstəkar, mütəsir Azərbaycan müsiqisi sənətinin banisi, görkəmli müsiqisənəs alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi təntəm olur.

Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəylinin 125 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qarara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetli bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 23 fevral 2010-cu il.*

RƏSUL RZANIN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2010-cu ilin may ayında Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureati, Sosialist Əməyi Qəhrəmanı Rosul Rzanın (Rosul İbrahim oğlu Rzayevin) anadan olmasının 100 illiyi təntəm olur.

Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yərən əsər yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-madani həyatında yaxından iştirak etmiş, dolğun və samarəli ictimai fəaliyyəti ilə tanınmışdır.

Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş xalq şairi Rosul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qarara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yaziçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birləşdə xalq şairi Rosul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetli bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 14 yanvar 2010-cu il.*

Xronika

TƏHSİL NAZİRLİYİNDE

Yanварın 15-də Təhsil Nazirliyinin bilavasita tabeliyində olan lisey və gimnaziya direktorlarının iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov nazirliyin bilavasita tabeliyində olan lisey və gimnaziyalara hərtərəfli diqqət və qayğı göstərildiyini, müvafiq tədris ocaqlarının maddi-texniki təchizat məsələlərinin on yünsək səviyyədə həllini tapdığını bildirmişdir. Nazir qeyd etmişdir ki, son illər həmin lisey və gimnaziyaların bazılıarı uğurlarının sırasını genişləndirməyə müvəffəq olsa da, əməkliyət onların fəaliyyətinin nəzərdə tutulan səviyyəyə yüksəldilməsi mümkün olmayıb. Nəqşanları aradan qaldırılması üçün Təhsil Nazirliyinin müvafiq şəbə və struktur rəhbərlərinə göstəriş verən Misir Mərdanov həmin təhsil məsəsələrinin fəaliyyətinin səmərəli təşkili üçün məktəb direktorlarına daha məsuliyyətli olmayı, işlərini onlara göstərilən qayğıya uyğun səviyyədə qurmağı tövsiyə etmişdir.

Yanvarın 21-də Təhsil Nazirliyində Türkiyənin Bakıdakı işgəzar şəfərdə olan milli təhsil naziri xanım Nimet Çubukçunun rəhbərlik etdiyi nümayəndə heyeti ilə görüş keçirilmişdir. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov nazirliyin rəhbər işçilərinin, çoxsaylı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbiri açaraq qonaqları salamlamış və onlarla görüşündə məmənurlüğunu ifadə etmişdir. Nazir daha sonra Azərbaycan və Türkiyə arasında başqa heç bir olka ilə müqayisə edilməyəcək şəmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açmış, ölkələrimiz arasında yaradılan mənəvi körpünün daha da möhkəmənəsinin zəruriliyindən danışmış, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu sahərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söyləmişdir. Sonra çıxış edən Türkiyənin milli təhsil naziri Nimet Çubukçu tədbir iştirakçılarını salamlayaraq Azərbaycana gəlisi ilə çox böyük sevinc hissəti yaşadığını bildirmişdir. Görüşün sonunda jurnalistlərin sualları cavablandırılmışdır.

Fevralın 5-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilmişdir. Kollegiya üzvləri ilə bərabər bir sira millət vəkilişlərinin, Təhsil Nazirliyi Aparatının məsul işçilərinin, nazirliyin struktur bölmə rəhbərlərinin, rayon, şəhər təhsil şöbə müdürüllərinin, bilavasita Təhsil Nazirliyinə tabe olan əməkliyət məsəsələri direktorlarının iştirak etdikləri geniş iclasda təhsil naziri Misir Mərdanovun "2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr" mövzusunda məruzə təqdimatı dinlənilmişdir.

Fevralın 10-da təhsil naziri Misir Mərdanov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturyo Mixail Pavloviçin başçılıq etdiyi nümayəndə heyeti ilə görüşmüşdür. Görüşdə Belarus Respublikasının ölkəmizdəki fəvqələdə və salahiyətli səfiri Nikolay Pastkeviç da iştirak etmişdir.

Fevralın 13-də Təhsil Nazirliyində Monitoring və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənilmişdir. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov monitoring və qiymətləndirmə şöbəsinin işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı olduğunu qeyd etmiş və ayrı-ayrı şöbələrin fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar verilməsinin zəruriliyini diqqətə çatdırılmışdır. Monitoring və qiymətləndirmə şöbəsinin müdürü Tərəncə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə bağlı hesabat-təqdimatla çıxış etmişdir.

3

Martin 2-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun iştirakı ilə 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşri və çap hazırlanması ilə bağlı müşavirə keçirilmişdir. Tədbirdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdürü Naila Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbələrinin müdürü, tanınmış alimlər, ayrı-ayrı fənlər üzrə ekspert mülliimlər, dərsliklərin nəşri və çapını həyata keçirən naşriyat-poliqrafiya müssəssələrinin rəhbərləri və başqları iştirak edirdilər.

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq ölkəmizdəki dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu söyləmişdir. Nazir qeyd etmişdir ki, son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Dərsliklərin hazırlanmasında orta məktəblərdə müxtalif fənləri tədris edən mülliimlərin iştirakı artıb. Məhz orta məktəb mülliimlərinin dərslik müəllifiyinə götiiriləsi, dərsliklərin redakta və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi dərslik sahəsindəki nöqsanların azaldılmasına gətirib çıxarib. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan nazir Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərdə diqqət yetirilməli vacib məqamlara toxunmuşdur.

Martin 2-də təhsil naziri Misir Mərdanov Almaniyadan "Winter" şirkətinin rəhbəri Wolfgang Vinterlə görüşmüştür. Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq layihə sənədinin hazırlanması, gələcək perspektivlər və digər məsələlər barədə müzakirələr aparılmışdır.

Martin 3-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüştür. Görüşdə nazir ölkələrimiz arasında təhsil sisteminə mövcud olan əlaqələrdən söz açmış, Azərbaycanda gürçülər xüsusi diqqətdən, Qax, Balakən, Zaqatala rayonlarında yerləşən gürçü məktəblərinin fəaliyyətdən bəhs etmiş, qarşılıqlı görüşlərdən yerləşən Azərbaycan məktəblərində pedaqoji kadrların, xüsusi il Azərbaycan dilin mülliimlərinin çatışmaması nəzərə çatdırılmışdır. Gələcəkdə Tiflisdə Azərbaycan universitetlərinin filiallarını yaratmaq təklifi irəli sürülmüş, eləcə də Azərbaycanda gürçü dilinin tədrisi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Martin 4-də təhsil naziri Misir Mərdanov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri Əli Birgə Cankorellə görüşmüştür. Görüşdə təhsil sahəsi ilə bağlı bir sıra məsələlər barədə səhərbət aparılmışdır.

Martin 6-də Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsinin "Azərbaycan Respublikasında dövlət uşaq müssəssələrinin uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Programı"nın icrası istiqamətində görülen işlər və qarşıda duran vəzifələr" mövzusunda təqdimatı dinlənilmişdir. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkədə aparılan təhsil islahatlarının, təhsilli bağlı həyata keçirilən Dövlət Proqramlarının icra vəziyyəti haqqında vaxtaşırı dolğun məlumatlar verilməsinin vacibliyini qeyd etmiş, bu məqsədlə son günlər nazirliyin ayrı-ayrı idarə və şöbələrinin hesabatlarının dinləndiyini, bu işin davam etdirildiyini və növbəti belə bir hesabat-təqdimatı müzakirə etmək üçün yığışdıqlarını bildirmişdir. Sonra De-institutlaşma və Uşaqların Müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva müzakirə olunan məsələ ilə bağlı hesabat-təqdimatla çıxış etmişdir. Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib müvafiq təkliflər vermişlər.

Martin 9-də Təhsil, Əmək və Əhalimin Sosial Müdafiəsi nazirlikləri, Aila, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birleşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə shata olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Təhsil Nazirliyində təşkil edilən tədbirdə nazirliyin məsul şəxsləri, sənədi imzalayacaq təşkilat və qurumların nümayəndələri və KIV təmsilciliyi iştirak etmişlər. Mərasimi açan təhsil naziri Misir Mərdanov giriş sözündə "Azərbaycan Respublikasında dövlət uşaq müssəssələrinin uşaqların ailələrə verilməsi (De-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində bir sira layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan biri də "Yerli hakimiyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsası xidmətlər üzrə əməkdaşlıq modelinin işləniləb hazırlanması" layihəsidir. **Martin 16-də** Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı arasında həmin layihənin həyata keçirilməsi üzrə Quant Sazişi imzalanmışdır. Təhsil Nazirliyində təşkil edilən imzalanma mərasimində nazirliyin məsul şəxsləri, YUNISEF, Avropa Birliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Sosial Xidmətlər Təşəbbüsü və QHT Alyansının nümayəndələri və KIV təmsilciliyi iştirak etmişlər. Mərasimi açan təhsil naziri Misir Mərdanov imzalanacaq sənədlə bağlı məlumat vermişdir. Sənədləri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının prezidenti Franz Çeska imzalamışlar. Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Martin 19-də Təhsil Nazirliyində doktorantların və gənc tədqiqatçıların XIV respublika elmi konfransının yekunlarına, konfransda fərqlənmis iştirakçıların mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilmişdir. Mərasimi təhsil naziri Misir Mərdanov açaraq son illərdə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların elmi nailiyyətlərini müzakirə etmək və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlərdən danışmışdır.

Tədbirdə doktorantların və gənc tədqiqatçıların XIV respublika elmi konfransında fərqlənmis iştirakçıların adları açıqlanmışdır. 58 doktorant və gənc tədqiqatçıya sertifikatlar təqdim olunmuş, ən yaxşı məruza ilə çıxış edən 5 nəfər isə noutbukla mükafatlandırılmışdır.

Martin 29-də Təhsil Nazirliyində müşavirə keçirilmişdir. Müşavirədə təhsil naziri Misir Mərdanov qarşıda duran bir sıra məsələlərə toxunmuşdur. Öncə o, Təhsil Nazirliyində fəaliyyət göstərən "Qaynar xət" xidmətinin fəaliyyətinin daha da gücləndirilməsindən, aparılan işlərin səmərəliliyinin təmin olunmasından söz açmış, bir sira vacib məqamlardan danışmışdır. Müşavirədə nazir, "Ön yaxşı əməkdaşlıq məktəbi", "Ön yaxşı müəllim" məsəbəqələri üzrə işin gedisi, məktəblərin regionallaşdırılması, peşə təhsili, elm, dərslik və digər sahələrlə bağlı bir sıra məsələlərə toxunmuş, bu və ya digər istiqamətdə aparılan işlərə dair konkret tapşırıqlar vermişdir.

UZUN ÖMÜRLÜ PEDAQOJİ JURNALIMIZ

Nacaf NƏCƏFOV,
"Azərbaycan məktəbi" jurnalının
baş redaktoru, filologiya elmləri namizədi,
əməkdar müəllim, AJB-nin üzvü

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nazari və pedaqoji jurnalı olan "Azərbaycan məktəbi"nin 85 yaşı tamam oldu. Ölkənin on müraciət zamanlarında təhsilimizə dayaq olan, pedaqogikamızın, məktəbimizin keşiyində duran, onu yad təsirlərdən qorumaqdə əzmkarlıq göstərən bu jurnal öz fəaliyyəti dövründə müəllimlərin və bütün pedaqoji işçilərin yaxın dostu, həmkarı olmuş, yeni fikirlərin, qabaqcıl pedaqoji təcrübənin, innovasiyalar və texnologiyaların təbliğatçısı və tədqiqatçısı rolunu oynamışdır. Vaxtilə bu jurnalda əlavə kimi çox sayıda məcmuələr də nəşr edilmişdir ki, onlardan biri 55 yaşı "Azərbaycan dili və ədəbiyyatı tədrisi"dir. Deməli, bu bayram həm də bizim bayramımızdır.

Redaksiya.

"Azərbaycan məktəbi" jurnalı 1924-cü ildə "Yeni məktəb" adı ilə nəşrə başlamış, 1930-40-ci illərdə "Müəllimə kömək" adı ilə fəaliyyət göstərmişdir. Jurnal 20-30-cu illərdə ölkəmizdə dünyəvi məktəbin qurulmasında, məktəbin yeni istiqamətə yönəldilməsində yaxından iştirak etmişdir. O, həqiqətən, müəllimlərin köməyinə çatan yeganə elmi-pedaqoji mətbuat kimi tanınırdı.

O da maraqlıdır ki, "Azərbaycan məktəbi" jurnalının saləfi olan "Yeni məktəb" məcmuası 1924-cü ilin aprelində Azərbaycan Xalq Maarif Komissarlığının elmi-metodiki şurası tərəfindən nəşrə başlayanda onun baş redaktoru respublikanın xalq maarif komissarı Mustafa Quliyev təsdiq edilmişdir.

"Yeni məktəb"in ilk nömrələrində onun "maarif ocaqlarının, ali və ibtidai məktəblərin bütün həyatından bəhs ediləcəyi" əminliklə bildirilirdi.

1930-cu ilin noyabrında "Yeni məktəb" jurnalının davamı kimi Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən elmi-pedaqoji və metodiki məcmua kimi nəşr edilən "Müəllimə köməyin" birinci nömrəsində deyilirdi: "Maqsad müəllimlərə gündəlik məktəb işləri haqqında praktik yardım göstərməkdir...".

Bu illərdə Heydər Hüseynov, B.Komarovski, A.Makovelski, M.Rəhimli, Ə.Hüseynov, Ə.Dəmirçizadə, Zülfəli İbrahimov, Ə.Sumbatzadə, Camo Cəbrayılbeyli, Mirəli Axundov, S.S.Axundov, Cümsüd Zülfüqarlı və başqalarının "Müəllimə kömək"də dərc olunan məqalələrində ümumi icbari təhsilin həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilib yayılması, program və dərsliklər təhlil və şərh edilir, pedaqogika sahəsində qazanılan nailiyyətlərdən bəhs edən məqalələrlə müəllimlərə dəyərli məsləhət və tövsiyələr verilirdi.

"Azərbaycan məktəbi" çağdaş milli təhsilimizin salnamasıdır. Onun sahifələrində xalqımızın ən görkəmli elm, sənət adamları, maarifçilər, metodistlər, məktəb rəhbərləri çıxış etmiş, təhsilimizin uğurları və inkişaf yolları haqqında öz dəyərli fikirlərini söyləmişlər. Bütün bunlar isə təhsilimizin

inkişafına kömək etmişdir. Görkəmli pedaqoqlar həmişə bu sikirdə olmuşlar ki, pedaqoji sahədə toplanmış təcrübələr, əsasən bir mənəvi sərvət kimi pedaqoji mətbuatın səhifələrində saxlanılır və sonrakı nəsillər də ondan bəhrələnir. Təhsilimizə dair ən qiymətli fikirlər pedaqoji mətbuat, o cümlədən "Azərbaycan məktəbi" vasitəsilə yayılır. Azərbaycanın pedaqoq alimləri Əhməd Seyidov, Mehdi Mehdiyev, Mərdan Muradxanlı kimi korifeylərin fundamental elmi əsərləri ilə zənginləşdirilmiş, sonrakı nəsil pedaqoqların, bizim müasirlərimiz olan Əjdər Ağayev, Nurəddin Kazımov, Hüseyin Əhmədov, Fərrux Rüstəmov və başqalarının gərgin əməyi sayasında xəzinələşdirilmiş pedaqoji fikir tariximiz "Azərbaycan məktəbi"nin əsas mövzusu olmuşdur. Pedaqoji işçilər onları düşündürən məsələlərlə əlaqədar bunlardan zaman-zaman bəhrələnmişlər. Jurnalda dərc olunan aktual məsələlərin gərgin axtarışların nüticəsi olduğunu oxucular yaxşı bilirlər. Azərbaycanın istedadlı pedaqoq-psixoloq alımlarının yetişməsində, onların irlisinin işıqlandırılmasında jurnalın yaradıcı kollektivinin xidməti danılmazdır. Fərəhli haldır ki, jurnalımızın redaksiya heyətinin 5 üzvü Prezidentin fərdi təqaüdçüsüdür. Hörəmtəxəsi təxrləməq lazımdır ki, görkəmli dramaturquımız Sabit Rəhman, dövlət xadimi Şıxəli Qurbanov, professorlardan Şamil Qurbanov, Əbdül Əlizadə, Əjdər Ağayev, jurnalistlər Nurəddin Babayev, Rüstəm Hüseynov, Əmirəslan Rəcəbov, Təyyar Musayev, Nağı Günaşlı, Məhəmməd Baharlı, Vaqif Qurbanov, Tahir Əliyev, Yusif Əliyev, Allahverdi Eminov bu mətbuat orqanının əməkdaşı olmuşlar.

"Azərbaycan məktəbi"nə Rüstəm Hüseynov, Əkbər Mirzəyev, Zəhra Əliyeva, Əjdər Ağayev kimi tanınmış ziyanlılar başçılıq etmiş, onun baş redaktoru vəzifəsində çalışmışlar. Bu gün respublikamızda nəşr olunan pedaqoji qəzet və jurnallar vaxtilə məhz "Azərbaycan məktəbi"nin mehribən qoynundan pərvazlanıb həyata vəsiqə almışlar. Xalq yazıçısı Mirzə İbrahimov "Azərbaycan məktəbi" jurnalını "İdrak və ədəb çırığı" adlandırmışdır.

1943-cü ildən "Azərbaycan məktəbi" adı ilə çıxan bu jurnal keçmiş Sovetlər Birliyində dünya təhsilindəki təcrübədən faydalananaraq işlənib hazırlanmış qabaqcıl ideyaların, sovet təhsil sisteminin nailiyyətlərinin respublikada yayılmasında çox iş görmüşdür. Jurnalda təhsilin inkişafına həsr edilən məqalələrlə bərabər məktəbimizin keçidiyi yolun, ictimai və pedaqoji fikrin inkişaf tarixinə, dilimizin, ədəbiyyatımızın tədqiqinə həsr olunan məqalələr də görünməyə başladı. Görkəmli pedaqoq Mehdi Mehdiyev özünün "Azərbaycanda məktəbin inkişaf yolları" adlı məqaləsində yazırı ki: "Azərbaycan məktəbi"nin pedaqoji sahədə təcrübə mübadiləsində, qabaqcıl təcrübənin ümumiləşdirilməsində, müəllimlərin pedaqoji məharətinin artmasında çox böyük köməyi olmuşdur". Ətən əsriñ ortalarından başlayaraq jurnalda əlavə kimi nəşr olunan "Russkiy yazık i literatura v azerbaydjanskoy şkole" (1947), "Azərbaycan dili və ədəbiyyat tədrisi" (1954), "Fizika və riyaziyyat tədrisi" (1954), "Kimya və biologiya tədrisi" (1956), "Əmək və politexnik təlim" (1958), "Tarix, ictimaiyyat, coğrafiya" (1964), "İbtidai məktəb və məktəbəqadər tərbiyə" (1970), "Məktəbdə bədən tərbiyəsi" (1976) adlı metodik məcmuələr pedaqoji-metodik biliklərin ensiklopedik toplusu kimi müəllimlərin, digər kateqoriyadan olan maarif işçilərinin şəxsi təhsilini, elmi-metodik səviyyəsini artırmaq baxımından mühüm və əhəmiyyətli rol oynamışdır.

"Azərbaycan məktəbi" özünün ilk sayılarından başlayaraq möəllimlətin elmi-nəzəri və pedaqoji hazırlığını yüksəltmək məqsədilə öz səhifələrində pedaqoji-psixoloji məsələlərin işıqlandırılmasına xüsusi diqqət yetirmiş, pedaqoqlarla yanaşı, psixoloq alımlar Ə.Zəkuzadə, Şövqü Ağayev, Z. Mehdiyadə, Əkbər Bayramov, Əbdül Əlizadə, Muxtar Həmzayev və başqalarının psixoloji məsələlərə dair məqalələri dərc olunmuşdu. 60-80-ci illərdə "Azərbaycan məktəbi" jurnalının atrafına təcrübəli alımlarla yanaşı, bu gün püxtəşmiş, o zaman isə gənc yaradıcı qüvvələr kimi tanınan alımlarımız toplaşmışdı. Keçmiş SSRİ məkanında yaranmış vəziyyətlə əlaqədar ötən əsrin 90-ci illərində isə "Azərbaycan məktəbi" jurnalı ciddi çatınlıklarla qarşılaşdı. Mətbuatın dövlət tərəfindən maliyyələşdirilməsi dayandırıldığı üçün jurnalın və onun əlavələrinin maddi bazası zəiflədi. Əlbəttə, ilk növbədə məcmuələr buna tab gətirə bilmədi. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə bu məsələlərə münasibət dəyişildi. Jurnalın yeni əsasnaması hazırlanıb və 1997-ci ildən iddə 6 nömrə nəşr olunmağa başladı. Təhsil islahatına başlandığı 1998-1999-cu illərdən etibarən Təhsil Nazirliyinin pedaqoji mətbuatı diqqət və qayğısı nəticəsində "Azərbaycan məktəbi"nin da işində döntüş yarandı və o, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasetinin təbliği və həyata keçirilməsi prosesinə qoşuldu, təhsilin məzmunu, inkişaf strategiyaları, idarə oluması və qiymətləndirmə məsələlərinin istiqamətləndirilməsində, bütövlükdə yeni təhsil quruculuğunda Təhsil Nazirliyinin yardımçısı oldu.

Jurnalda bütün pillələrdən olan məktəblərdə yüksək keyfiyyətli təhsil verilməsinə nail olmaq üçün bir sıra vacib amillər xüsusi diqqət yetirilir, müasir təhsil modelinin və tədris proqramlarının tətbiqi, biliklərin qiymətləndirilən nəsinin müasir metodları, beynəlxalq əlaqələrin yaradılması, tələbə-müəllin, münasibətlərinin düzgün qurulması məsələlərinə ardıcıl fikir verilir. Pedaqoji fikrin geniş təbliğ olunmasında, yayılmasında əvəzsiz rolü olan jurnal məktəbin, müəllimin yaxın köməkçisi, məsləhətçisi kimi uzun illərdir ki, onlara məqsədyönlü xidmət edir. Ona görə də jurnal pedaqoji işçilərin sirdəsına, təcrübə məktəbinə çevrilmişdir.

"Azərbaycan məktəbi" bundan sonra da təhsil sahəsində mövcud problemlərdən bəhs edən yazılar dərc etməklə, ölkədə təhsil siyasetinin həyata keçirilməsi, təhsilin səviyyəsinin müasir tələblər səviyyəsinə qaldırılması, onun dünya təhsil sistemini integrasiyası işində yeniləşən Azərbaycanın təhsil işçilərinə müntəzəm kömək edəcəkdir.

Ədəbiyyatşünaslıq və dilçilik

AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN DÖVRLƏRİ HAQQINDA

Tofiq HACIYEV,
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor

Orta əmumtəhsil maktablalarının X-XI siniflərində Azərbaycan dilinin tarixi və tarixi üslubiyatı haqqında müzəyan məlumatlar verilir. Diliimiz başqa sahələrdə olduğu kimi, ədəbi dil tarixi ilə bağlı da yeni araşdırılmalar aparılır və yeni nticələr, yeni fikirlər meydana çıxır. Hesab edirəm ki, bu məqalədə deyilənlər dil və ədəbiyyat tarixinin tədrisində müəllimlərimiz üçün faydalı olacaqdır.

Ədəbi dilin tarixini müxtəlif prinsiplərə görə dövrləşdirmək olar və müxtəlif prinsiplər üzrə dövrləşdirmə təcrübələri də var. Ədəbi dil anlaysında, əlbəttə, yazı mühüm faktordur. Ona görə də bu təsnifatda xalqın keçdiyi taşakkul və inkişaf mərhələləri, bu mərhələlərdə cəmiyyətin yetkinlik dərəcəsi, cəmiyyətin və dövlətçiliyin dila münasibətinin mədəni təzahürü nəzərə alınmalıdır. Çünkü bunların hamisinin dila və üslublara təsiri var. Bu baxımdan Azərbaycan – türk ədəbi dilinin tarixini iki dövrlə ayırmak daha münasibdir: 1. Yazıyaqdərki dövr; 2. Yazılı dövr.

1. Yazıyaqdərki dövr bütövlükdə taşakkul tapmış Azərbaycan xalq dilinin tarixini – təxminən e.e. II əsrən erəmizin VI əsrinə qədərini əhatə edir. Təbii ki, bu dövrdə xalqın dövlət idarəə üsulunda yaşaması, dövlətçilik institutları – saray-aristokrat qatı, məmər-tacir təbəqəsi, ordusu olması ilə bağlı həm əmr və fərmanların, hökmədar-sərkərdələrin yürütlərini qeydə alan salnamələrin dili kimi yazılı, həm də elitanın ənsiyyatı vasitəsi kimi şifahi ədəbi dil təzahürürləri olmuşdur. Bu məlahizə səni görünənəsin deyə, məsələn, daha qədim dərinliyi gedən Sumer tarixini yada salmaq yetər. E.Ə. III min ildə Sumerda məktəblər işləyib, dövlət sənədlərini yazıya alan mızrələr-katiblər olub (hələ aşağı mədəni inkişaf səviyyəsində də bütün dövlətlərdə mızrəlik-katiblik sənəti faaliyyət göstərib), hətta Sumer qəhrəmanlıq dastanları yazıya alınıb, dini şəirler-ilahilər deyilib və yazılıb. Buna görə "yazıyaqdərki ədəbi dil" anlaysunu göydəndilmişən saymaq olmaz – yazının və yazılı dilin mərhələləri göz qabağındadır. Sadəcə "yazıyaqdərki" ifadəsində müəyyən şartlılıq var. Birinci onu nəzərdə tuturq ki, o dövrdən biza yazıda heç nə gəlməyib. Bu dövr yazı mədəniyyətimizi sonralar Gög Türk dövlətinin daşlara qazılmış yüksək-ali üslublu yazılarının – kitabalarının timsalında təsəvvür edə bilərik. Orxan – Yenisey kitabalarının dili Gög Türk imperiyasının dövlət dili – əbədi dili olmuşdur. Eyni zamanda folklor nümunələrinin dili, bir çox xalq ifadə deyimlərinin, anomastik vahidlərin fonetikası, başqa xalqların yazılarında qorunub saxlanılmış türkizlərin tarixi-nüçəyisli təhlili vasitəsilə, eləcə də sonrakı yazılı dilimizin faktlarda görünən və müasir dildə yaşayan qədim səs uyğunluqlarının əsasında həmin dövrün xalq dili və ədəbi dili haqqında məlumatlana bilərik. Əlbəttə, həmin dövrü keçən əsər aid tədqiqatların Azərbaycan dilində müəyyən etdiyi oğuz-qıpçaq dil faktları ilə sərgilanən dil mənzərəsi ilə təsəvvür etmək olmaz. Tədqiqat göstərir ki, bizim tanıdığımız oğuz-qıpçaq elementlərindən daha qədimdə, məhz e.e., məhz yazıyaqdərki dövrdə başlamış Azərbaycan türkcəsi olmuşdur. Ögey

tarixşünaslığımızın Azərbaycanda türkün erkən tarixini danması ideyasının davamı olaraq oğuz etnosuna münasibət də birtaraflıdır. Azərbaycan türkəsinin oğuz mənşəyi halda ilk orta əsrərin sonlarında aid edilir, on cəox da bu tarixi səlcuqlularla (XI əsrən) başlayırlar. Halbuki dil faktları, ayrı-ayrı sözlərin morfonoloji təhlili, Azərbaycan şivalarının faktlarına müraciət dilimizdə oğuzların çox qədimlərə getdiyindən xəbor verir. Azərbaycan türkəsində oğuzlar iki qat təşkil edir. Birinci qat eramızdan əvvələn verir. Azərbaycan türkəsində oğuzlar iki qat təşkil edir. Birinci qat eramızdan əvvələn gedən on qədim dövrlərdən dilimizin əsasını təşkil edən fonetik, morfoloji gedən on qədim dövrlərdən dilimizin əsasını təşkil edən fonetik, morfoloji xüsusiyyətlərin və qədim əsas lügət fondunun təşəkkülünə qədərki dövrü əhatə edir - xüsusiyyətlərin və qədim əsas lügət fondunun təşəkkülünə qədərki dövrü əhatə edir - eranın əvvəllərinə kimi. İkinci qat ilk orta əsrərdən yaranan, başqa oğuz dilləri ilə eranın əvvəllərinə kimi. İkinci qat ilk orta əsrərdən yaranan, başqa oğuz dilləri ilə meydana gəlir. Bu marhalada özü iki səviyyədə üzə çıxır: 1. Eramızın əvvəllərindən X-XI əsrərə qədərki müddət. Görünür, "Dada Qorqud kitabı"nda təsvir olunan oğuzun oğuzla vuruşu məhz bu dövrlərin məhsuludur: dəstəndən ic Oğuzlar yerli, Azərbaycanın qədim oğuzları, Daş oğuzlar isə gəlmələrdir - deməli, boyların bəziləri daha qədimlərə getərə də, bir qismi həmin dövrlərdə yaranıb. Bu zaman oturaq və gələn oğuzların dilləri arasında ham canlı - **dil**, ham da adəbi - **nitq** səviyyələrində əlaqə olub; 2. XII-XV əsrər arası. Bu zaman azərbaycanlıların başqa oğuz dilləri ilə əlaqəsi yalnız adəbi yazılı səviyyədə gedib. Müasir dildə on qədim oğuz qatı fonetik faktlarda daha güclü qalır. Hətta bu fonetik takəmül bəzən leksik-semantik qavrayışla nəticələnir. Məsələn, **devirmək** və **çevirmək**, **dönmək** və **çönmək** sözləriindi sinonim kimi götürürler.

Halbuki burada adı d-ç məxrəc ayrılması baş vermişdir - dialektlərdəki **dış-çis**, **düş-tüş-cüs** misallarını xatırlayın.

Qədim oğuz qatına aparan bir neçə fonetik hadisə.

C - S: **çis-sis**. Çıskin, **çıləmək** (damcı) sözlərinin kökü **çi** (şeh, nəm) orta əsrərdə qədər Azərbaycan oğuzcasında müstəqil işlənib... ol düzülmüş incilər Sübhdəm vəqtiündə düşməs **cini**, ya dərdəmmidür (Nəsimi). Müasir dilimizdəki **isləmək** fəlinin kökü **is** - **çi-nin** metatezasıdır - **ç-s** baş vermişdir.

S - S: **qas** (qaş), **das** (daş), **asix** (aşıq) (Cəbrayıl, Sirik kənd şivəsi). Ayrı-ayrı sözlərə: **silla-silla**, **şunqar-sünqar**, Şəki-Saxi, Şabran-Sabiran.

C - Ş: **çəşqən-şəşqən**. Əslində bunların hamısı ç-t-ş silsilə inkişafının müxtəlis mərhələlərdə işlək olmuş təzahürlərinin qalığıdır.

D - Z - Y: M.Kaşgarinin göstərdiyi bu səs uyğunluğu Cəbrayılın Sirik şivəsində sistem təşkil edir: **Xan-yan**, **zaxxi-yaxşı**. Azix (ayı) mağarasının adında aydın qorunub saxlanılmışdır. Həmçinin: **addım** - **adaq-ayaq**.

D - Z məxrəc əlaqəsi türk antropoloji genində haradasa gizlənib, müasir şivalarımızdə birdən iki alınma sözdə zühür edir: **muraz-murad**, **maza-məda**. İndi dilimizdəki **adına** (cümə axşamı) sözünün tarixən (məs, DQK-da) **ayna** şəklində işlənməsi də qədim d-y əlaqəsinin şahidi dir. Hesab etmək olar ki, belə qədim türk səs qanunlarına "uyan" sözlər ən qədim alınmalardandır. Bəzən qədim nadir dil hadisəsi alınma sözdə məhərətlə gizlənir. Məsələn, Vərdiş Cəbrayıl şivəsində Vərgiş şəklində işlənir.

D - g uyğunluğu ilk baxışda təbii görünmür. Ancaq məxrəc keçidləri (g-k-c-t-d) g-d əlaqəsinə adiləşdirir. Yaxud **qax-** və **çax-** şəkilçilərində geneoloji ümumilik görən mülliif¹ yuxarıdakı keçidi qalın məxrəcə köçürmüştür olur: q/g-d/k-d/t-c/c/.

¹ Радлов В.В. Опыт словаря тюркских наречий. Г. I, Ч. I, с.116.

C - y: M.Kaşgariyə və başqa mənbələrə əsaslanan tarixçilər **yabqu/cabqu** titul sözünü (xaqandan sonra ikinci funvan) eyni möhür-əlamət kimi tanıırlar. Bu səs uyğunluğu donmuş halda, sözün leksik-semantikinin sabit örtüyü kimi bu gün də görünür: **cırmaq** (**cırıq**, **cızmaq**, **curum**, **cığır**...) - yarmaq (yarıq, yırtıq, yorğan). Toponimik ədəbiyyatlarda **Car** kəndini (Zaqatala) yer sözü ilə bağlayırlar. Bütəcər topominindəki -cər hissəsi də o kökdəndir: **bila**(balı "küçük")+cər(yer).

C - z: **zan-can** (Cəbrayıl, Sirik şivəsi). **Car** (Zaqatala) - **Zar** (Kəlbacar). Müasir dilimizdə: **əmək-əmzik**, **damcılamaq-damızmaq/damzımaq**.

D - y: **dərə-yarğan**.

D - c: **dırnaq-cırmaq(lamaq)-cynaq**. Bu səs uyğunluqları d-z-y-c inkişaf xəttidir: **dərə-dərin-yarıq-cırıq-cızıq**, **yer-cər-zar**.

Cənub şivalarımızdaki ts afrikatı mürəkkəb sözlərin bolluğu dövrünün yadigarıdır və suvar dilinin tasırı da sayıla bilər: **tsay** (çay), **tsiman** (çəman). Həmçinin tarixən: **Tsitsak** (Çiçək - Xəzər hökmərinin qızının adı). Bu gün **muncuq** kimi işlənən sözdəki **b - m** (boyun başqa türkçalarda **meyun**) **bən-mən**, **bunu-munu** örnəklərindəki dövrün yox, daha qədim tarixin faktıdır. Orta əsrərə dilimizdə on qədim türkçəyə maxsus **l-ş** hadisəsi müşahidə edilmir. Deməli, **balak-beşik**, **dalık-deşik** nümunələrindəki **l - nın ş - ya**, **yaxud ş - nın l - ya** keçməsi e.a.in dil faktı olmalıdır - çuvaşça müqayisə et: **çul** - daş. Yaxud şivalarımızda işlənən **kərtmək/cərtmək** [kəsmək] sözlərindəki **k - ç** uyğunluğu yeni oğuz qatına düşmür, M.Kaşgarinin göstərdiyi oğuz faktları ilə izah oluna bilir. Ayrı-ayrı tarixi və müasir söz-toponimlərdə qədim, yazıya qədərki türkçəmizin leksikasını görürük. Mədya təyfasi **mak-maq-mağ-bük** (**m-b**) asasında Mədiyanın adı **Makta** və bu gün Naxçıvanda Maxta kəndi²; **Alban** sözü də həmin qədim leksik nümunələrdəndir: buryatca **albanay** şaman termini kimi sehrkar, cadulu (ruh) - həmin şaman adəti bizim Albaniyada da olub³. Qədim Azərbaycan dövlətləri Albaniya, Atropatenə və Ağvan adları da türkə etimolojisidir: **al** (uca)+**ban** (yer, məkan), **atar** (dağlıq, yüksəklik)⁴+**patin** (elamca: məkan, vətən)⁵, **ağ** (yüksek)+**van** (məkan). Bu adlar Azərbaycanın bugünkü toponimlərində yaşayır: Alpan, Alpout, Adur (Qubada kənd adları), Ağvanlar (Şəkidə mahallə adı). Maralçıdır ki, başqa qədim Azərbaycan dövləti **Arran** adı düzənlilik, ovalıq manası ilə bağlanır: bugünkü dilimizdə **aran** sözü yaylaq sözünün antonimi, qışlaq sözünün sinonimi kimi isti, **mələyim iqlim** məzmununu bildirir ki, bu da Arran dövlətinin coğrafi mövqeyi ilə üst-üstə düşür - Araz çayından İberiyaya qədər (söz antroponim də sayılır)⁶. Azərbaycan ərazisində eradan 70 min il əvvəl maskun olmuş⁷ Azix (Adağ-Ayı) və Tağlar (Dağlar) toponimləri (Füzuli rayonu) on qədim türk, oğuz-qıpçaq təlaflüfű ilə yaşayır (M.Kaşgarinin oğuz və qıpçaq təsviri ilə müqayisə edin). Eramızın əvvəllərində Azərbaycanın Gürcüstanın sərhədindən yaxın hürələr tərəfindən Albaniya çarının qış iqamətgahı yerləşən Xalxal adlı şəhər salınır⁸. Bu gün Azərbaycanın qərb dialektlərində, yəni Xalxal şəhərinin salındığı coğrafiyada mal-qara saxlanan daldalanacaq, koma, xırda yaşayış yeri mənalarında xalxal sözü işlənir. Monqolustan ərazisindəki qədim **Bışbalıq** şəhəri⁹ və Azərbaycanda **Batıqurd**, **Batiyeri**, **Xarababalıq** toponimlərindəki **bahıq** (şəhər), Talas çayı üstündəki qədim **Gəncək**

² Древнетюркский словарь. Л., 1969, с.335; Е.İ.Əzizov. Azərbaycan dialektlarının etnik türkiblərinə qair. "Türk dillərinin quruluşu və tarixi" toplusu, B., 1983, s.72.

³ Мамедов Т. Албания и Атропатена. В., 1977, с.47.

⁴ Радлов В.В. опыт словаря тюркских наречий. Т.1.Ч.1492.

⁵ Диляков И.М. Языки древней Передней Азии. М.:1967, с.108.

⁶ Azərbaycan tarixi. Bakı, 1994, s.176.

⁷ Hüseynov M. Uzaq daş dövrü. Bakı, 1973, s.40.

⁸ Мамедов Т. Албания и Атропатена. Баку, 1977, с.23.

⁹ Бартельд В.В. Сочинения , II (1) М., 1963, с.557.

şəhəri¹⁰ və bizdəki Gəncə Altayda türkütün ilk təşəkkül yeri sayılan Qobi¹¹ və bizim Qobustan toponimləri, (həmçinin Azərbaycan şivələrində: qobu-dərə, çökək yer) türk-oguz leksikasına daxildir.

Vətənimizin və dilimizin tarixini yaşıdan bir sıra etnotoponimlər e.ə.-dən başlayaraq ilk orta əsrlərin ilk dövrlərinə qədər gəlir ki, bunların əksəriyyəti oguz adı ilə bağlıdır: Bayat, Atşar, Kangərli, Qıpçaq, Quzğun, Xəzər, Hun dağı, Hunlular kəndi, Qarqar çayı, Çollu, Çərkən, Ciroğaz, Xalac, Bilasuvər, Qazax, Vənəd, Biçənək (peçoneq)..

Bu toponimlər Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qadim türk tayfalarının adlarını daşıyır. Toponimlərdə həmin ərazidə müxtəlif etnosların yaşamış olması öz əksini tapır – bu toponimlər tarixən mürəkkəb sözlər olmuşdur: Quzğun (Xəzərin adlarından biri C.Cabbarlıda:

Quzğunun sahilində pak qocaman Bir yapı [Qız qalası nəzərdə tutulur], əski sirlər yuvası = Quz (quz/oguz tayfası)+gün (hun adının tarixən dəyişmiş şəkli);

Məkəz (Naxçıvanda kənd adı) = Mək/mak (etnosun adı, Midiyənin aparıcı tayfası olan maklar) + əz/az (azların, az/türk etnosunun adı);

Çıraqız (Qarabağda kənd) = Çır (Çıraq/Shirak türk tayfasının adının mürəkkəb söz tərkibində ixtisarı) + oguz. Etnonimi tərkib hissələrinə bəla də ayırmak olar: S/Çıraq + uz (uz/quz/oguz tayfası). Yaziyaqədərki dövr Azərbaycan türkcəsinin lügətini, ümumiyyətlə, qarvamaq mümkündür. Müasir dilimizdəki təkhecali fellərin təxminən hamısı müəyyən fonetik fərqlər mövcud olmuşdur: gəl, get, gir, çıx, uy (u)..; bədən üzvlərini bildirən isimlər: el/qol, göz, ağız, baş, saç, ayaq/(adoq-azaq)..; qohumluq bildirən sözlər: ata, ana, dədə, nənə, oğul, qardaş//qarintaş..; təqvim gün//kün, dün//tün (gecə), ay, il (yıl), qış, yaz, güz (payız)..; ağ, qara (nqu), al, qızıl (qırımızı), göy, boz..; sayların əksəriyyəti: bir, ik(ki), üç, beş, min, təmən (on min və minlərlə)... Buraya bu gün də işlənən, biliñən, tanılan yemək, geyim adları, "Dədə Qorqud kitabı"ndakı tipdə antroponimlər mərasim, oyun adları, toy, yas adətləri ilə bağlı yüzlərlə sözlər də daxildir. Müxtəlif xalqların e.ə. və ya y.e. ilk əsrlərinə aid tarixi mənbələrində rast gəlinən, fonetika və semantikası ilə türkçəyi dəqiqləşdirilmiş və yazıyaqədərki dövr Azərbaycan türkcəsinin nümunəsi saydığımız bir qrup sözün siyahısı:

ağ – uca, yüksək

qara - böyük

ala – böyük

qarım - kiçik

aran – isti yer, qışlaşmış sinonimi, yaylaşmış antonimi

qobu – böyük yargan, dərə

arsak – xəzli samur

qıpçaq – qoçaq, cəngavər

aduş/atur – yüksəklilik

kün/gün – el, oba

azıq/x – aylı

max/maq – ilan

azuqa – cəhiyat ərzəq

ög – ana doğma

baliq – şəhər

tağ – dağ

bı – bayı/xanım

türk – gózal

buđunaq/budum/buduq – xalq, kütlə (bütün və bütün sözlərində qalır)

xalxal – móvla

bulğar – təkəbbürlü, lovğa

uz – uzun, çox

bun – yoğun, qalın

Qədim tarix əsərlərində işlənib türkə-azərbaycanca etimolojiləşən onomastik nümunələrdən kiçik bir siyahı:

¹⁰ Yenə orada, s.151.

¹¹ Гумилев А.Н. Древние тюрки. М., 1967, с.70.

1. Antroponimlər.

Oroysi//Orouz//Oris (e.ə. I əsr alban hökmədarı) – Aruz//Uruz//Oruz (Qırğızistanın məşhur dilçisinin soyadı Oruzbayevadır);

Varaz (VII əsr alban hökmədarı, Cavanşirin atası) – Araz//Aruz;

Vaçaqan (V əsr alban hökmədarı) – Uçağan (cəngavər, çəvik, yüksək mənalarında);

Tomris (əfsanəvi Midiya hökmədarı) – mifə görə yaranma, məhsul ilahası;

Arsak (Azərbaycanda 4 yüz il hakimiyyətdə olmuş parfyali arsakilərin ilk hökmədarı) – (Ər (igid)+ sak (etnosun adı); xəzli samur – güzlü heyvan (vaxtilə türklərdə güclü, cəmiyyətə faydalı heyvanların adını hökmədar və sərkərdələrə vermek adati olmuşdur: Aslan, Bugac, Köpək, Qapağan);

Zober (e.ə. I əsrə alban hökmədarı) – Çapar (mahir atminən);

Zaberqan (V əsr hun-kotriqur sərkərdəsi. Kotriqur "otuz oguz" deməkdir. Bu otuz oguz tayfasının birliliyi, Böyük Oğuz Eli deməkdir) – Çapar Khan.

Avçı – Qazan "Alban tarixi"ndə antroponimlər;

Büyük//Böyük – Azərbaycanın Şimalında Xəzər xəqanı;

Orqan/Orxan – Bulqar xani;

Uruk – Şumerdə şəhər, Orxan – Yenisey kitabıbələrində bay adı, "böyük", "ucaliq" bildirir.

2. Toponimlər.

Alataye (e.ə. III minillikdə Urmiya ətrafında Azərbaycan dövləti) – Ala (böyük) + tan (tağ): (dağ).

Aratta (Qədim Azərbaycan dövlətinin adı. Sumerin qəhrəmaliq dastanlarından biri "Luqalbanda və Aratta hökmədarları" adları) – Ara//uru (uca, yüksəklik) + ta (tan-tağ-dağ).

Öğbatan – Midiyənin paytaxtı (oğ – ana, doğma; Öğbatan – doğma yurd).

Makta (Midiyənin adı) – Mak (tayfanın totemi – ilan) + ta (məkan anlayışı bildirən şəkil).

Şakasen/Sakasen (indiki Şaki ərazisində Albaniyanın qədim yaşayış məntəqəsi) – İndiki Şaki, Saatlı (Sakatlı), Zaqatala toponimlərinin adında yaşayır. Sak (etnosun adı. Sakat sözü = Saktat [qədim türk-monqol cəm şəkilçisi]+sin/sen (sin qədim türkədə şəhər, yaşayış məntəqəsi deməkdir. Həştərxan şəhərinin qədim adı Sakasen olub. Sarı Aşıqda: Aşıq, tər sinə qoyun, zuyun, tər sinə qoyun, Yaxşını qıbləsinə, Məni tərsinə qoyun – birinci misrada tar taza, sin ("qəbir" mənasındadır; əslində qəbir [sin] ruhun adədi yaşayış məntəqəsidir. Bütün bunlar fonetikası, lügəti (əsas lügət fondu), grammaticası təşəkkül tapmış xalq dilinin varlığından xəbər verir. Bilindiyi kimi, frazeoloji material 50-100 ilin və hətta bir neçə yüz ilin məhsulu deyil. Deyək ki, "Dədə Qorqud kitabı"nda (DQK), Həsənoğluuda və onun müəsiri "Əhməd Harami dastanı"nda, Nəsimi və Füzulidə işlənən frazeologiya bir sistem təşkil edir və bunlar müasir dilda də yaşayır. Yəni frazeologiya, atalar sözü, sabit ifadə, deyimlər əsas lügət fondu kimi uzunmürlü və ya həmisiyəşar faktlardır. Əgər DQK-dan bəri 1300 il, ya Nəsimidən bəri altı əsrə eynən qalan frazeologiyani, atalar sözünü görürükə, bunlar həmin şəkildə 1300 il də tarixin dərinliyinə gedir. Məsələn, deyək ki, Həsənoğluuda "Əslι yuca, könlüalçağını bənüm" deyilirsa, əslι yuca ifadəsində nəşənə ucalıq, nəcabətliklilik, "könlüalçaq" sabit birləşməsində (artıq mürəkkəb sözə çevrilib) sadalıq, təvazökarlıq mənası ifadə olunur. Ərəbcənin Azərbaycanda dövlət dili olduğu dövrədə

na "sada", nə "təvazökər" sözü "könlülaçaq"ın yerini tuta bilmir – bu, mürəkkəb sözün bünövrəsi frazeoloji nümunədir; və beləliklə də, "sada" və "təvazökər" sözləri adı, qurу semantikaları ilə bədi-frazeoloji yüksü "könlülaçaq"ın mövqeyini işğal edə bilmir. Yani badiy nitqdə frazemin yaşılı işinən heç bir "rasmi" nümunə səndürə bilməz. Halbuki "sada" və "təvazökər" Həsənoğluдан bəri bütün dövrlərdə vo bu gün işlənir, onların Həsənoğluđakı milli qarşılığı isə bu gün dialektlərimizdə alçaqkönül şəklində qalır. Burada biz frazeoloji nümunənin milli fakt kimi əcnəbiya, galmaya mövqimət əzminə görürük. Məhz bu yolla an qədim frazeoloji ifadələr və atalar sözləri galib günümüzə çıxmışlar. Deməli, bunlarda yazıyaqdərki dövrün də payı var. Frazeologiya həm seir bədiiləşdirən material, həm də ilk badii yaradıcılıq faktıdır. Atalar sözləri seir nümunələridir. Və atalar sözlərində an qədim seir texnologiyası oks olunur. Seir dili isə dəyişməyə qarşı olduqca mühafizəkar olur. Deməli, bugünkü, xüsusilə Nəsimidən o yankı və DQK-dakı frazeologiya və atalar sözlərində an qədim dövrlərin, eləcə da yazıyaqdərki dövrün dil nümunələri müyyəyen, bəzən son dərəcə az tarixi dəyişikliklər saxlanır. Beləliklə, bu seirlər, bir tərəfdən an qədim dövrlərin dil nümunələrini saxlayır, digər tərəfdən, həmin dövrün adəbi-badii dilinin varlığına və keyfiyyatını şahidlək göstərir. Seir hörgündür – söz-kərpicələr misra-sıraları düzəldir, onlardan da tikinti-abidələr yaranır. Bu abidələr eynan memarlıq abidələri kimi min illərin sinağından keçir. Seir daşa qazılmış yazı kimidir – **bangı daş** (əbədi daş – Orxan dəstənlərindən gələn ifadədir) timsalında tarix yaşantsıdır. Hər yağış onu poza bilmir, hər dolu onu vura bilmir. Ona görə də seir dilin tarixini fərqləndirir. Şeirin poetikası seirin dilini, birinci növbədə, lüğətini toxunulmazlaşdırır. Burdakı dəyişmələr və onların bərpası eynan tarixi memarlıq abidələrinək kimi gedir. Daşı, kərpicə düşmüş, naxışı pozulmuş bir abidəni necə göldi düzəltmək, nə material göldi istifadə etmək olmaz, abidənin tarixi quruluşu saxlanmalı, əslinde olmuş materialdan istifadə olunmalıdır. Məsələn, seirdə bir sözün manası arxaqlılaşsın, ona hecası, ahəngi uyğun sinonimi tapılmalıdır. Yazıyaqdərki dövrün dil faktları müxtəlis qəliblərdə daşlaşmış şəkildə nəsildən-nəslə keçir. Folklorda ağız vasitəsilə gələn bir qəlibin lüğətinə diqqət verək: Az getdi, üz getdi, dəra, təpə düz getdi. Bu, qədim seir nümunəsidir. Qasıyələri göz qabağında: az-üz-düz. Üç misrası (1, 2, 4) üçhecalı, biri (3-cü) dörd hecalıdır – qədim seirdə misraların heca bərabərliyinin pozulması yailmiş haldır. Bütün sözlərin lüğəti mənəsi var, "üz" sözündən başqa. İndi qəlib belə də söylənir: Az getdi, çox getdi... Deməli, "üz" sözü "az" in antonimini, həm də onunla həməqsiyə olmalıdır. İndiki **uzun**, **uzaq** sözlərinin kökü olan **uz** seçilir. Bu sözün – "uz"un müxtəlis morfoloji törəmləri var: **uzun**, **uzaq**, **uzat** (maq), **uzan** (maq), hətta danışığda **uzas** (maq). M.Ə.Sabirdə: Gözdən uzaşdı, qoymayın. Ancaq indiki halında bu törəmlərdən hər biri kök kimi qəbul olunur, cünki "uz" müstəqil lüğəti mənə vermir. Yaxud "Dədə Qorqud kitabı"nda qılıncın tayınları: **qara**, **polad**, **uz qılıc**. XIII asrдан bəri "uz" müstəqil leksik vahid kimi işlənir. Hətta Orxon-Yeniseydə də aycırı lüğət vahidi deyil, derivasiyalar şəklinde mövcuddur. Əgər XIII asrдан bə yana 8 asr müddətində (Orxon-Yeniseyi də nəzərəalsaq, 14 asr) həmin sözün derivatları morfoloji baxımdan sabitlaşmayıbsa, deməli, "uz"un müstəqil lüğət vahidi kimi işlənməsi daha qədimlərə gedir. Beləliklə, həmin seir nümunəsi çox qədim dövrün faktıdır. Onun qədimliyinə dəlalat edən başqa bir cəhət: qədim türk seirində heca ilə alliterasiya yanaşı çıxış edir. Tarixi fonetikamız təsdiqləyir ki, **təpə** sözü **dəpə** şəklinde işlənib. **Dəpə** kibi at yığıdı, göl kibi qumız sağdırı ("Dədə Qorqud"). Deməli, həmin seirdə bu sözlərin illki belə olub: **dəra**-**təpə**-**düz**. Beləliklə seir bütün əlamətləri ilə - misraların az hecallığı, hecların qeyri-bərabərliyi, alliterasiyanın iştirakı və lüğət vahidinin leksik-morfoloji təzahürünün tarixaqdərkiliyi ilə bizi tarixin çox dərinliyinə aparır. Seir yazıyaqdərki Azərbaycan türkçəsində belə təsəvvür olunur: (Az getdi, Üz getdi, Dəra, təpə, Düz getdi).

(*Davami var*).

14

SƏMƏD VURĞUNUN SATİRA YARADICILIĞI

Tərlan NOVRUZOV,
filologiya elmləri doktoru, professor

Müsair ədəbiyyatşunaslığın on mühüm və vacib problemlərindən biri də ənənə və novatorluq problemidir. Ədəbiyyatda ənənə varislik kimi estetik prinsiplərdəndir. Məlumdur ki, ədəbi inkişafda, təkamülədə varislik prinsiplərdən kənarda heç nə olmur. Varislik, əslində əsrlərin və tarixin sınaqlarından çıxmış badii - ədəbi faktlar sistemidir. Ənənəyə münasibatda radikalıq xeyir vermır və özünü doğrultmur. Çünkü ənənənin təsir dairəsi və ötürülük qabiliyyəti düşünləmiş şəkildə, birbaşa olduğu kimi, dolayısı yolla, təhtalşurda da baş verir, genetik yaddaş kodu işa düşür. Yaradıcı şəxsiyyət yaddaş kodunun təsiri ilə klassik ənənənin fikir aləminə qoşulur, onu yeni dövrdə yeni əhvalla, yeni badii-poetik çalarla zənginləşdirə-zənginləşdirə inkişaf etdirir. Belə sənətkarlardan biri də XX əsr Azərbaycan ədəbiyyatının korifey və fenomenal şəxsiyyəti Mirza Ələkbər Sabir olmuşdur. Onun sənətinin və sənətkarlığının ənənəyə söykənməsi, bu sənət mehrabının əsasında M.Füzuli ənənələrinin sütunlarının durması həmiya məlumudur. Bu, təsir deyildir, təsirlənmə deyildir! Bu əsil ədəbi varislikdir... Elə bu varisliyin qüdrəti, ədəbiyyat tarixində M.Ə.Sabir yaradıcılığının möhtəşəm ənənələrini yaratdı, həyata, gerçəkliliyə M.Ə.Sabir estetikasının baxışlar sistemi formalaşdırılaraq M.Ə.Sabir ədəbi məktəbi yarandı...

Azərbaycan poeziyasının təməlini qoyan şairlərin yaradıcılığı ilə tanışlıq aydın göstərir ki, onlar böyük realist-satirik şair Sabirin odlu, qaynar şeirindən ardıcıl bəhərlənmişlər. Hər hansı bir sənətkarın yaradıcılığına ötəri nəzər salsaq belə, onda Sabir nəfəsinin duyulduğunu hiss etmək mümkündür. Həm də bu yeni dövrdə qələm çalan şairlər öz səsləflərinin işini təkcə mövzu və məzmun cəhətdən deyil, forma etibarla də davam etdirməyə çalışır, onların bədii sənətkarlıq məharətindən faydalanağ başlıca vəzifə sayırıdılar. Məlumdur ki, satiranın Azərbaycan şəhəri və yazılı ədəbiyyatında müxtəlis janrları mövcuddur: satirik aforizm və idiomalar, satirik atalar sözü və məsəllər, atmacalar, bənd meyxana, intermedya, hərbə-zorba, təmsil, həcv, məzhabə, satirik rübai, satirik qəzəl, təziyanə, parodiya, felyeton, pamphlet, satirik poemə və s. Azərbaycan satirikləri bu formaların yiğcəm və ləkonik növlərinə daha çox meyl edir: süjetli satirik şeir, atmaca, satirik bayat, satirik qəzəl və s. yazımcılarının üstün tuturdular. Bu adlarını çəkdiyimiz formalarda ayrı-ayrı nümunələrə poeziyamızda rast gəlmək mümkündür. Lakin satira, satirik şeir sovet mərhələlərini ədəbiyyatında bədii sistem halına çevriləməmiş, impulsiv xarakterdə özünü qoruyub saxlamışdır. Bəlkə də kiçik həcmli formalarla kifayətlənmədiyi üçündür ki, satira Azərbaycan sovet ədəbiyyatının aparıcı amilinə çevrilə bilməmişdir. Lakin buna baxmayaraq satira öz inkişaf xüsusiyyətləri ilə diqqəti cəlb etmiş, ədəbi-mədəni tərəqqimizin keyfiyyət göstəricilərindən biri kimi həmişə ön planda olmuşdur. XX əsrin ustad sənətkarlarından biri olan Səməd Vurğun M.Ə.Sabir ırsını həmişə yüksək qiymətləndirmiş, yeri düşdükçə mühitində müşahidə etdiyi çatışmazlıqları

15

nöşsanları ifşa eden gözəl şeir nümunələri yaratmışdır. S.Vurğunun şeirlərində satira sırf Sabirənə xarakterdə olmasa da, burada içtimai hadisə və faktları satirik yöndə təhlil və təqnid güclüdür. S.Vurğun ırsinin tanınmış tədqiqatçılarında olan B.Vahabzadə S.Vurğunun bu qəbildən olan şeirləri barədə belə yazır: "... Bu şeirlərdə satira ilə gülüşla ciddi mülahizələr üzvü surətdə birləşdirilmişdir. Buna görə də həmin şeirləri satirik adlandırmak düz olmaz". Əslində belə bir fikir S.Vurğunun özündən gəlirdi. O, etiraf edib deyirdi:

Öxucum, etiraf edirəm qəlbən,
Satira gəlməyir mənim əlimdən
Bölkə də çatmayıb buna qüdrətim,
Başqa bir ruhdadır şeirim, sənətim.
Sabir sağ olsayıb bu temanı man,
Ona bağışlardım candan, ərəkdən.
Yazardı o böyük casaratiylə,
Bir aslan qalbinin harətatiylə.
Biz də oxuyardıq, heyran qalardıq
Bundan da başqa bir iğrat alardıq.

Amma bu o demək deyildir ki, şair satirik və principial mövqedən tam uzaq dayanmış, təqnidə layiq sosial məsələlərə biganə qalmışdır. Əksinə, o, bununla bir növ təvazökarlıq etmiş və əslində öz dövrü üçün satiranın əhəmiyyətini içtimai-estetik, tərbiyəvi və idrakı rolunu irəli sürmüştə, bütün istedadını bu işə sərf edən M.Ə.Sabir kimi bir sənətkara olan ehtiyacı qeyd etmişdi. Təsadüfi deyil ki, misal gətirdiyimiz həmin şeirin sonunda S.Vurğun yazdı:

Varmı şeirimizdə məzəhkə yayan?
Oxucu gözləyir bunu hər zaman.
Unutmaq olmaz ki, doğurdan da, biz
Böyük Sabırların varisləriyiz.

S.Vurğun sənətdə irsi varislik estetik prinsipini irəli sürərək Sabir şeirinə, onun satirik üslubuna yiylənlərinin vacibliyini irəli sürürdü. O, dövrün tələblərinə uyğun bir tərzdə öz yaradıcılığında bu vəzifələri müvəffəqiyyətlə həyata keçirir, həyatın mənfiliklərini düzgün mövqedən və realistcəsinə əks etdirən satirik ruhlu şeirlər yazır. Şübhəsiz ki, cavan qələm dostları kimi S.Vurğun da insan əllərinin yaratdığı gözəlliyyin, insanın gələcəyə inamının, nikbinliyinin vəfsi üçün doğulmuşdu. Çünkü şairin özünün dediyi kimi:

Başımın üstündə nə yumruq durur,
Nə hicrə səsi var mənim sazımda
Nə qanun qoluma qandallar vurur,
Nə göylər darixir xos avazımdan.

Bununla belə, S.Vurğun yuxarıda deyildiyi kimi, tez-tez M.Ə.Sabiri xatırlayırdı və onun satirasının bu gün də hava və su kimi vacib olduğunu döna-döna qeyd edirdi. O, 1936-ci ildə Sabirin ölümünün 25 illiyi münasibətilə "Sabirin şərəfinə" şeirində yazdı:

Sabir, o günləri gətirmə yada,
Dünya unutmamış sanı dünyada...
Sinənə çırpıcıqca kinli dalgalar,
Bir qoca dağ kimi durdun dəryada.
Uzalı getdi dənyadan əlin,
Artıq çıxaklındı arzun, əməlin,

İnsanın haqqını özüñə verdik,
Hər duyan ürəkda qalxdı heykəlin.

S.Vurğun poeziyasında böyük təsdiqəcisi ruh hakimdir. Böyük nikbinlik S.Vurğunu da, onun digar müasirlərini də Sabirdən, onun güclü ifşaçı pəsəsündən fərqləndirirdi. Sabirin mövcud istismar quruluşu və ədalətsiz reallığı inkar edən inkarçı satirik gülüşündən fərqli olaraq S.Vurğunun şeirlərindəki gülüş təqnididə səciyyə daşısa da, M.Ə.Sabir estetik idealının ifadəsi kimi çıxış edirdi. Beləliklə, M.Ə.Sabir bir yaradıcılıq və principiallıq nümunəsi kimi istedadlı xələflərinə müəyyən yollarla təsir edirdi.

S.Vurğunun hələ gənc ikən qələmə aldığı "Madyan", "İngilis", "Karyerist", "Xeyrə-sərə yaramaz", "Əhli qələm" və s. şeirlərində satirik ruh, daha doğrusu, ifşaçı pəsəs hakimdir. Hətta onun poemalarında, mənzum pyeslərində də satirik məqamlara, təqnididə gülüşlə ifadə olunan komik vəziyyətlərə və satirik tiplərə təsadüf edilir. Bu cəhətdən "Vaqif" pyesindəki vəzir obrazının və təlxayın dili ilə söylənilən təziyanələr çox səciyyəvidir.

"Madyan" şeiri şairin hələ Köçəskər kəndində dərs dediyi dövrda başına gələn bir hadisədən bahs edir. Burada sırf satiradan daha çox, humor, incə bir kinaya və təessüf hissi duyulur. Camaatin bağ-bağatını və əkin yerlərini tələf edən, şairin yuxusunu pozan bu madyan bir gün qeyb olur və bu şairə narahatlıqla yanaşı, bir könül rahatlığı da gotırır və şair xalq şeirindən gələn incə bir yumorla bu ahvalatı belə təsvir edir:

Səhərdən axşama gəzdim hər yanı,
Bilməm nerda başı balalı madyan.
Dolaşdım piyada bütün obanı,
Səni də görmədin vafalı madyan!
Gözümüzdən də getdin bir axşam çağrı,
Taladın bütüncə bostanı, bağı.
Çəkdiñ ciyərimə alosman dağı,
Olasan gözündən yaralı, madyan!

Şairin "Şeir və xaltra", "Əhli-qələm" kimi şeirləri "sənətə qarşı qeyri-səmət münasibət bəsləyənləri, qəlbə şəbəkə və şarlatan" şeirləri satirik şeirin dili ilə təqnididə hədəfinə tutur. Burada sənət yerinə xaltra yarananlar, qafıya dəllalları satirik qələmin gücü ilə damğalanır. "Əhli-qələm" şeirində satira obyektiinin öz şeirləri ilə Sabir obrazlarına xas bir üsulla onun mənfi mövqeyinə də aydınlıq gətirir:

Pul verin! Çok verin, mən sənətkaram!
Yoxsa siyasetlər pozular aram.

Göründüyü kimi, şair burada pul və şöhrət üçün yazış-yaradın məsləksiz və idealsız şaircayırlar haqqında deyir ki, "ağzına qılı bir dovsan da sığmaz". Sabir şeirində də belə xəlqi ifadələrə istənilən qədər rast gəlmək olur.

Səməd Vurğunun satirik şeirlərinin təqnididə hədəfi həyatda müşahidə olunan mənfi cəhətlərin daşıyıcıları olan işləməyib dişləyənlər, böhtançular, mənsəbporəstlər, dargözlər və s. bu kimi insanlar olmuşdur. "Çıl toyuğun tək yumurtasın"da müəllif təvazökarlığı təqdir edir, lovğa, özündən razi, hay-küyü sevən adamlara təqnididə münasibət bəsləyir. Kənd həyatından, dərin müşahidə nəticəsində adı məşət hadisəsindən alınan bu mövzu içtimai mənə səviyyəsinə qaldırılır. Coxlarının şahidi olduğu bu hadisə toyuğun kiçik bir yumurta yumurtalayandan sonra, "qaq-qaq" qaqqlıdayıb ələmi səs-küyə basması sonradan şair tərəfindən xatırlanır, kiçicik bir iş görüb lovgalanan, böyük işlər

görürmüs kimi davranan taköbbür dağarcıları burada tənqid hədəfi kimiseçilir. Hətta qabıqsız, saya yumurta yumurtlayan cil toyuq bənzətma obrazı buncır tipləri aydın təsəvvürə gatirmaya kömək edir, sarkazm saviyiyasında onlaraloldürücü zərba vurur. Təsəddüfi deyildir ki, bu şeir məzmun və mənasına, ifsadərəcəsinə görə xalq arasında elə məşhurlaşıbdır ki, bir çox hallarda zərbül-məsələ çevirilir, vecsiz işlə məşgül olan, lovgalanan, burnunu dik tutanlar görəndə "Cil toyuğun tak yumurtası" yada düşür, dilaq təqribilir...

"Karyerist" şeirdə namuslu adamları ləkələyən, hər məcidi gurulluluq
nitqlər söyleyərək gözə soxulan əcaib və yaramaz ünsürlər damğalanır, onların
eybəcər sıfırları kəskin təqnid atəşinə tutulur, ictimai mühitdə "Karyerist"
obrazı yaradılır və satirik tipə əvvərilir. "Dargöz" satirası həla repressiyanın
tüyəyan etdiyi bir vaxtda, 1938-ci ildə yazılmışdır. Bu satirik şeirdə bu
buqləmən sıfırlı - Paxıl insanların satqınlıq, ikiüzlülük və riyakarlıqla mövqə¹
qazandıqları ifşa edilir və bununla da qeyri-əxlaqi hərəkətlər edən bu tiplərin
namuslu və istedadlı adamların repressiya qurbanlarına əvvərilmələri dələyiş
volla göstəriliirdi:

Üzüme dost kimi bəzən gülürsən
Dalda paxılıqdan yanıb ölürsən

Karyerist, Dargöz yeni doğrulan yeni satirik tipleri idi ve bu cür tiplere indinin özündə də rast gəlirik. S.Vurğun yaradıcılığında satirik əsərlər müyyən ictimai, siyasi çalara, konkret istehza və ifşaçı məzmunə malik olub bütün yaradıcılığına sapələnmişdir. Onun bəzi şeirləri satiranın bir növü olan parodiya xarakteri daşıyır. Parodiya istər nəşrdə, istər publisistikada, istərsə də poeziyada yaradıla bilər və müəllif fikrinin təsdiqinə xidmət edir. Bu cür əsərlərdə həyatın tələbləri ilə uyğunlaşmayan cəhətlər, cəmiyyətə sırınan yad, eybəcər təsəvvürlər “ayrı” güzgüdə eks olunur. Parodiyanın xarakteri bəzən yumşaq, bəzən də çox kəskin olur. Əsas məsələ həyat həqiqəti ilə ziddiyət təşkil edən hadisələrin ön plana çıxılması, konkret şəxşə, obyekto kinayeli münasibətlərin bildirilməsidir. S.Vurğunun “Avropa xatirələri” silsilə şeirlərində də belə satirik parodik ünsürlər az deyil. “Ziyafat” əsərində hirsindən alındıki badəni qarışındaki lordun başına çırpmاق istəyən şairin surəti oxucunun hafızasına əbədi həkk olunur. Onun “Avropa xatirələri” silsiləsində “London qarısı” adlı bir şeiri var. Burada şair varlı bir London qarışımı parodiya etmiş, insanlığını, başarı xeyirxahlığını itirərək yalnız itlərlə maraqlanan, onları himaya edən bir qadının eybəcərləşmiş obrazını yaratmışdır. Həyatın mənasını kef və əyləncədə görən, ömrünün gümrəh çağlarını pis əməllərlə və pozğunluqla keçirən milyoner qarşı ömrünün sonunda öz mehrini itinə salır, həyatını mənasız sakılda başa yurur:

O ñərə getmədi, niyə da getsin?
Na ev, na ailə, məhabbat nədir?
Dedi: "Bu nemətə kasıblar yetsin,
Mənim ki, dövlətim bir xəzinəndir."

S.Vurğunun satıralarında xalq idrakına, xalq mənəviyyatı və əqlaqına istinad əsas yer tutur. O, öz satira hədəfini sadəcə məzəmmət etmir, onları xalq deyimlərindən seçdiyi ironik atalar sözləri, zərb-masəllər, idiomalarla öyüldəndirir və tərbiyalandırırırdı. Bu satıraların sadəlik, aydınlıq, konkretlik kimi xüsusiyyətləri S.Vurğunun şeir üslubundan, xalq şeirinə, Sabir ənənələrinə inamından xəbər verir. İstər süjetli, istərsə də süjətsiz yazılmış bu şeirlərində

ideya və məzmunu xüsusi əhəmiyyət verilir. Təsadüfi deyil ki, şairin əksər satiralarında qıymətli bir ictimai fikir, ümumiləşdirilmiş bir nəticə verilir, hadisələrə föal və obyektiv münasibəti ifadə olunur. Eyni zamanda müallif öz satirik əsərlərində forma və bədii keyfiyyət, dil və sənətkarlıq məsələlərinə yetərinçə fikir verir. Görkəmlü yazıçı və ədəbiyyatşunas, prof. Mir Cəlal Paşayev yazırı: "S. Vurğun öz lirikasında olduğu kimi, satiralarında da mühüm ictimai-siyasi məsələlər qoyur, kinayalı gülüşü ilə köhnə dünyani, onu təmsil edən adamları, adat və duyguları qəmçılavır".

Böyük vətən müharibəsi dövründə şairin vətənpərvərlik lirikası ilə yanaşı satirik bədii üslubdan istifadə etməsi olduqca təbii görünür. Böyük vətən müharibəsi illərində hitlərci cəlladılara qarşı şairin qəzabı, kini və hiddəti yüksək həddə çatır. "Ölüm xəbərçilərinə" adlı şeirində şair həmin satqınlara üzünü tutaraq nifrat dolu naafoslu devir:

Siz ey büyük Vətəni yağılara satanlar!
Əl altından is görən fitnəli sarlatanlar!

S.Vurğunun istər bu şeirində işlətdiyi – “şarlataşlar”, “alçaq”, “qara quldur dəstəsi”, istərsə də “Günəşin keşiyində” şeirində “Əbləh köpək qaysavadan pay umar”, “ac qurdalar” və s. kimi təsvir və ifadə vasitələri, yaxud “Azad ilham” şeirindəki:

Bir səs qulağıma gəlir hər zaman:
Sənin dostun da var, düşmənin də var.
İldirim baxışlı gözərlərinə söz,
Heyatda milçəkən fil yapanları!
Odlu kəlmələrin atasına düz,
Ağzından qurğu kimi söz qaparılanı

"Milçekdən fil yapan", "Ağızdan qurd kimi söz qapanları" və s. təsvir vasitələri onu sələfi Sabira cox vaxınlaşdırır.

S. Vurğunun bir sıra şiir ve poemalarında satirik millî münasibât lirikanın ve epik əsərin tərkib hissəsinə çevirilir, müəllif niyyətinin, məzmununun daha dərin dənənən açıqlanmasına xidmət edir. Əsasən fəlsəfi məzmunlu lirik, dərin hissələrlə zəngin “Şair, nə tez qocaldır sən!” şeirində da, həyatın neqativ hallarını unutmur, insanı münasibətlərə satirik, tənqidçi mövqədən yanaşaraq üzən iraq dostlarının xatırlavarəq adı münasibətlərə istimai məzmun verir:

...Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvet olan,
Ürök yixan bir iblis də
Üzəvari deyir hərdən:
Sair, na tez gocaldın san!?

Bütün bu deyilənlər onu göstərir ki, M.Ə.Sabir ənənələri-məqamına və dövrünə görə əbədiyəşardır. S.Vurğun kimi sənətkarlar Sabir ənənələrinə yaradıcı şəkildə yanaşmış, yeni dövrün imkanları daxilində bu ənənəyi söykənərək onu zənginlaşdırıb inkişaf etdirmişdir.

FOLKLORŞUNAŞLIĞIMIZIN FORMALAŞMASINDAKI ÇƏTİNLİKLƏR

Güdrət UMUDOV,
filologiya elmləri namizədi

Azərbaycan folklorunun tədqiqi sahəsində ilk addımlar XIX yüzilliyin sonuncu rübündə atılmışdır. Milli mətbuatın yaranması, şifahi ədəbiyyat nümunələrinin orada dərc olunması, o zaman Qafqazda çıxan rusdilli matbuatda folklorumuz haqqında dərç olunması, ilə XIX əsrin 80-ci illərində nəşrə fikir və mülahizələrin söylənməsi ilk addımlar id. XIX əsrin 80-ci illərində nəşrə başlayan «SMOMPK» məcmuəsinin Azərbaycan folklorunun toplanması və nəşri başlayan M.Qəmərlinski, F.Köçərli, R.Əsfandiyev, N.Nərimanov, A.Şaiq, H.Zərdabi, M.Qəmərlinski, F.Köçərli, R.Əsfandiyev, N.Nərimanov, A.Şaiq, A.Şah taxth. Ə.Əğayev, T.Bayramalıbəyov kimi görkəmlə ədib və maarifçilərin xalq A.Şah taxth. Ə.Əğayev, T.Bayramalıbəyov kimi görkəmlə ədib və maarifçilərin xalq məqalələrini bəgün də öz elmi dəyərini itirməmişdir.

Azərbaycan folklorşunaslığının inkişafı tarixində xüsusi bir mərhələ olan sovet dövrünün ilk onilliklərində A.Şaiq, R.Əsfandiyev, V.Xuluşlu, H.Zeynallı, Y.V.Çəmənzəməli, S.Mümtaz, Ə.Abid, A.Baqri və H.Əlizadə kimi folklorşunaslar şifahi xalq ədəbiyyatımızı toplamaq və nəşr etdirməklə yanaşı, onun elmi-nazarı xüsusiyyətlərinin öyrənilməsi sahəsində də xəzər gərmüşlər. «Azərbaycan tədqiq və tətəbbö cəmiyyətin xətti ilə görülen işlər az əhəmiyyət kəsb etmirdi. Cəmiyyətin buraxdığı «Xəbərlərin» sehifələrində folklorla bağlı məqalələr tez-tez dərc edildi. O dövrədə baş verən bir sira içtimai-siyasi hadisələr elm və mədəniyyətin inkişafına güclü təkan vermişə, digər tərəfdən cəmiyyətin ürayınə sağalmaz yaralar vurmuş, vətəndaşlığı, milli-mənəvi qüruru ilə seçilən ziyanlılarımızın, elm və mədəniyyət xadimlərinin fiziki və mənəvi repressiyasına səbəb olmuşdur.

Folklorumuzun düzgün, elmi prinsiplərə asasında toplanması və nəşri ötən əsrin 20-ci illərindən başlanır. İlk folklor kitabları 1925-ci ildən (avvalı tərtib olunmuş bir-iki kitabçıçı nazara almasaq) çıxmaya başlayır. Artıq 30-cu ilə qədər ayrı-ayrı janrlar üzrə müxtəlif kitablar işq üzü görür. 1931-34-cü illər arası folklor materialları kitab kimi nəşr edilməmişdir. 1934-cü ildən sonra isə, məlum səbəblərə görə, bir-birinin ardınca müxtəlif janrlardan olan folklor topluları çapdan çıxır. Tələm-tələsik buraxıldıgına görə kitabların tərtibində qüsurlara da yol verilirdi. Nöqsanlarının baxmayıaraq, 30-cu illəri sovet dövründə folklorumuzun ən çox toplanıb nəşr olunduğu dövr hesab etmək olar.

Bir sira tarixi-ictimai-siyasi hadisələr də Azərbaycan folklorşunaslığının inkişafına əhəmiyyətli təsir göstərdi. Məsələn, Azərbaycan aşığılarının I və II qurultayları (may, 1928; mart, 1938), Sovet Yaziçilərinin I qurultayı (1934), Moskvada keçirilən (1938) Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası, Leningradda folklor və folklorşunaslıq məsələləri ilə bağlı düzənlənmiş böyük bir konfrans və s. tədbirlər imperiya tərkibinə daxil olan xalqların folklorşunaslığının inkişafına müsbət təsir göstərən tədbirlər idi.

İttifaq yazıçılarının I qurultayında folklor münasibətin aydınlaşdırılması, onun "sovet mədəniyyətində yerinin müəyyənəşdirilməsi" folklorşunaslıq elminin sürətli inkişafını təmin etdi. Maksim Qorki qurultayın tribunasından yazıçılara, alımlarə, bütün ziyahılara müraciət edərək xalqın şifahi söz sərvətini toplamağı, qorumağı və ondan faydalananlığı məsləhət görürdü. Bundan çıxış edən Səməd Vurğun şifahi söz sənatımızın tükənnəz hikmət xəzinəsi olduğunu, onun istər dil, istər poetika baxımından örnək olduğunu göstərirdi (S.Vurğun. Oktyabr və Azərbaycan ədəbiyyatı. «İnqilab və mədəniyyət» jurnalı, 1934, № 11-12).

Hələ, 1920-ci illərin ortalarından başlayaraq Naxçıvanda, Dağlıq Qarabağda, Gəncə, Şəki və başqa şəhərlərdə «Azərbaycanı tədqiq və tətəbbö» cəmiyyətinin

filialları yaradılmışdır. Həmin filialların köməyi ilə yerlərdə, bir çox zavod, fabrik, rayon və kəndlərdə folklor dərnəkləri əfaliyyət göstərməyə başlayır. Eyni zamanda xalq içərisində çıxan istedadları birləşdirən özaklar rayon və respublika, «xalq yaradıcılığı evləri»nın nəzdində də əfaliyyət göstərirdi. 30-cu illərdə müxtəlif folklor konfransları, xalq yaradıcılığı ilə bağlı olimpiadalar, müsabiqələr, baxışlar, dastan gecələri bir-birini əvəz edir. Məsələn, Azərbaycan radio mərkəzində aşiq müsabiqəsi keçirilmiş və orada iştirak üçün xeyli aşiq cəlb edilmişdi («İnqilab və mədəniyyət» j., 1932, № 8-9, səh.30). Moskvada keçirilən xalq yaradıcılığı kollektivlərinin Ümumittifaq olimpiadasında Azərbaycanın xalq istedadları maraqlı folklor programı ilə uğurla çıxış etmişdilər («Ədəbiyyat qəzet», 16 iyul, 1936).

Folklorun öyrənilməsi yeni mahiyyət kasb etməklə, onun toplanması, naşrı və tədqiqinin üsul və prinsipləri də dayisildirdi. Xalq ədəbiyyatını öyrənməklə məşğul olan təşkilatların işi bir qədər də təkmilləşdirilir. 1929-cu ilə qədər «Azərbaycanı öyrənen cəmiyyət» kimi tanınan, sonra Elmi-tədqiqat İnstитutu (1929), SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi (1932), SSRİ EA-nın Azərbaycan filialı (noyabr, 1935), nəhayət Azərbaycan SSR EA-nın formalşaması təbii idi. Bir çox ədəbiyyatşunas və folklorşunas alımlar bu təşkilatların elmi əfaliyyətlərində yaxından iştirak etmişdilər. Bu böyük elmi müəssisə xalqımızın şifahi söz sənatını toplamaq və tədqiq etmek sahəsində böyük işlər görürdü. Rayonlarımıza, həmçinin respublikadan kənardır (Qərbi Azərbaycan, Ermanistan və Gürcüstan) folklorumuzu toplamaq üçün çoxlu ekspedisiyalar təşkil edirdi. Folklor seksiyasında xüsusi fond yaradılmışdı ki, əldə olunan materiallar orada toplanır, saf-qürük edilərək tədqiqat obyekti cəvriildilər (Otçet za 1937 i perspektivi na 1938 qq., Izvestie Az.FAN-a, Bakı, 1938, № 1, s.63-67).

Folklorun toplanması və tədqiqi işində elmi idarələrin və yaradıcılıq təşkilatlarının təşkil etdikləri konfranslar əhəmiyyətli rol oynayır. Belə konfranslarda aparılan çoxsahəli işlərin nəticəsi müzakirə olunur, ayrı-ayrı janrların toplanıb yazılışında tətbiq edilən prinsip və metodla, qarşıya çıxmış çatınlıklar və onların həlli yolları müəyyənləşdirilir. 1935-ci il martın 12-də belə bir konfrans Naxçıvan şəhərində keçirilmişdi. Naxçıvan olğası şura yazıçılarının el aşıqları ilə birləikdə keçirdiyi bu konfransda edilən məruzə və çıxışlar çox vacib məsələlərə həsr edilmişdi. Oradakı əsas məruzanın adı belə idi: «Müasir ədəbiyyatımız və el yaradıcılığı» («Şərq qadını» qəz., 15 mart 1935; «Ədəbiyyat qəzet», 10 may 1935).

1938-ci ildə iyunun 7-dən 11-na kimi Leningradda SSRİ EA-nın Etnografiya İnstitutu tərəfindən folklor üzrə Ümumittifaq elmi konfransı keçirilmişdi. Bu konfransda 20 ilə yaxın bir vaxt ərzində Azərbaycanda folklorşunaslıq sahəsində görülmüş işlər barəsində də məlumat verilmişdir. Çıxışda «Kitabi-Dədə Qorqud»dan başlamış sovet dövrü aşiq poeziyasına qədər uzun bir yol keçmiş Azərbaycan folklorunun tarixində xülasa şəklinde bəhs edilmişdir. Orada folklorumuzun toplanması və nəşri sahəsində çox iş görüldüyü qeyd olunurdu.

Maraqlıdır ki, Ümumittifaq konfransında Azərbaycanı təmsil edən folklorşunas alım qeyri-azərbaycanlı idi. Bu da sababsız deyildi. Hadisə 1938-ci ilin yayında olmuşdur. Bu zaman artıq bizim bir çox ziyanlılarımız, alım, şair və yazıçılarımız «xalq düşməni» damğası ilə həbs edilmiş, ya güllənənmiş, ya da Sibirə sürgün edilmişdilər.

Aşıqların I qurultayı, qeyd olunduğu kimi, 1928-ci il mayın 5-7-də Bakıda keçirilmişdir. Bu qurultayın işinə S. Ağamaloğlu, A. Axundov, M.Quliyev, V.Xuluşlu, Ü.Hacıbəyov, H.Zeynallı kimi mədəniyyət və dövlət xadimləri rəhbərlik edirdilər. Qurultay 150 nəşər aşiq dəvət olunmuşdu. Diqqətçəkən odur ki, qurultayın açılış günü Ruhulla Axundov, Səmədəğa Ağamaloğlu, aşıqlar adından Mirzə Bilal çıxış etmişdilər və bu insanların har üçü, eləcə də Vali Xuluşlu, Həsəni Zeynallı, Mustafa Quliyev on il sonra keçirilmiş II aşıqlar qurultayına qədər yaşamadılar. Stalin rejiminin düşmənləri kimi güllənənmişdilər.

Aşıqların II qurultayı 1938-ci ilin martında keçirildi. Qurultayın təşkilat komitəsində bir başqa mənzərə yaranmışdı. Onun tərkibində bir nəşər də olsun

peşəkar folklorşunas (köhnə heyətdən Ü.Hacıbəyov istisna olmaqla) yox idi. Üstəlik hələ təşkilat komitəsinə Ə.Sərkisov familyalı bir erməni daxil edilmişdi. Paradoksa diqqət edək: Mirzə çağırılan Aşiq Bilal kimi el sanatkarı represiya edilərək məhv olur. O zaman da, erməni "aşiq" Əvək isə qurultayın təşkilatçılarından biri olur. O zaman da, erməni "aşiq" Əvək isə qurultayın təşkilatçılarından biri olur. O zaman da, erməni "aşiq" Əvək isə qurultayın təşkilatçılarından biri olur. O zaman da, erməni "aşiq" Əvək isə qurultayın təşkilatçılarından biri olur. O zaman da, erməni "aşiq" Əvək isə qurultayın təşkilatçılarından biri olur.

Stalinizmin tüyən etdiyi bir zamanda elm və mədəniyyətin inkişafı prosesində çox müraciət və çəşqin bir väziyyət yaranmışdı. Görkəmlı rus folklorşunası M.Azadovski yazırkı ki, «sovət folklorşunaslığının inkişafı yolları şəhər olmamışdır». Bu fikri salındı. Yusif Vəzir kimi ensiklopedik biliyi malik alım və yazıçı ölkədən didərgin qoydu. Yusif Vəzir kimi ensiklopedik biliyi malik alım və yazıçı ölkədən didərgin qoydu.

Dünya və rus folklorşunaslığında folklor əsərlərinin qənesioloji köklərini, ayrı-ayrı xalqlarda oxşar süjetlərin mənşeyini müxtəlif üslubda təsvir etməyən nəzəriyyə və məktəblər olmuşdur. Tarixi məktəb nəzəriyyəsi belə nəzəriyyələrdən idi. Bir sira ədəbiyyatşunaslar (cüməldən folklorşunaslar) ədəbi-mədəni irsə münasibətdə sort radikal mövqə tutur, bütün keçmiş milli mənəvi dəyərlərin üstündən xətt çəkməyə çalışırdılar. Məsələn, o dövrda çox təhlükəli platformada dayanan «proletkultçular» köhnə olan hər bir şeyi dağlıtmayı, yeni prolet mədəniyyəti yaratmayı israr edirdi. Sovet ədəbiyyatşunaslığında olduğu kimi folklorşunaslıqda da dərin kök salmış «vulqar sosiologizm» nəzəriyyəsi çox ciddi bir təhlükəyə çevrilmişdi. «Vulqar sosiologizm»ün tərəfdarları şüur içtimai mühitin və sinsi manasələrin kontəbii mahsul kimi başa düşür, buna görə də başər mədəniyyətinin inkişafında varisiyi düzgün qiymətləndirmirdilər.

Vulqar sosiologistlər hesab edirdi ki, yaradılmış hər şey öz dövrünə görə, mənsub olduğu içtimai qurulus və sinif üçün yaxşıdır. Bu o deməkdir ki, «köhnə olan pis, yeni olan yaxşıdır». Bu nəzəriyyənin tərəfdarları keçmişdən qalan hər cür mədəni irsə şübhə altına alırdılar. Şifahi xalq ədəbiyyatına da eyni cür yanaşan vulqar sosiologistlər və proletkultçular qəhrəmanları şah, vəzir, tacir oğlu və s. olan nağıl və dastanlarımızı sinsi düşmənlərin yaradıcılıq məhsulu hesab edir, ideya-mazmunu, qəhrəmanın haqqı, adəlat uğrunda vuruşduğunu nəzərə almır, belə nümunələri çıxdaş edirdi.

XX yüzyillinin 20-30-cu illərində klassik irsə, xalq yaradıcılığına ziddiyyətli baxışları ilə diqqəti çəkən ziyyətlərdən biri maarif komissarı, tənqidçi Mustafa Quliyev idi. Azərbaycan musiqi mədəniyyətinin inkişafından bəhs edən tənqidçi əvvəlcə xalq mahnılarına yüksək qiymət verir, «sosialist mədəniyyəti yaradarkən» onlardan istifadə olunmasının vacibliyini göstərir: «Musiqi mədəniyyəti xalq mahnılarının əsasında təşkil edilir» (M.Quliyev. Azərbaycan musiqi kulturasının inkişafı. «Maarif və mədəniyyət» jurnalı, 1926, № 7). Bu sözər maarif komissarının xalq yaradıcılığı haqqında olan müsbət fikirləri idi. Bəs onun müləhizələrinin məhdudluğunu nədə idi? Azərbaycan xalq dastanının əsasında yaradılmış ilk milli operalarımız «Leyli və Məcnun», «Əslî və Kərəm» və bu qabildən olan «Şahsənəməvi» («Aşiq Qərib») sosialist mədəniyyəti üçün yararsız bir şey hesab edən M.Quliyev bu operalardakı musiqi parçalarını İran-fars mənşəli hesab etməklə, «Şur», «Segah», «Bayati qacar», «Bayati şirazı» və s. müğamlarımızın, şikəstələrin Azərbaycanın mənəvi tələbatına cavab vermediyini yaziirdi. Onun əqidəsinə görə «bu musiqi Azərbaycan kəndlisinə tamamilə

yabançıdır, bunu yalnız ziyahi və varlı tabaqə qəbul etmiş, geniş tabaqplara ita çatmamışdır» (yənə orada).

Xalq ədəbiyyatına və musiqisine, klassik irsə ögeyi münasibət 30-cu illərdə davam etməkdə idi. Rəhim Həsənov adlı müəllif öz məqaləsində yazardı: «Həzər əgلى başında olan adam deyə bilməz ki, «Əslî və Kərəm», «Aşiq Qərib», «Şah İsmayılov» və bu iki bəstəkarın (Ü.Hacıbəyov və M.Maqomayev) nəzərdə tutulurdu. – Q.U.) başqa əsərləri sosialist quruluşusuna bu və ya digər faydanı vera bilirlər» (R.Həsənov. Şövkət Məmmədova – türk musiqi teatrinosu nəzəriyyətçisi rolündə. – «İnqilab və mədəniyyət» jurnalı, 1932, № 5, sah.30-32).

Klassik əsərdən hər cür istifadəni və faydalananı zərərlə və düşməncilik həsat edən R.Həsənov göstərir ki, «biz hələ keçmişin əsərlərindən tamamilə azad olmamışq və özümüz üçün Hacıbəyovun və Maqomayevin yaradıqlarına qarşı çəza biləcək qiymətli əsərlər yaratmamışq» (yənə orada). Klassik irsə «sosialist mədəniyyəti» arasında barışmaz bir ziddiyyət" görünən, xalq yaradıcılığının bir-birinə yaxın və doğma olan iki sahəni qarşı-qarşıya qoyan bu «taassübkeş» müəllif «kolxoz aşığıları yem və zərimə uyğun mahnılar yaratmırlıdlar, Cabbarların, Şuşinskiyin və başqa bu kimilərin manerası issi biza yaramır və zararlıdır». - deyə maşhur müğam ifaçılarının, xalq xanəndələrinin kütlə tərəfindən sevilən sənətinə qarşı çıxırı (yənə orada).

O zamanlar el əsərlərini qarşıında qoyulan yersiz tablalar xalq poeziya sənətini fəlakətə apardı.

Bütün burlara baxmayaraq, dövri matbat və adəbi orqanların sahifələrində çap edilən tədqiqat zərərləri mövcud olan xalq ədəbiyyatşunaslarının inkişafında, sonrakı nailiyyətlərinə qədər edilmişdən sonra mənbələrlə bağlı yazı çap etdirən müəllifləri – peşəkar folklorşunasları və başqa sahələrin mütaxəssisi (ədəbiyyat və incəsənat xadimləri) olmaqla iki qrupa ayırmış olar. Birinci qrupa Ə.Abid, Y.V.Çəmənzəməli, H.Zeynalli, A.V.Bağıri, H.Əlizadə, M.H.Təhənisib, S.Mümtaz, H.Arəsi və və b., ikinci qrupa isə S.Vurğun, A.Şaiq, C.Cabbarlı, M.Rzaquluzada, Ə.Dəmirzadə, H.Nazərli, M.Ibrahimov, Ü.Hacıbəyov, A.Faruq, C.Xəndan, B.Behçət, Q.Məmmədli və başqalarını aid etmək olar.

Peşəkar folklorşunaslarının əsərlərində folklorşunaslığın elmi-nəzəri problemlərinin araşdırılmasına və aydınlaşdırılmasına xüsusi diqqət yetirilirdi.

Oxuların nəzərinə

Jurnalımıza 2010-cu il üçün abunə yazılışı davam edir. Baxı şəhəri üzrə abuna yazılımaq istəyənlər aşağıdakı mətbuat yayımı firmalarına müraciət edə bilərlər:

1. "Qasid". Ünvan: Cavadxan, 21; telefon: 4-93-16-43

2. "Səma". Ünvan: H.Cavid, 9, mənzil 63; telefon: 4-94-09-59

3. "Kasıpi". Ünvan: Mətbuat pr., 25; telefon: 5-10-61-96

Rayonlarda isə abunəni Azərbaycan Mətbuat Yayımları İstehsalat Birliyinin yerli yayım şöbələri aparır.

Ümumtəhsil, orta ixtisas və ali məktəblər: tədris metodikası, iş təcrübəsi

DRAMATİK ƏSƏRLƏRİN MƏZMUNUNUN ÖYRƏNİLMƏSİNDƏ YENİ TEKNOLOGİYALARIN TƏTBİQİ

Soltan HÜSEYNOĞLU.
pedagoji cimli namizədi, dosent

Dramatik əsərlərin tədrisi barədə birde az yazılmamışdır. Bu problemlə bağlı xəsusü tədqiqatlar da aparılmış, nəticələri kitab şəklində çap olunmuşdur. Faydalı maraq, bu gün də əhəmiyyətini saxlayan metodik müləhizələr az deyildir. Lakin dramatik əsərlərin tədrisinin bu gün yüksək səviyyədə həyata keçirildiyini bədii etmək doğru olmaz. Öz iş təcrübəsindən yaranan müəllimlərin mövzulardan və müsahibələrdən aydın olur ki, dramatik əsərlərin öyrənilməsi prosesində tətbiq olunan metodlar, iş növləri, nece deyerlər, yerindəca sayı. Müəllimlərin əksəriyyəti bu əsərlərin məzmununun öyrənilməsinə həsr edilən dərslərdə, on yaxşı hələ, tollar üzrə oxudan istifadə etməklə kifayətlənlərlər. Təhlil hər əhəmanə dərslerde müsahibənin tətbiqinə çox az müraciət olunur, əksəriyyət fərdi sorğuya təsnüflik verir. Nəticədə əsərin ideyası, bədii rəsuliyətləri, obrazların xarakteri barədə dərslikdəki fikirlərin təkrarından irəli gedilir. Dramatik əsərlərin tədrisi çətinidir. Bu çətinlik ədəbi növün məhəyyəstəndən, əzəmətəsəsliyəndən irəli galır. Personajların xarakteri, həyata baxış onların dilindən və əsərin digər iştirakçılarının danışığından bəlli olur. Bumlar həmisi bəqiqətə uyğun olmur və oxucudan-şagirddən deyilənlərə, bəls demək olarsa, ayaq-sayıq münasibət tələb edir. Dramaturqun niyyəti, ideyaları basqlan - əsərin qəhremanları tərəfindən bayan edilir, əhvalat və hadisələr də çox vaxt danışq-niqliq nəticəsində təsəvvür olunur. Bütün bunlar dramatik növə daxil olan əsərlərin kifayət qədər mütləq təcrübəsi olmayan şagirdlər tərəfindən çətin qarınlanmasına sebəb olur.

Eksperimentin gedişində belə bir cəhət də aydınlaşdı ki, dramatik növdən olan əsərlərin həm məzmununun öyrənilməsində, həm də təhlilində yeni texnologiyalardan istifadəye geniş imkan yaranır.

Dramatik növün nümunəsi olmaqla eksperiment bir sira əsərlər cəlb edilmişdir. Burada nümunə kimi verilen «Oqtay Eloğlu»nın tədrisi müxtəlif variantlarında təşkil edilmişdir. Bu variantlardan birinin səciyyəvi məqamlarına nəzər salaq. Əsərin tədrisine məktəb təcrübəsində, adəten, dörd saat vaxt ayrıılır. Bu saatların məzmun və təhlil dərslarına verilməsində də müxtəliflik nəzərə çarpır və bu, təbiiidir. Sinfin səviyyəsindən, əsərin məzmununu ilə irəlicədən tanışlaşdırma, müəllimin məqsədindən asılı olaraq bu saatların ayrılmamasında fərq öznü göstərir.

Eksperimentin gedişində isə iki saat məzmunun öyrənilməsinə, iki saat təhlilə verilmişdir. Tədqiqat prosesində bizi ciddi düşündürən suallardan biri belə

olmuşdur: Dramatik əsərlərin məzmununun öyrədilməsində hansı iş növünün tətbiqi daha faydalıdır?

«Oqtay Eloğlu» əsərinin məzmununun mənimşənilməsinə həsr edilən birinci dərs «zəncirvari oxu və öyrənmə» (buna pedagoji ədəbiyyatda "ziqzaq" və ya "mozaika" adlandırdığımız yeni iş növünün tətbiqi ilə keçilmiş, ikinci saat isə elmi-metodik ədəbiyyatda haqqında çox danışılmış, nöqsanları barədə, demək olar, heç nə xatırladılmamış *rollar üzrə oxudan* istifadə edilmişdir.

Birinci dərs.

Mövzu: C.Cabbarlinin «Oqtay Eloğlu» əsərinin məzmunu üzərində iş.
Məqsəd: – əsərin məzmununun öyrənilməsi, ideyası barədə ilkin təessüratın yaranması;
– milli mənafeyin şəxsi mənafedən üstün tutulması ideyasının aşilanması;
– məntiqi təsəkkürün inkişaf etdirilməsi.
fərdi iş, qruplarla iş.

İş forması: Metod, priyom
və iş növləri: beynin həmləsi, müsahibə, zəncirvari oxu və öyrənmə, karusel.
Təchizat: – Ədəbiyyat. XI sinif üçün dərslik (müəlliflər: N.Cəfərov, İ.Həbibbəyli, N.Əliyeva, A.Bakıxanova). B., 2006, səh. 100–104.
– əsərin sohna həyatını əks etdirən şəkillər;
– əsərin tamaşaşının lent yazılı (videokaset).

Sövqetmə, problemin qoyuluşu.

Keçmiş dərsin (C.Cabbarlinin yaradıcılığı) sorğusu başa çatdıqdan sonra yeni mövzunu («Oqtay Eloğlu» əsərinin məzmunu üzərində iş) elan edirəm. Bu, albatta, keçmiş dərsələr əlaqələndirilərək elan olunur. Və dərhal videomaqnitofonu (məktəbin imkanından asılı olaraq müxtəlif vasitələrdən, — kompyuter də daxil olmaqla, — istifadə mümkündür) işə salıram. Lenta köçürülmüş tamaşanın ən təsirli epizodlarından birini (dördüncü pərdənin sonunu — Oqtayın bacısı Sevrəla görüşdüyü sahnəni) şagirdlər televiziya ekranında izləyirlər. Heç dörd dəqiqə də çəkməyən bu epizod şagirdləri çox güclü şəkildə mütaəssir edir, əsərə maraq bira-beş artır.

Sinfə müraciət edirəm:

Lövhədə yazılmış sözlərdən (fərd, millat, milli mənafə, şəxsi mənafə, şəxsi istək) istifadə etməklə kiçikcəmli mətn (onun bədii olması vacib deyil) hazırlanın. Bir neçə dəqiqədən sonra artıq yazziqlarını oxumaq arzusunda olan şagirdlərdən işaretlər gəlir və onların sayı get-gedə artır. Bir neçə şagirdin yazısı (müzakirə edilmədən, onlara sual verilmədən) dinlənilir.

Yenidən sinfə müraciət edirəm:

Siz ədəbiyyat və tarix fənlərindən, eləcə də müxtəlif mənbələrdən (televiziya, radio, qəzet, jurnal və s.) vətəninizin müştəqiliyi, xalqınızın azadlığı uğrunda canından keçən, ölkənin tərəqqisi üçün çarpışan, ağır zəhmətə qatlaşan insanlarımız haqqında oxumasunuz və eșitmisiniz. Heç belə adamlar barədə sikirleş-

misinizmi? Milli mənafeyin həmişə uca tutulmasının vacib olması fikrinə münasibatınız necədir?

Şagirdlərin fikirlərinin diqqətlə dinlənilməsini təmin edirəm. Deyilənlərin əsasında tədqiqat suali formalasdırılır.

Tədqiqat suali:

Har bir vətəndaş milli mənafeyi şaxsi mənafeyindən həmişə üstün tuta bilərmi?

Şagirdlər sualla bağlı mövqelərini açıqlayır, fərziyyələr irəli sürürlər. Bir-birini təkrar etməyən və səciyyəvi olanlar lövhədə qeyd olunur.

Sinfə müraciət edirəm:

Əvvəlki dərslərdə olduğu kimi, indi da fərqli fərziyyələr eşidildi. Deməli, əsaslandırılmış tutarlı cavabın müəyyənləşdirilməsinə ehtiyac var. Bu, axtarışların, tədqiqatın aparılması zəruri edir. Bunun üçünsə ixtiyarımızda «Oqtay Eloğlu» əsəri kimi tutarlı vasitə var. Onun dərindən mənimseməniləşməsi çox mətbəblərin aydınlaşmasına səbəb olacaqdır. İlk növbədə əsərin məzmunu ətraflı öyrənilməlidir.

Sonra şagirdləri qruplara bölürəm. Bunun üçün şagirdlərdən növbə ilə 1-4 rəqəmlərini sayımağı xahiş edirəm. Beləliklə, hər qrupda 4 nəfər olmaqla dörd qrup yaranır. Həmin sinfin şagirdləri artıq bilirlər ki, yaranan bu dörd qrup əsas qruplar adlanır. Və manim təklifimi gözləmədən yeni qruplar yaradırlar. Bunun üçün əsas qrupdakı 1-lər bir qrupda, 2-lər başqa qrupda, 3-lər üçüncü qrupda, 4-lər 4-cü qrupda birləşirlər. Yaranan yeni dörd qrup ekspert qruplar adlanır. Ekspert qruplar ayrı-ayrılıqla otururlar. Əsərin dörd bərabər hissəyə böldüyüüm I, II və III pərdələrini oxumağı ekspert qruplarına təklif edirəm. Beləliklə, birinci hissəni (əsərin əvvəlindən — «Oqtay». Sən çalış, gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən» cümləsinə qədər) birinci qrup, ikinci hissəni («Oqtay. Sən çalış, gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən» cümləsindən — «Oqtay. Açıqlanmayın, Tamara!» cümləsinə qədər) ikinci qrup, üçüncü hissəni («Oqtay. Açıqlanmayın, Tamara!» cümləsindən — «Nadya. Sənki hər sözün bir qanun imiş» cümləsinə qədər) üçüncü qrup, dördüncü hissəni («Nadya. Sənki hər sözün bir qanun imiş» cümləsindən — III pərdənin sonuna kimi) dördüncü qrup oxuyur. Bunu dərsin növbəti — tədqiqatın aparılması mərhələsi saymaq olar.

Tədqiqatın aparılması.

Ekspert qrupların oxusunu adı mütaliə hesab etmək olmaz; qruplarda birləşən şagirdlər anlayırlar ki, onlar üçün ayrılmış hissəni elə mükəmməl mənimseməlidirlər ki, əsas qrupdakı yoldaşlarında mətnin məzmunu barədə dolğun təsəvvür yarada bilsinlər.

Ekspert qrupların işini ardıcıl müşahidə edirəm. Qrupların işi bir-birindən fərqlənir. Qrupların birində şagirdlər mətni fərdi qaydada oxuyurlar. Başa düşmədikləri mətbəbləri elə oxu prosesində bir-birlərindən soruşub aydınlaşdırmağa çalışırlar. Bu qrupun üzvləri oxunu başa çatdırdıqdan sonra təssüratlarını bir-bir danışırlar. Sonra müzakirə başlanır. Oxunmuş hissədəki əhvalatın, hadisənin məzqi, iştirakçının mövqeyi, davranışları üçün səciyyəvi olan cəhətlər və s. aydınlaşdırılır. Oxunmuş hissənin məzmununu şagirdlərdən biri bütövlükdə danışır.

Digər ekspert qrupunda isə şagirdlərdən biri mətni ucadan (başqa qruplara mənə olmamaqla) oxuyur, digər dörd şagird onu dinləyir. Olu başa çatdırdıqdan sonra mətnindəki əhvalatların, hadisələrin məzğinin aydınlaşdırılması, aynı-aynı bədii detalların izahı, obrazların mövqeyi və s. həyata keçirilir.

Üçüncü ekspert qrupun şagirdləri mətni fərdi qaydada oxudıqdan sonra dairəvi şəkildə oturur, təssüratlarını yoldaşlarının yazdıqlarını tekrar etməmək şərti ilə bir-bir yazaraq sağ tərəflərində oturmış yoldaşlarına verirlər. İxtisarla verdiyimiz aşağıdakı nümunə bu işin məzmunu barədə təsəvvür yaradır.

— Firangız qalbin Oqtaya açmaq istəyir, buna dönməkən cəhd edir. Oqtay isə buna imkan vermər, qız «şəpdi». Oqtay özünü yoxluyur, acıcaqlı yaşayışını xatırladır. Firangız ancaq etibarla gəzəndəyi deyir. Firangızın «həftələr» ac qalarına sözü Oqtaya piedi təxər etdi. Nohayat, məhabbatını etibar etmələr olur...

— Oqtay həm Tamara, həm da Samad topla oğlununda Azərbaycan əhvalatının pərvənəsinin pərvənə olduğunu deyir. O buna bəlinə vəzifə deyir. Oğlunun vəzifəsinə endəmən bu yolda qurban verir...

— Oqtay var-dəvət mərasimlərindən. Samadın onun sevdiyi qızın vəzifəsinə endəmən xatırlatması. Oqtayın vəzifəsi Ləzən məskənəsindən bəyliklərini və qədərli olublur. Nəzərdən keçirən təcəkkil təpə...

— Firangız qardasının təkribi ilə Oqtaydan məktublarını geri alımlı, onu sevəndiyi deməkdir. Firangız zəif cəkir, o, sevəndiyi...

— Samad həy Oqtaya elini müdafiə etmək istəydi. Oqtayın bayram, Adam bayramı qorxulu adamlar olğutusuna bildirir...
...Adam həy Oqtayın yaxşıda tətin etdiq yərən adamlar, bu, onun həqqunda deyilənlər, bəzən, təqib edir.

Bu məzmunda təssüratın yazılıması o vaxt mümkündür ki, mətn mükəmməl manimsanılmış olsun. Lakin üçüncü ekspert qrup bununla məhdudlaşdırır. Qrupun üzvləri nə üçün məhz bu məzmunda təssürat yazdıqlarının səbəbini izah edir, bununla bağlı suallara cavab verirlər. Bu, tədricən oxunmuş hissənin müzakirəsinə aparıb çıxarır. Müzakirə tamamlandıqdan sonra şagirdlərdən biri məzmunu bütövlükdə danışır, qrupun digər üzvləri elə prosesdəcə əlavələr edir, unudulanları xatırladır.

Dördüncü ekspert qrupda da şagirdlərin fəaliyyəti fərqli olmuşdur. Qrup üçün ayrılmış hissə dörd parçaya (qrupdakı şagirdlərin sayı qədər) bölünmiş, hər şagird onun üçün ayrılmış parçanı fərdi qaydada oxumüşdür. Çox qısa müddədə oxu başa çatmışdır. Şagirdlər oxuduqları parçanı (mətnindəki ardıcılıq gözlənilməklə) bir-bir danışmışlar. Kimin danışığı qrupu təmin etməsə, onun parçası bütün qrup tərəfindən oxunmuş və həmin şagirdə kōmək göstərmək (dediklərinə əlavələr etmək, istiqamət vermək) yenidən danışmasına imkan yaradılmışdır. Ekspertenin gedisində məlum oldu ki, bir neçə şagirdin öz parçasının məzmununu danışması (faktları unutması, qətiyyətsizliyi, təhriflərə yol verəsi) qrupdakı digər şagirdləri təmin etmir.

Qaydaya uyğun olaraq belə hallarda həmin şagirdlər üçün ayrılmış parçalar hamı tərəfindən oxunur və «sahibinə» kōmək göstərilir. Bunun bir faydası şagirdlərin yalnız «öz payları» ilə məhdudlaşmalarına imkan verməməsidir. Bu, mətnin qrupun, demək olar, bütün üzvləri tərəfindən bütövlükde oxunmasına səbəb olur. (Dördüncü ekspert qrupda həyata keçirilən işin əhəmiyyəti ondadır

ki, şagirdlerin hər birində məsuliyyət hissini daha da artırır. Hər şagird qrup ki, şagirdlərin hər birində məsuliyyət hissini daha da artırır. Hər şagird qrup yoldaşlarını razi salmaq üçün «öz payını» daha mükəmməl öyrənməyə sey göstərir. Təsadüfi deyildir ki, zaman keçidkən qrup üzvlərinin işə qarışması halları zəifləyir, ekşor hallarda hər şagird «öz payını» yoldaşlarını təmin edəcək səviyyədə təqdim etməyə nail olur.

Sonra müzakirə başlanır. Bu prosesdə mətnə müraciət edilir, faktlar dəqiqləşdirilir. Bu qrupun sonuncu mərhələdəki işi də maraqlıdır. Ayri-ayrı kiçik kağızlarda qrupdakı şagirdlərin sayı qədər rəqəm yazılır və bükülür. Hər şagird bir kağız götürür, kimə «1» rəqəmi düşübəsə, oxunmuş parçanın məzmununu başlangıç hissədən danişmağa başlayır, müəyyən məqamda (mətn əvəlcədən 4 hissəyə ayrıılır) onu «2» rəqəmli kağızı götürmiş şagird əvəz edir. Beləliklə, qrupun üzvləri mətnin məzmununu bütövlükdə danişir. Bu prosesdə hər bir şagirdin hazırlıq səviyyəsi müəyyənləşir. Şagirdlər zəif mənimmsədikləri məqamlara yenidən baxmaq imkanı qazanırlar.

Eksperti qruplarda iş başa çatıqdən sonra hər bir şagird əsas qrupa — öz qrupuna qaydır. Beləliklə, ilk yaradılan dörd qrup ayrı-ayrılıqla oturur və hər eksperti öyrəndiyini digərlərinə çatdırır. Bir az da xirdalasaq, «birlər» (1 rəqəmi ilə birləşən ekspertlər) birinci hissənin (əsərin əvvəlindən — «Oqtay. Sən çalış, gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən» cümləsinə qədər), «kilər» (2 rəqəmi ilə birləşən ekspertlər) ikinci hissənin («Oqtay. Sən çalış, gələr bir gün ki, zavallı kütləni də həmin yüksəklikdə görərsən» cümləsinindən — «Oqtay. Açıqlanmayın, Tamara!» cümləsinə qədər), «çüçər» (3 rəqəmi ilə birləşən ekspertlər) üçüncü hissənin («Oqtay. Açıqlanmayın, Tamara!» cümləsindən — «Nadya. Sənki hər sözün bir qanun imiş» cümləsinə qədər), «dördər» (4 rəqəmi ilə birləşən ekspertlər) dördüncü hissənin («Nadya. Sənki hər sözün bir qanun imiş» cümləsindən — III pərdənin sonuna kimi) məzmunu barədə qrup üzvlərində dolğun təsəvvür yaradır, suallara əhatəli cavab verirlər.

Müəllim üçün məlumat

«Zəncirvari oxu və öyrənmə» adlandırdığımız (qeyd edildiyi kimi, pedaqoji ədəbiyyatda «ziqzaq», bazan də «mozaika» adı ilə təqdim olunur) bu iş növünün həm güclü, həm də zəif cəhətləri var. Az müddədə geniş təlim materialının əhatə olunması, şagirdlərin məsuliyyətinin artması baxımından faydalıdır. Hər bir şagirdin bütöv mətnlə təmasda ola bilməməsi (mətni bütövlükle oxumaması) bu iş növünün zəif cəhəti hesab edilməlidir. Mətni şagirdin özünün birbaşa və bütövlükde oxuması təəssüratın zənginliyinə, estetik duyumun tamlılığına əhəmiyyətli təsir edir. Buna nail olmaq üçün əsərin bütövlükde oxusunu birinci dərsdən sonra ev tapşırığına daxil etmək faydalıdır.

Aşağıdakı cədvəl təsvir olunan iş növünün təşkili ilə bağlı oxucuda yaranan təsəvvürün konkretləşməsinə əhəmiyyətli təsir edəcəkdir.

Əsas qruplar	1. A.Natəvan. 2. A.Yenilə. 3. D.Gülistan. 4. Ə.Siyatəl.	1. Ə.Elnur. 2. Ə.Lala. 3. Ülviyə. 4. H.Anar.	1. İ.Gülnar. 2. Nurlanə. 3. Q.Sara. 4. Q.Nigar.	1. M.Kazim. 2. M.Taleh. 3. M.Nicat. 4.S.Fərman.
--------------	--	---	--	--

Ekspert qruplar	1. A.Natəvan. 2. Ə.Elnur. 3. İ.Gülnar. 4. M.Kazim.	1. A.Yenilə. 2. Ə.Lala. 3.Q.Nurlanə. 4. M.Taleh.	1.D.Gülistan. 2. Ə.Ulviyə. 3. Q.Sara. 4. M.Nicat.	1. Ə.Siyatəl. 2. H.Anar. 3. Q.Nigar. 4.S.Fərman.
Ekspert qrupların işi	I hissəni oxuyur, müzakirə edir, mənimşayırlar.	II hissəni oxuyur, müzakirə edir, mənimşayırlar.	III hissəni oxuyur, müzakirə edir, mənimşayırlar.	IV hissəni oxuyur, müzakirə edir, mənimşayırlar.
Ekspert qruplarının üzvləri əsas (ilk) qruplara qaydır, öyrəndiklərini yoldaşlarına çatdırırlar.				
Oxunmuş hissələr	I hissəni A.Natəvan danışır. (A.Yenilə, D.Gülistan, Ə.Siyatəl dinləyir).	I hissəni Ə.Elnur danışır. (Ə.Lala, Ə.Ulviyə, H.Anar dinləyir).	I hissəni İ.Gülnar danışır. (Q.Nurlanə, Q.Sara, Q.Nigar dinləyir).	I hissəni M.Kazim danışır. (M.Taleh, M.Nicat, S.Fərman dinləyir).
	II hissəni A.Yenilə danışır. (A.Natəvan, D.Gülistan, Ə.Siyatəl dinləyir).	II hissəni Ə.Lala danışır. (Ə.Elnur, Ə.Ulviyə, H.Anar dinləyir).	II hissəni Q.Nurlanə danışır. (İ.Gülnar, Q.Sara, Q.Nigar dinləyir).	II hissəni M.Taleh danışır. (M.Kazim, M.Nicat, S.Fərman dinləyir).
	III hissəni D.Gülistan danışır (A.Natəvan, A.Yenilə, Ə.Siyatəl dinləyir).	III hissəni Ə.Ulviyə danışır. (Ə.Elnur, Ə.Lala, H.Anar dinləyir).	III hissəni Q.Sara danışır. (I.Gülnar, Q.Nurlanə, Q.Nigar dinləyir).	III hissəni M.Nicat danışır. (M.Kazim, M.Taleh, S.Fərman dinləyir).
	IV hissəni Ə.Siyatəl danışır. (A.Natəvan, A.Yenilə, D.Gülistan dinləyir).	IV hissəni H.Anar danışır. (Ə.Elnur, Ə.Lala, Ə.Ulviyə dinləyir).	IV hissəni Q.Nigar danışır. (İ.Gülnar, Q.Nurlanə, Q.Sara dinləyir).	IV hissəni S.Fərman danışır. (M.Kazim, M.Taleh, M.Nicat dinləyir).

Ekspertlərin əsas qruplarda apardığı işi dərsin «Qazanılmış biliklərin mübadiləsi» mərhələsi hesab etmək olar.

Qazanılmış biliklərin müzakirəsi və formalasdırılması.

Müzakirə üçün müəyyənləşdiriyim suallar, başlıca olaraq, deyilən fikirləri tədqiqat suallına istiqamətləndirmək məqsədini güdür. Əsərin bir hissəsi (IV, V və VI pərdələr) oxunmadığından yekun fikir söyləmək, əsaslandırılmış nəticə çıxarmaq hələ tezdir. Lakin müzakirə prosesində buna zəmin yaradılmalıdır. Bu iş sualların məzmunundan çox asılıdır. Müəyyənləşdirilmiş suallardan daha vacib hesab etdiklərim aşağıdakılardır:

1. Oqtay kimdir, qarşısına hansı məqsəd qoymuşdur?
2. O, hansı şəraitdə və kimlərlə tamaşa hazırlayırlar?
3. «Oqtay özünün və ailəsinin rahatlığını, sədətini xalqının mənafeyinə qurban verir» fikrini əsərdən nümunələr göstərməklə sübut edə bilərsinizmi?
4. Firangizla tanışlığı Oqtayın həyatına, fəaliyyatına nə cür təsir edir?
5. Firangizin ondan «üz çevirməsi» Oqtaya necə təsir edir?

Dörsin növbəti mərhələsində («Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması») sagirdlar asərin oxunmuş hissəsi ilə bağlı gəldikləri qənaətləri ümumişdirirlər:

— İstedadlı aktyor olan Oqtay qarşısına milli teatr yaratmaq vəzifəsini qoymuşdur. Oqtay teatrin xalq üçün vacib olduğunu gözəl anlayır. Digər xalqların mədəniyyətinin yüksəlməsindən teatrin mühüm rol oynadığını bilən xalqların mədəniyyətinin yüksəlməsindən teatrin mühüm rol oynadığını bilən Oqtay na uğrunda çarpışdığını dərk edir və başqalarına da anlatmağa çalışır. Oqtay na uğrunda çarpışdığını dərk edir və başqalarına da anlatmağa çalışır. Pul, vəzifə, şöhrət qazanması üçün imkan olsa da, nəcib məqsədindən dönmür. Pul, vəzifə, şöhrət qazanması üçün imkan olsa da, nəcib məqsədindən dönmür. Yoxsulluq, təhəqir və töhmətlər Oqtayı sarsıtmır. Firangizlə tanış olması onu ruhlandırmır. İndi o daha böyük həvəslə, ikiqat qüvvə və əzmlə çalışır. Lakin ruhlandırmır. İndi o daha böyük həvəslə, ikiqat qüvvə və əzmlə çalışır. Lakin ruhlandırmır. Aslan bəyin təhrkili Firangızın Oqtaydan «üz döndərməsi» bu böyük və səmimi sənətkarı sarsıdır.

Qiymətləndirmə.

Qiymətləndirməni sagirdlərin özləri aparırlar. Qiymətləndirmə vərəqində göstərilən tələbləri əsas götürərək öz fəaliyyətlərinə uyğun rəqəmi dairəyə alırlar.

Şagirdin adı və soyadı: _____	Tarix: _____
Mövzunun mənimləşməsi.	
Çox zəif: 0 1 2 3 4 5 6 7 8 9 10 tam mənimləşmişəm.	
Dərsdə fəal olması (sual verəməsi, suallara cavab verəməsi, əlavalar etməsi).	
Fəal olmadım: 0 1 2 3 4 5 6 7 8 9 10 çox fəal oldum.	
Dərsdə digərlərinin dinləməsi.	
Zəif dinləmişəm: 0 1 2 3 4 5 6 7 8 9 10 diqqətlə dinləmişəm.	
Dərsin maraqlı keçməsi.	
Maraqzsız oldu: 0 1 2 3 4 5 6 7 8 9 10 çox maraqlı oldu.	

Yaradıcı tətbiqetmə:

Ev tapşırığı:

1. Sınıfdə oxunmuş hissənin (I, II, III pərdələrin) məzmununu yiğcam dənişməyi öyrənmək.
2. «Öz ideallı uğrunda çarpışan Oqtay hansı maneələri dəf etməli olur?» mövzusunda yiğcam məruzə hazırlamaq.

X SINİFDƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ

(IMƏQALƏ)

Akif MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin dosenti

Ümumi məsələlər

X sinifda Azərbaycan dilinin tədrisi digər siniflərdən əsaslı şəkildə fərqlənir. Belə ki, sistematiq kursun (fonetika, leksika, söz yaradılığı, morfologiya, sintaksis) tədrisi V sinifdən başlayır və IX sinifdə başa çatır. X sinifdə isə təlimin məzmunu, əsasən, iki istiqamət kasb edir:

a) Bir tərəfdən V-IX siniflərdə keçilənlər təkrarlanaraq sistemə salınır, dərinləşdirilir, fonetika və leksikaya aid öyrənilmiş anlayışlar yada salınmaqla bərabər, bu sahəyə aid bəzi yeni məlumatlar da verilir ("Azərbaycan dilinin quruluşu" bölməsində).

b) Digər tərəfdən dil və dilçilik, yazı, dillərin bölgüsü, dil və mədəniyyət, nitq mədəniyyəti, Azərbaycan ədəbi dili və s. haqqında yeni nəzəri biliklər, məlumatlar verilir.

Tədris planınınə görə, X sinifdə Azərbaycan dilinin öyrədilməsinə həftədə 2 saat (il ərzində 68 saat) vaxt ayrılr. Mövcud "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili programı"nda (Bakı, 2002) X sinifdə Azərbaycan dili tədrisinin özünaməxsusluğu belə göstərilir: "Orta ümumtəhsil məktəblərinin X-XI siniflərinin tədrisi bir qədər ayrı istiqamətdə davam etdirilir. Burada həm V-XI siniflərdə keçilənlər təkmilləşdirilir və möhkəmləndirilir, həm də Azərbaycan dilinin başqa xüsusiyyətləri – içtimai mövqeyi, üslubları və s. haqqında alınmış biliklər genişləndirilir, müvafiq bilik, bacarıq və vərdişlər formalasdırılır". (Göstərilən mənbə: səh. 4). Ümumiyyətlə, X-XI siniflərdə öz yerini tapan yeni mövzuların öyrədilməsində də (məsələn, "Ədəbi dilin normaları", "Üslubiyat" və s.) sagirdlərin əvvəller əldə etdikləri bilik və bacarıqlara istinad edilir, bir növ praktik şəkildə verilmiş nitq bacarıq və vərdişlərini elmi-nəzəri əsasları şərh edilir. Məsələn, sagird V sinifdə fonetikanı keçərkən çoxlu orfoqrafik və orfoepik qaydalar öyrənir, onları döñə-döñə nitqində tətbiq etməklə müəyyən bacarıq və vərdişlərə yiyələnir. X sinifdə isə "Ədəbi dilin normalarını" öyrənərkən başa düşür ki, bunlar Azərbaycan ədəbi dilinin fonetik normalarıdır və onlara əmal etmək hər kəsin borcudur. Yəni bu, nitq mədəniyyətinin düzgünlük şətidir və bu şərt daha çox içtimai səciyyə daşıyır.

X sinifdə Azərbaycan dili təliminin məzmununa aşağıdakılardır: Dil haqqında məlumat. Yazı, onun mahiyyəti və inkişaf mərhələləri. Dilçilik elmi. Azərbaycan dilinin dünya dilləri və türk dilləri arasında yeri. Dil və mədəniyyət. Dil və xalqın tarixi. Azərbaycan dilinin quruluşu: fonetika və leksika haqqında bəzi anlayışlar (intonasiya, vurgu, işlənmə dairəsinə görə söz qrupları və s.). Nitq mədəniyyəti ifadəsinin iki mənədən işlənməsi: dilçiliyin bir bölməsi və yüksək səviyyəli nitq kimi. Nitq mədəniyyətinin şərtləri. Ədəbi dil anlayışı. Ədəbi dilin normaları.

Programda hər bölməyə ("Dil haqqında məlumat", "Azərbaycan dilinin quruluşu", "Nitq mədəniyyəti") aid sagirdlərin bilməli və bacarmalı olduğunu anlayışlar verilmişdir ("Sagirdlər bilməlidirlər", "Sagirdlər bacarmalıdır").

X sinif programının sonunda rabitəli nitqin inkişafına aid görülməkən işlərin sistemi, əsas istiqamətləri verilir, mətnin təhlili, mətnin tərtibi və mətnin təkmilləşdirilməsi üzrə sagirdlərin bacarmalı olduğunu məsələlər göstərilir.

"V-IX SINİFLƏRDƏ KEÇİLƏNLƏRİN TƏKRARI" BÖLMƏSİNİN TƏDRİSİ

X sinifda Azərbaycan dilinin tədrisi V-IX siniflərdə keçilmişlərin təkrarı ilə başlayır. Bu məqsədə programda 3 saat vaxt ayrılmışdır. Məlumatdır ki, bütövlükdə sistematik kursun təkrarı üçün 3 saat vaxt azdır (çünki V-IX siniflərdə sistematiq kurs öyrənilir). Lakin müəllim nəzərə almamışdır ki, həm X, həm də XI siniflərdə "Azərbaycan dilinin kuruluşu" bölməsinin tədris edərkən sistematik kursun təkrarına kifayat qədər vaxt olacaq. Odur ki, müəllim bu 3 saatı aşağıdakı kimi planlaşdırırsa, daha məqsədə uyğun olaraq:

1. Fonetika, leksika ve söz yaradılığına aid keçijəmlərin təkrarı - 1 s.
 2. Morfolojiyaya aid öyrənilənlərin təkrarı - 1 s.
 3. Sintaksistin təkrarı - 1 s.

Dörslikdə də (Hacıyev T., Cəfərov N., Xudiyev N. "Azərbaycan dilı", X sinif üçün dərslik. Bakı. "Azpoliqraf" nəşr., 2009) işin təxminən bu istiqamətdə aparılmışdır. Nəzərdə tutulur. Orada hər bölməyə aid suallar, sonra isə müvafiq çalışmalardan sistemli təqdim edilir. Lakin həm suallar, həm də çalışmalardan sistematik kursun təkrarı üçün çox sadədir və bölmələri, aşağı siniflərə əldə edilmiş bilik, bacarıq və vərdişləri təmin etməyi əhatə etmir. Masələn, fonetika, leksika və söz yaradıcılığına aid comi 6 morfoloziya aid 4, sintaksisə aid 6 sual verilir. Həm də bu sualların əksəriyyəti yuxarıda qeyd etdiyim kimi, X sinif şagirdləri üçün aşağı səviyyədədir və düşündürməcəvəl. Onlardan bir neçəsinə nəzərdən keçirək:

1. Fonetika nədir? 2. Səslə hərfin fərqliyi necə izah edə bilərsiniz? (Göstərişlər dərslik, səh. 3). 2. Əsas nitq hissələri hansılardır? 3. Köməkçi nitq hissələr hansılardır?" (yənə orada, səh. 6) və s.

Təbii ki, takar dərslərədə frontal sorğu xüsusi əhamiyyət kəsb edir. Bunu nəzarət alan müəllim dərslikdəki suallarla kifayətlənməməli, onlara yanaş, əlavə suallardan da istifadə etməlidir. Çalışmalıdu ki, bu suallar düşündürəcü olsun, sadığın təfəkkür qabiliyyətini, nəzəri biliklərinin tətbiqi bacarığını və s.-ni aşkarla çıxarmağa kömət etsin. Nümunə üçün fonetikaya aid bir neçə sual və tapşırıq nəzər salaq:

1. Sözün səs-hərf tərkibi neçə cəhatdən fərqlənir?
 2. Ela sözlər deyin ki, onlarda səs hərfdən çox olsun.
 3. Hərfi səsdən çox olan bir neçə söz deyin.
 4. Azərbaycan dilində hansı səslərin hərfi işarəsi yoxdur?
 5. Vurğunu dəyişməklə mənası dəyişən 10 söz söyleyin.
 6. Vurğu qəbul etməyən şəkilçilər hansılardır?
 7. Hərçənd, indi, dramaturgiya, nümunə, İngiltərə və s. sözlərin vurğusunu müəyyənləşdirin.
 8. Verilmiş sözləri fonetik təhlili edin.
 9. Sözün hecalalara ayrılması ilə sətirdən-sətrə keçirilməsi arasında oxşar və fərqli cəhatlər hansılardır?
 10. "Şair" sözünü cümlədə elə işlədin ki, vurğu "şa" hecasına (I hecaya düşsün).
 11. Ela sözlər söyleyin ki, vurğu uzun saitli hecaya düşsün.

Bu tip sual və tapşırıqlardan eləcə də "leksika" bölməsinin tədrisində istifadə etmək olar.¹⁸

1. Omonimlərlə çoxmənali sözlər arasında oxşar və fərqli cəhətlər hansılardır? Eikrini nümunələrlə əsaslandır.

2. Omonimik formalar (paronimlər, omofonlar, omoqraflar və s.) haqqında məlumat ver.
 3. Həm omonim, həm də çoxmənali söz kimi işlənə bilən sözlər söyle, onları cümlələrdə işlət.
 4. *Radio, röndə, müxbir, dairə, jurnal, okean* sözlərinin alınma olduğunu göstərən əlamətlər hansılardır?
 5. *Duzsuzluq, göyərti, səssizlik* sözləri hansı nitq hissələrindən yaranmışdır?
 6. Sözün başlangıç forması ilə kökü nə vaxt cyni ola bilər?
 7. Hansı şəkilçilər qrammatik şəkilçilərdir?
 8. Azərbaycan dilində söz yaradıcılığının hansı yolları var?
 9. Məhdudişlək söz qruplarını (dialekt sözləri, yeni sözlər, jarqonlar, vulqar sözlər və s.) say.

Göründüyü kimi, bu suallar dərslikdəki suallardan həm çətinlik dərəcəsinə, həm şagirdlərin müqayisə apara bilmək, mənqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq, həm də tətbiq istiqamətlə olmalarına görə fərqlənir. Müallim digər bölmələrə dair keçilənləri də təkrar edərək belə suallar tərtib etməli və şagirdləri onlarla işlətməlidir.

Dörsilin nəzərdən keçirilməsi göstərir ki, oradakı çalışmalar V-IX siniflərdə keçilənləri təkrar etmək baxımından nəinki azdır, bəziləri hətta məqsədəyən deyil və ya az uyğundur. Məsələn, sahifə 3-dəki 2-ci çalışmadə belə bir tapşırıq verilir: "...sözlərdə saatlırin altında bir, samitlırin altında iki xətt çəkin". X sinif şagirdi üçün bunun çox sadə və praktik baxımdan əhamiyyətsiz olduğunu nəzərə alaraq, mülliim elə həmin məsoləyə aid başqa tapşırıqlar verə bilər. Məsələn: 1) Mətnində deyilişi ilə yazılışı fərqlənən sözləri seçib qeyd edin; 2) Mətndə səs-hərf tərkibi fərqlənən 5 sözü fonetik təhlil edin və s.

Dörslikdə fonetika və leksikanın təkrarı üçün cəmi 4 tapşırıq verilmişdir ki onlardan biri (1-cisi) suallardan ibarətdir. Digərində isə (3-cü çalışma) sözləri əvvəlcə nitq hissələrinə ayırmalı, sonra onları quruluşuna görə təsnif etmək tapşırılır ki bunun da fonetika və leksikaya dəxli yoxdur. Dörslikdə morfolojiyanın təkrarı üçün 2, sintaksisin təkrarı üçün isə 3 çalışma verilmişdir. Bunları nəzərə alan müəllim "VIX sinifda keçilənlərin təkrarı" mövzusunu tədris edərkən əlavə olaraq aşağıdakılardan diqqat mərkəzində saxlamalıdır:

- 1) Fonetikada diqqat daha çox şagirdlərin orfoqrafik və orfoepik vərdişlərinin nədərcədə formalasmasına yönəldilməlidir. Odur ki, təkcə qaydalar soruşulmamalı eyni zamanda yazılışı ilə deyilişi fərqlənən sözlər üzərində daha çox iş aparılmalıdır.

2) Yaxşı olar ki, müəllim lügət üzrə imlələr, izahlı imla, rabitəsiz matn əsasında adı imləldən istifadə etməklə şagirdlərin yazı vərdişlərini də inkişaf etdirsin.

3) Leksikanı təkrar edərkən diqqat daha çox omonimlərlə çoxmənalı sözlərin fərqləndirilməsinə, sözlərin leksik mənalarının öyrədilməsi ilə yanaşı, bu sözlərin cümlələrdə yerində işlədilməsinə yönəlməlidir.

4) Şagirdlərin lügət ehtiyatının zənginləşməsi qayğısına qalmaq gərəkdi. Müşahidələr göstərir ki, bu baxımdan vəziyyət o qədər də yaxşı deyil.

5) Təkrar dərslərdə linqvistik təhlil formalarından faydalanañaq dəh məqsədə uyğundur. Məktəblərimizdə fonetik, sintaktik, sözün tərkibinə görə təhlil formaları geniş yayılısa da, leksik təhlili az müəracət edilir. Lakin qabaqcıl təcrübəni öyrənilməsi göstərir ki, bu təhlili forması da bölmənin təkrarı üçün çox əhəmiyyətliidir.

6) Təkrar dərslərdə testlərdən istifadə də xüsusi əhəmiyyətə malikdir. Buna görə müəllim ayrı-ayrı siniflər üçün TQDK-nın tərtib etdiyi test kitablarından (yarımilli və illik yekun testlər və s.) və test banklarından yaradıcı şəkildə istifadə edə bilər.

7) Morfolojiyanın təkrarında aşağıdakı məsələlərə xüsusi diqqət yetirmə lazımdır:

a) Oxşar anlayışların fərqləndirilməsi: yer bildirən isimlərlə yer zərfəri, sıfət və tərzi-hərəkat zərfi, sayla kəmiyyət zərfi, isimləşən sıfatların və ya sıfatlaşən isimlərin hənsi nitq hissəsi olması, əvəzliklərin əvəz etdiyi nitq hissəsi ilə dəyişik salınması və s.

b) Omonim şəkilçilərin fərqləndirilməsi. Məsələn, sağird -dır, -dir, -dur, -dür şəkilçisinin sellərdə şaxş şəkilçisi (oxuyubdur), adlarda xəbərlək şəkilçisi (yaxşıdır, şəkilçisinin sellərdə şaxş şəkilçisi) təsir səsləndən (söndürmək) və s. belədir, icbar növ (yazdırmaq), təsir səsləndən təsirli sel düzəldən (söndürmək) və s. şəkilçi olduğunu bilməli və onları fərqləndirməyi bacarmalıdır.

c) Kəməkçi nitq hissələrində qrammatik omonimlik diqqət mərkəzində saxlanmalıdır. Bəzi məsələləri nəzərdən keçirək: ilə (-la, -la) - bağlayıcı (daşla səment) və qoşma (daşla vurmaq); ki - bağlayıcı (Dedim ki, yoxdur), ədat (yoxdur ki?), sıfət və düzəldən şəkilçi (dünənki əhvalat) kimi və s.; -da, -də - bağlayıcı (sən də gəl), ədat (gal də), yerlik hal (dəftərdə), zərf düzəldən şəkilçi (Gündə görüşürük) kimi və s.

8) Sintaksis bölməsinin təkrarında da müəllim aşağıdakı məsələlərə fikir versə, faydalı olar:

a) Söz birləşməsi anlayışı. Onların sözdən və cümlədən fərqi. Verilmiş sözlər əsasında söz birləşmələri tərtib etmək və onları cümlələrdə işlətmək.

b) Sintaktik əlaqələr. Söz birləşməsinin tərəfləri və cümləni təşkil edən sözlər arasında sintaktik əlaqələri düzgün təyin etmək.

c) Cümə üzvlərini düzgün təyin etmək. Oxşar cümə üzvlərini (mübtəda - qeyri-müyyəyan vasitəsiz tamamlıq; yönük, yerlik və çıxışlıq hallarda işlənən tamamlıq - yer zərfliyi; təyin - tərzi-hərəkat, kəmiyyət zərfliyi, sabəb və məqsəd zərflikləri və s.) fərqləndirməyi bacarmaq.

d) Sada və mürəkkəb cümlələri fərqləndirmək, onlardan öz nitqində istifadə etməyi bacarmaq.

e) Baş və budaq cümə anlayışı, onların yerinin dəqiq təyin edilməsi.

f) Eyni fikrin feli tərkibli sada cümə və tabeli mürəkkəb cümlələrlə ifadə edilə bilməsi.

g) Tabeli mürəkkəb cümlələrin sada cümlələrlə və əksinə çevriləməsi ilə bağlı praktik işlər və s.

V-IX siniflərdə keçilmişlərin təkrarının 3-cü – sonuncu saatında müəllim əvvəlcə seddiyi, ya özünün tərtib etdiyi testlərə və yaxud digər yekunlaşdırıcı təpsirinq formaları ilə sağırdları işlədə biler. Təcrübə göstərir ki, bu zaman yenidən metodlarından (gruplarla iş və klaster (şaxələndirmə) metodu və s.) istifadə daha çox əhəmiyyətlidir. Bu metodlardan istifadə müəllimə imkan verir ki, daha çox məsələlər ətrafında, həm də daha çox sağırdə işləyə bilsin.

"DİL HAQQINDA ÜMUMİ MƏLUMAT" BÖLMƏSİNİN TƏDRİSİ

X sinifdə "Dil haqqında ümumi məlumat" bölməsinin tədrisində 14 saat vaxt ayrılmışdır. Proqramın tələbinə görə bu bölmənin tədrisindən sonra sağırdlər aşağıdakılardan bilməlidirlər:

"Azərbaycan dilini anlayışının mahiyyətini; Azərbaycan ədəbi dilinin mahiyyətini; Azərbaycan dilinin morfoloji quruluşunu; dilin xalqın mədəniyyəti, tanrı ilə bağlılığını; milli və dövlət dili kimi Azərbaycan dilinin özünəməxsusluğunu; dilin mahiyyətini; dilin funksiyalarını; yazının növlərini; dilciliyin mahiyyətini, onun sahələrini, digər elmlərlə əlaqəsini" (Göstərilən proqram, səh. 53).

Proqramda bu bölmənin tədrisi nəticəsində sağırdların nələri bacarmalı olduqları da öz əksini tapır. Bunlar aşağıdakılardır:

"Azərbaycan ədəbi dilinin xüsusiyyətlərini şərh etməyi; dilin xalqın mədəniyyəti ilə bağlılığını izah etməyi; yazının növlərini fərqləndirməyi; dilciliy elminin sahələrini fərqləndirməyi; Azərbaycan dilinin müxtəlif dialektlərinə aid nümunələri bir-birindən fərqləndirməyi" (yənə orada, səh. 53).

Məlumdur ki, fənnin tədrisi onun planlaşdırılmasından çox asılıdır. Müəllim avvalcədən sinfin səviyyəsini nəzərə alaraq haqqında söbbət gedən bölməni elə planlaşdırmalıdır ki, tədrisdə çətinlik yaranmasın. Məktəb təcrübəsi göstərir ki, qabaqcıl müəllimlər «Dil haqqında ümumi məlumat» bölməsinə ayrılan 14 saatı aşağıdakı kimi planlaşdırırlar:

- 1) Dil nədir? - 1 saat.
- 2) Dilin funksiyaları - 1 saat.
- 3) Yazının əsas xüsusiyyətləri və inkişaf mərhələləri - 1 saat.
- 4) Çalışmalarla iş --- 1 saat.
- 5) Dilçilik, onun digər elmlərlə əlaqəsi - 1 saat.
- 6) Dilciliy elminin sahələri - 1 saat.
- 7) Azərbaycan dilinə haqqında ümumi məlumat - 1 saat.
- 8) Azərbaycan Respublikasının dövlət dili - 1 saat.
- 9) Dünya dilləri. Dillərin mənşəyinə görə bölgüsü. Türk dilləri ailəsi - 1 saat.
10. Dillərin tipoloji (morpholoji quruluşuna görə) bölgüsü. Azərbaycan dilinin morfoloji quruluşu - 1 s.
- 11) Çalışmalarla iş - 1 s.
- 12) Dil və mədəniyyət - 1 s.
- 13) Dil və xalqın tarixi - 1 s.
- 14) "Dil haqqında məlumat" bölməsinə aid keçilənlərin təkrarı - 1s.

X-XI siniflərdə Azərbaycan dilinin tədrisi, yuxarıda qeyd etdiyimiz kimi, V-IX siniflərdən fərqlənir. Bu fərq özünü daha çox dilin nəzəri istiqamətində göstərir. Yəni sistematiq kursun tədrisi zamanı daha çox sağırdların nitq inkişafına, praktik cəhətə fikir verildiyi halda, X-XI siniflərdəki tədris materialları nisbətən elmi-nəzəri mahiyyət daşıyır. Məsələn, deyik ki, sistematiq kursda Azərbaycan dilinin fonetik və digər normaları tədrisən öyrənilir. Ancaq bu dilin tarixi, morfoloji quruluşunun mahiyyəti, türk və dünya dilləri arasında yeri kimi nəzəri məsələlər X sinifdə sağırdə çatdırılır. Mövzuların adları da göstərir ki, "Dil haqqında ümumi məlumat" bölməsi də belədir. Odur ki, burada müəllimin şəhri, nəqletmə kimi metodlar daha çox yararlıdır. Birinci ("Dil nədir?") mövzusunu tədris edərkən müəllim öz izahında aşağıdakı məsələlərə fikir verməli, onları sağırdlarına çatdırmağa çalışmalıdır:

1) "Dil" sözünün iki mənada işlənməsi. Bunlardan birincinin (bədən üzvlərindən biri) dilçiliyi maraqlandırmadığını sağırdlara çatdırmaq. Sözün ikinci anlamının - insanlar arasında ünsiyyət vasitələrindən biri olması.

2) Sağırdlər burada hökmən bilməlidirlər ki, dil - işarələr sistemindən (səs, söz, cümlə və s.) ibarətdir, ünsiyyət prosesi yox, ünsiyyət üçün vasitədir (qələm yazmaq üçün vasitə olduğu kimi).

3) İnsanlar arasında dildən başqa da ünsiyyət vasitələri var. Məsələn, işiq və səs sinyalları, jest və mimika və s. Dil - daha mühüm ünsiyyət vasitəsidir. Çünkü insanın fikirlərini dil qədər ətraflı çatdırır, ifadə edən başqa ünsiyyət vasitəsi yoxdur.

4) Dil cəmiyyətə mənsubdur. Cəmiyyətdən kənarda dil mövcud deyil. Cəmiyyət də dilsiz formalaş bilməz. Deməli, dil içtimai hadisədir.

5) Dil yalnız insanlara məxsusdur. Başqa varlıqların dili yoxdur, onların çıxardığı səslər qeyri-süuri, yəni instinctiv səciyyə daşıyır. İnsanın dilini digər varlıqların "dil"indən (çıxardığı səs sinyallərindən) fərqləndirən ən əsas əlamət odur ki, o (insanın dili) şüurla sıx bağlıdır.

6) Dilin yaranması üçün fizioloji amilin əsas rol oynaması. Yəni bədən üzvlərinin müəyyən formaya düşməsi, səs aparatının təşəkkül tapması.

7) Dilin iki formada təzahür etməsi: səsli dil (danışq), yazılı dil (yazı).

Dərslikdə verilən çalışmalar da müəllimin izahının şüurlu surətdə başa düşülməsinə kömək edə bilər. 14-cü çalışmada belə bir sual verilir: "Məlumdur ki,

heyvanlar bir-birini xəbərdar etmək üçün səs sinyallarından istifadə edirlər. Bunun əsasında demək oları ki, heyvanlarda da səs dili var?" Bu sual müəllimin "Dil təkcə insanlara məxsusdur" məlumatından əvvəl oxunmalıdır. Belə olduqda şagirdlər səbətlərini səbut etməyə çalışırlar. Hər mühəbişədir, bəziləri heyvanlarda da səsli dilin olmasına səbut etməyə çalışırlar. Sonda müdəddənin mücafiəciliyi fikirlərini səbut etmək üçün arqumentlər göstərirler. Sonda müəllim müzakirəyə yekun vurur, dilin yalnız insana məxsusluğunu inandırıcı şəkildə şərh edir.

15-ci çalışmada da təqdim edilən hadisə heyvanların dilinin olmadığını, onların insanın nə dediklərini şübhəli şəkildə anlamadıqlarını səbut edir. 16-ci çalışmada M.Füzulidən verilən sitat:

Eyləsan tutiyə təlim adayı- kəlimat.
Nitqi insan olur, əmma özü insan olmaz – şagirdlərə aydınlaşdırılır: tutuquşu insan kimi dənişə da, nə dediyini başa düşmür, ona təlim edilən kəlmələri şüursuz şəkildə təkrar edir. 17-ci çalışmada İsgəndərdən dənişən hekayədə isə dilin irsi, irqi olmadığı, həyatda qazanıldığı göstərilir.

Müəllim dərsin izahından sonra bu çalışmalarını sinifdə icra elətdirə bilər. 18-ci çalışmada isə ayrı-ayrı müəfakkirlərin dil haqqında fikirləri verilir. Evdə bu fikirlərin azberlənməsini şagirdlərə tapşırmaq məqsədəuyğundur.

"Dilin funksiyaları" mövzusunu tədris edərkən müəllim ilk növbədə "funksiya" sözünü şərh etməlidir. Şagird bilməlidir ki, dilin funksiyaları dedikdə dilin vəzifələri, dilin nələri yerinə yetirdiyi başa düşülməlidir. Dilin birinci, əsas funksiyası (*insanlar arasında ənsiyyət vasitəsi olması*) əvvəlkə dərsdə şərh olunduğundan onun üzərində çox dayanmağa dəyməz. Ancaq şagirdlər bilməlidirlər ki, başqa ənsiyyət vasitələri dərəvə onlardan fərqi, üstünlüyü nadir. Dilin ikinci – *adlandırma, yəni dilin insanları əhatə edən əşya və hadisələri ifadə etmək funksiyasını* şərh edərkən yaxşı olar ki, müəllim "Kitabi-Dədə Qorqud" dastanlarındakı, guya, Dədə Qorqudun bütün əşyalara ad verdiyini, ancaq dörd əşyani düzgün adlandırmadığı hadisəsini yada salsın. Müəllim şərh etməlidir ki, əşya ilə onun adı arasında çox vaxt əlaqə olmur, ad bir növ şərti xarakter daşıyır. Dilin üçüncü funksiyası isə *təsəkkür*, insanların düşüncəsi ilə sıx bağlıdır. Belə ki, insan əvvəl düşünür, sonra isə düşündürklərini ifadə edir. Bu, *dilin fikri ifadə etmək funksiyasını* adlanır. Müəllimin şərhindən sonra 19-cu çalışmanın icrasına başlanır. Orada mövzuya aid suallar verilir. Şagird suali oxuyur və ona cavab verməyə çalışır. Digər şagirdlər də onun cavabına əlavə və düzəlişlər edə bilərlər. Digər çalışmalarında da (20, 21, 22, 23) verilən mətnlər dilin funksiyalarının əyni şəkildə başa düşülməsinə kömək edir.

"Yazı və onun inkişaf mərhələləri" mövzusunu tədris edərkən müəllim ilk növbədə yazılı dilin mahiyyətini, onun yaranma səbəblərini, səslə dildən fərqli və üstün cəhətlərini başa salmalıdır. Dərslikdə yazıya verilən tarif (yazı - səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir) onun aşağıdakı xüsusiyyətlərini əhatə edir:

a) Yazı – səsli dilin ifadəsini və qavrayışını təmin edir. Deməli, səsli (şifahi) dil əvvəl, yazı isə sonra yaranmışdır.

b) Yazı işarələr sistemidir. Bu işarələr hərfəldir, ancaq bu hərfələr də müəyyən sistem təşkil edir. Yazı səsli dilin qavrayışını necə goldi yox, müəyyən normalara tabe olmaqla ifadə edir. Burada yazidakı orfoqrafik, dərgü işarələri qaydaları və s. nəzərdə tutulur. Sonra müəllim izah edir ki, yazı səsli dilin yaranmasından çox sonralar, həm də tədricən yaranmış və bugünkü şəkər də düşmüşdür. Beləliklə, yazının yaranması, bugünkü şəkər də düşməsi aşağıdakı mərhələlərdən keçmişqdır:

c) Əşyəvi yazı. Bu mərhələni şagirdlər asan başa düşürlər. Yaxşı olar ki, burada Azərbaycan nağıllarında ("Qara vəzir", "Daşdəmirin nağılı") əşyəvi yazı ilə bağlı əhvalatlar xatırlansın. Ancaq onu da demək lazımdır ki, bu mərhələdə əşya çox vaxt

rəmzi səciyyə daşımışdır. Müəllim, «Qara vəzir»dəki qarız – dünyani, onun üzərindəki nöqtə isə Mələk xanının ölkəsini və s. ifadə edir.

Bugünkü hayatımızda əşyəvi yazımı xatırladan müəyyən əlamətlər var: ayaqqabı dükəninin vitrinində ayaqqabı, tə mağazasının qabağında inək kəlləsi, hədiyyə edilən gül, yaxda geyilən qara paltar əşyəvi yazında olduğu kimidir.

Yazının ikinci mərhələsi şəkli (*piktoqrafik*) yazıdır. Müəllim izah edir ki, bu mərhələdə əşya yox, onun şəkli müəyyən fikri oxucuya çatdırır. Müəllim, günsən şəkli günüşi, ilan şəkli ilanı, göz şəkli göz bildirir. Deməli, bu mərhələdə çəkilən şəkil birbaşa əşyanın özünü ifadə edir. Üçüncü mərhələ olan fikri (*ideoqrafik*) yazida isə şəkillər daha çox simvollaşır. Dəyak ki, günsən şəkli işığı, ilan şəkli qorxunu, göz şəkli görməni və s. bildirir. Deməli, yazının ideoqrafik və ya şəkli olması şəkildən yox, onun ifadə etdiyi mənədan da asılıdır. Başqa bir misal. Əgar üzük şəkli üzük satılan mağazanın vitrinindərsə, o, burada üzük satıldığını bildirir, deməli, şəkli yazıdır. Ancaq bu şəkil sədət sarayının qapısında və ya vitrinindərsə, ideoqrafik yazıdır. Çünkü birbaşa üzüyü yox, evlənməyi, aila qurmayı, nigahı bildirir. Başqa bir misal. İlən sərgisinin vitrinində, yaxud zooparkda ilan saxlanan qəfəsin önündə ilan rəsmi şəkli yazıdır. Burada heç bir rəmzi mənə yoxdur. Ancaq bu şəkil qorxunu, təhlükəni ifadə edir, ideoqrafik yazıdır. Çəngal-bıçaq şəkli qab-qacaq mağazasının vitrinində şəkli, yol kənarında qabaqda yeməkxana olduğunu bildirən işarə kimi isə fikri yazıdır. Şagirdlər onu da bilməlidirlər ki, fikri yazı mərhələsində şəkil (işarə) ifadə etdiyi mənədan çox uzaqlaşır və sırf şərti xarakter daşıyır. Bu zaman bir işarə bir sözü ifadə edir. Bugünkü yazımızda dərgü işarələri, rəqəmlər, elmlərə işlənən şərti işaretlər və s. ideoqrafik yazının elementləridir. Şagirdlərə daha aydın olsun deyə, müəllim Azərbaycan dilin fənnində ifadə etdikləri kökün, leksik və qrammatik şəkilçininin, sözün başlangıç formasının işarələrini, yazılı sintaktik təhlilədə cümlə üzvlərinin altından çəkilən xəlləri, baş və budaq cümləni ifadə edən şərti işaretləri misal göstərə bilər. Müasir dövrədə elə xalqlar var ki, onlar ideoqrafik yazidan ifadə edirlər. Müəllim, Çin, Yaponiya və b. ölkələrdə ifadə edilən heroqliflər (hər heroqlif bir sözü ifadə edir) ideoqrafik yazıdır. Heca (sillabik) yazı dərslikdə hərfi (fonoqrafik) yazının bir mərhələsi kimi verilir. Heca yazısında bir işarə bir neçə səsi (bir hecanı) ifadə edir. Müəllim heca yazısını əyni şəkildə başa salmaq üçün rus əlifbasından ifadə edə bilər: orada a (ya), ö(yu), ē (yo), e (ye) hərfələri bir hecanı bildirir. Yazının müasir mərhələsi isə hərfi yazıdır. Buna səs yazısı, yaxud fonografiq yazı da deyilir. Bu mərhələdə bir işarə (hərf) bir səsi ifadə edir. Müəllimin bu şərhindən sonra şagirdlərə tapşırmaq olar ki, dərslikdə "Yazı" başlıqlı mətni oxusunlar (sah. 20-21). Dərsi möhkəmləndirək frontal sorğudan istifadə etmək məsləhətdir. Təxminən aşağıdakı suallardan faydalana bilər:

1. Dilin neçə forması var?
2. Yazı nəyə deyilir?
3. Şifahi dilla yazılı dili müqayisə edin.
4. Yazının mərhələlərini sayın.
5. Yazının ikinci mərhələlərini şərh edin.
6. Hər mərhələnin müasir həyatdakı izlərini göstərin və s.

Eva dərslikdəki nəzəri məlumatı öyrənməyi və 24, 25 sayılı çalışmalarını yerinə yetirməyi tapşırmaq olar.

Bu mövzuya aid ikinci dərsdə müəllim verilmiş məlumatı çalışmalarla möhkəmləndirir, yazının hər mərhələsinin praktik şəkildə bir-birindən fərqləndirməyi öyrədir. Çalışmalarda iş iki istiqamətdə gedə bilər. Birinci istiqamətdə dərslikdəki tapşırıqlar (26, 27, 28, 29-cu çalışmalar) şifahi şəkildə yerinə yetirilir. 25-ci çalışmada verilən suallar ayrı-ayrı yazı mərhələlərini fərqləndirməyə, 26-ci çalışma türklərə məxsus ilk hərfi yazı haqqında məlumat almağa, 27 və 28-ci çalışmalar əlifba sözü və əlifbalar haqqında bilik əldə etməyə, 29-cu çalışma yazı savadının əhəmiyyətini dərk etməyə, 30-cu çalışma isə nağıllarımızda yazının mərhələlərinə aid nümunələri xatırlamağa xidmət edir. Çalışmalarda işin ikinci istiqaməti testlərə işdir. Müəllim bu zaman müvafiq test bankından və X siniflər üçün TQDK-nın tərtib etdiyi test

kitabçasından yararlana bilər. Bununla yanaşı, müəllim ehtiyac olduqda özü də test tərtib edir. Növbəti dərsdə şagirdlər "Dilçilik elmi haqqında" ətraflı məlumat əldə etdir. Təbii ki, şagirdlər ilk növbədə hər elm özünəməxsus tədqiqat sahəsi, yəni edirlər. Təbii ki, şagirdlər bu dildə danışdıqlarına, azərbaycanlı olmalarına görə fəxarət hissi duysular və bunu başqalarına da təqin edə bilsinlər. Mövzunun tədrisində layihə metodundan da faydalına bilər. Belə ki, əvvəlcədən ayrılmış hər qrupa Azərbaycan dilinin bir xüsusiyyətini (tarixini, ayrı-ayrı şəxsiyyətlərin bu dil haqqındaki fikirlərini, ifadə gözəlliyyini, yayılma coğrafiyasını və s.) tədqiq etmək tapşırılır.

Növbəti mövzu "Azərbaycan Respublikasının dövlət dili" adlanır. Burada şagirdlər ilk növbədə "dövlət dili" anlayışı öyrənməlidirlər. Bu anlayışın aşağıdakı xüsusiyyətləri var:

- Bütün dövlət orqanlarında şifahi və yazılı işlər dövlət dilində aparılır.
- Dövlətin dövlətçilik əlamətlərindən (atributlarından) biri də dövlət dilidir.
- Dövlət müvafiq orqanlarda yazılı və şifahi əlaqələrin bu dildə aparılması prosesində təminat verir.
- Dövlət dili digər dilləri sıxışdırır, əksinə, başqa dillerin sərbəst işlədilməsinə də şərait yaradır.

Sonra müəllim dilimizin hansı mərhələlərdə dövlət dili kimi işlədilməsi tarixinə nəzar salır və qeyd edir ki, əvvəlki mərhələlərdə, keçmiş SSRİ dövründə dilimiz dövlət dili kimi Konstitusiyada təsbit edilsə də, bu ancaq sənəd üzərində qalırdı. Azərbaycan dilinin dövlət dili kimi işlənməsi yalnız dövlət müstəqilliyi qazanıldıqdan sonra real həllini tapmışdır. Bu mövzunun tədrisində aşağıdakı sənədlərlə də şagirdləri tanış etmək, onların mahiyyətini açmaq zəruridir:

- 1) Azərbaycan Respublikasının dövlət dilinin türk dili adlandırılması haqqında 22 dekabr 1992-ci il tarixli Prezident fərmanı.
- 2) Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili adlandırılması haqqında 12 noyabr 1996-ci il tarixdə qəbul edilmiş Konstitusiyanın müvafiq maddəsi.
- 3) "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli Prezident fərmanı.
- 4) "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 09 avqust 2001-ci il tarixli Prezident fərmanı.
- 5) 2002-ci il sentyabr ayının 30-da qəbul edilmiş "Dövlət dili haqqında qanun".
- 6) "Azərbaycan Respublikasında dövlət dili haqqında" 02 yanvar 2003-cü il tarixli Prezident fərmanı.

"Dünya dilleri. Dillerin mənşeyinə görə bölgüsü. Türk dilleri ailəsi" mövzusunun öyrədilməsi müəllimdən dərin nəzəri-elmli məlumataya yiyələnməyi tələb edir. Şagirdlərdə maraq yaratmaq üçün ilk baxışda bir-birinə uzaq olan dillərdən əla sözləri misal gatırı ki, onlar səs tərkibinə və mənasına görə bir-birinə çox yaxın və ya eyni olsun. Məsələn: fars dilindən keçmiş «novruz» sözünün birinci tərəfi olan «nôv» - yeni, təzə deməkdir (novruz - yeni gün). Rus dilində «noviy» sözü də «yeni» deməkdir. İngilis dilindəki «new» da eyni mənənadır. Bu sözlərin səs tərkibinin çox yaxın olması və mənaca eyniliyi şagirdləri təcəcübəldirir. Müəllim şagirdlərin aqılı hückumunu (breyn-ring) təşkil etmək üçün onlardan soruşur: "Sizə, bu, nə ilə bağlıdır?" Təbii ki, şagirdlər suala düz cavab verə bilməyəcəklər. Ancaq onlarda cavabı öyrənməyə maraq yaranır. Sonra müəllim izah edir ki, indi dünyada 3500-ə yaxın dil var. Bunların tarixi çox qədimdir. Dillərin bəziləri bir kökdən, mənbədən yaranmışdır. Zaman keçdiçə eyni mənbədən yaranan dillər tədricən daha çox fərqli cəhətlər kəsb etsələr də, oxşarlıqlar da qalmışdır. Bir mənbədən yaranan, mənşeyi bir

Növbəti dərsdə isə şagirdlərə tanış olmayan digər dilçilik sahələri – etimologiya, lüğətcilik, dialektologiya öyrənilir. Təbii ki, bu sahələr haqqında da məlumat verərək müəllim şagirdlərin indiya qədər əldə etdikləri məlumatlara əsaslanıb, daha faydalı olar. Məsələn, şagirdlərin "etimologiya" sözü haqqında məlumatları olmasa da, əvvəlki dərslərdə bir çox sözün etimologiyasını (mənşeyini) öyrəniblər: Azərbaycan dili dərslərində *fonetika*, *leksika*, *omonim*, *sinonim* və s. adəbiyyat dərslərində *adəbiyyat*, *qoşma*, *bayati*, *kulminasiya*, *zavyazka*, *rəbt* və s. (cləcə də digər fənlərdə) sözlərinin hansı dildən alındıqlarını, ilkin grammatik quruluşunu, ilkin mənasını və s. biliirlər. Müəllim sadəcə əlavə edir ki, sözlərin mənşeyini öyrənən dilçilik sahisi etimologiya adlanır. Yaxşı oları ki, müəllimin etimoloji təhlilini verdiyi sözlər daha çox Azərbaycan (və ya türk) mənşəli olsun. Bunun üçün professor Başir Əhmədovun "Qısa etimoloji lüğət" kitabçasından (Bakı, A. Məmmədov və S. Qaralovun "Ana sözü" jurnalında dərc etdirikləri "Məktəblinin etimoloji lüğəti"ndən) (1991, 4-6) faydalanañıq olar. Şagirdlər aşağı siniflərdən başlayaraq ayrı-ayrı lüğətlərlə işləmisiçək. Ona görə də lüğətciliyin (leksikoqrafianın) necə sahə olduğunu dark etməkdə çatınlıq çəkmirlər. Lakin bu dərsdə müəllim şagirdləri ayrı-ayrı lüğət növleri ilə, məşhur lüğəçilərlə, Azərbaycanda lüğətciliyin tarixi ilə də ətraflı tanış etməlidir. Eləcə də dialektologiya sahəsinin izahında şagirdlərin həla V sinifdə dialekt sözləri, adəbiyyat dərsində dialektizmlər haqqında əldə etdikləri biliklərə istinad etmək olar.

"Azərbaycan dili haqqında ümumi məlumat" mövzusunu tədris edərkən müəllim dərsə belə bir giriş söyü ilə başlaya bilər: "Siz bilirsiniz ki, doğma dilimiz dünyanın ən zəngin dillərindən biridir. Ancaq zaman-zaman bu dilə müxtəlif adlar vermişlər. Ona türk dili, tatar dili, azəri dili, Azərbaycan türkcəsi və nəhayət, Azərbaycan dili demişlər. Təbii ki, bu ad müxtəlifliyi dilimizin gözəlliyyən xaləl gatırmasa də, müəyyən siyasi məqsədlər güdmüşdür. Tarixdən, adəbiyyatdan öyrəndiklərinizi yada salaraq əsaslandırmaga çalışın: dilimizi necə adlandırmış daha məqsədəyən olar?". Təbii ki, şagirdlər öz bilik səviyyələrində müzakirə aparırlar. Sonra müəllim müzakirəyə yekun vurur və qeyd edir ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyada dilimiz Azərbaycan dili kimi təsbit olunmuşdur. Müəllim şəhər yolu ilə Azərbaycan dilinin ifadə imkanlarından, gözəlliyyindən, ahəngdarlığından, yayılma arealından və s.

olan dillərə qohum diller deyilir. Qohum diller dil ailələrində birləşir. Daha sonra şagirdlərin coğrafiyadan əldə etdikləri biliklərə əsaslanaraq Hind-Avropa, Türk dilləti ailəsi və s. haqqında məlumat verilir. Türk dilleri ailəsinə, ora daxil olan qrup və yarımqruplarda, dilleri işa daha geniş izah edir. Darslıyın 40-ci səhifəsində türk dilleri ailəsi şəcərəsinə aks etdirən şəkil üzərində şagirdlərin müşahidəsi təşkil olunur. Çalışmalarla aparılan iş verilmiş biliyi genişləndirir və möhkəmləndirir. 54, 55, 56 sayılı çalışmalarını ifadə, 52, 53, 57 sayılı çalışmalarını işa evdə icra etdirmək olar.

Növbəti dərs dillərin tipoloji (morpholoji) bölgüsünü həsr olunub. Müəllim giriş sözündə dünyada mövcud olan dillərin iki cəhətdən qruplara ayırdığını söyləyir. Əlavə edir ki, keçən dörisimdə bu bölgüdən biri ilə - dillərin məşayına görə bölgüsü ilə tanış olduq. Diller morfoloji quruluşuna görə də bölünür (buna tipoloji bölgü də deyilir). Sonra şagirdlərə sual verir: «Qrammatikadan keçdiklərinizi yada salın. Morfoloji quruluş nədir?» Şagirdlər çatınlık çəkmədən sözün morfoloji quruluşunun kök və şəkilcədən, onların qarşılıqlı münasibətindən ibarət olduğunu izah edirlər. Müəllim sözün tərkibi, şəkilçilərin növü (xüsusi yazılışı) haqqında keçilənləri yada salır və şagirdlərə tanış olan Avropa dillərindən biri ilə bu baxımdan müqayisə aparır. Nəticə çıxırlar: Deməli, dünya dilləri morfoloji quruluşuna görə də bir-birindən səfərlən və ayrı-ayrı qruplarda birləşir. Daha sonra kök diller, flektiv diller və itilsaçı (əqlütinativ) dillərin əsas morfoloji xüsusiyyətləri haqqında məlumat verir. Flektiv və itilsaçı diller hökmən müqayisədə şərh olunmalıdır və bu zaman şagirdlərin məktəbdə öyrəndikləri flektiv dillər (ingilis, fransız, rus və s.) istinad edilməli, nümunələr söylənmalıdır. Ancaq şagirdlərdə elə yanlış fikir yaranmamalıdır ki, bu dil qrupları arasında heç bir oxşar cəhət yoxdur. Müəllim şagirdləri başa salır ki, dünya xalqları, dövlətləri bir-birindən təcrid olunmadığı kimi, diller arasında da əlaqələr var. Bu sababdan, deyak ki, flektiv dillərə aid əlamət itilsaçı dildə az da olsa, özünü göstərə bilər. Oxsarılığın ikinci sabəbi isə təsadüfi hallar, yəni istisnalar ola bilər. Bunları evəni şəkildə dərk etdirmək üçün aşağıdakı suallardan istifadə etmək olar:

- 1) Rus və ingilis dilində elə sözlər deyin ki, onlarda ahəng qanunu olsun.
 - 2) Ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözləri deyin.
 - 3) Sizca, «laqeyd», «bikef», «anormal» sözlərində ön şəkilçilər (la-, bi-, a-) niya kökdən əvvəl gəlməmişdir?
 - 4) «Sınıfımızdakılar» sözündə iltisəqiliyin hansı şartları pozulmuşdur?
 - 5) «Mənavi», «lügəvi», «xəlqi» sözlərini kök və şəkilçiə niyə ayırmalı? Bəs bu, «dairəvi», «inqilablı» sözlərində nə üçün mümkündür?
 - 6) Azərbaycan dilində işləşən elə sözlər deya bilərsinizmi, onlara şəkilçi artırıldıqda kök dəyişsin (gedir, çevrilmiş, xətkəs və s.)?
 - 7) Rus (ingilis, fransız...) dillərindən elə nümunələr deyin ki, şəkilçi artırıldıqda kök dəyişməsin və s.

Hər iki bölgüyə (dillərin mənşəyinə və morfoloji quruluşuna görə bölgülərə) aid məlumat geniş olduğu üçün müəllim daha bir saatı hər iki dərsdə verilmiş biliklərin möhkəmləndirilməsinə ayrıra biler. Bu saatda aşağıdakı üssüldən istifadə etmək olar:

- 1) Frontal sorğu;
 - 2) Çalışmalarla iş (bu baxımdan dərslikdəki çalışmalar yetərlidir);
 - 3) Testlərlə iş (həm test bankından, həm də X siniflər üçün TQDK-nın tərtib etdiyi test kitabçasından istifadə etmək olar);
 - 4) Qruplarla iş;
 - 5) Evdə mövzuya aid miniatür inşa yazdırmaq;

"Dil və mədəniyyət" mövzusunu tədris edərkən müəllim ilk növbədə "mədəniyyət" terminini izah etməlidir. "Azərbaycan dilinin izahlı lügəti"ndə bu sözün mənası belə

acter: «İnsan cemiyetinin istehsal sahesinde, ictimai ve mənəvi hayatı əldə etdiyi nailiyatların macmusu» (III cild, 2006, sah. 283). Deməli, mədəniyyət bütün sahalarda insanların nailiyatlarından ibarətdir. Elə buna görə mədəniyyətlə bağlı müxtalif ifadələr yaranmışdır: nitq mədəniyyəti, davranış mədəniyyəti, iqtisadi mədəniyyət, davranış mədəniyyəti, geyim mədəniyyəti və s. Baş bunların dilla bağlılığı nadir? Bir haldə ki, hər şey dilla ifadə olunur, deməli, mədəniyyətin hər bir sahəsindəki yeni keşflər, nailiyatlar (*kompüter, sayt, internet*) iqtisadi yeniliklər (*biznes, biznesmen, vauçer* və s.) yeni sözlərin yaranmasına səbəb olmuşdur. Sonra şagirdlərə təpsirilir ki, istirahət mədəniyyəti, məsaiş mədəniyyəti, dövlətçilik mədəniyyəti, musiqi mədəniyyəti, davranışın mədəniyyəti, hərbi mədəniyyət, idman mədəniyyəti və s. ilə bağlı dilimizdə işlənən sözlər təpsinlər və mənalarını izah etsinlər. Müəllim konkret nümunələrlə xalqımızın nitq mədəniyyətinin neçə yüksək seviyyədə olması barədə də məlumat verir. Bununla şagirdlər galəcəkdə öyrənəcəkləri nitq mədəniyyətin və əslübiyyət haqqında ilk praktik məlumat əldə edirlər. Darslıda dil və mədəniyyət haqqında verilən məlumatın (səh. 49) şagirdlər üçün ağır olduğunu nəzərə alan müəllim yuxarıda qeyd etdiyim istiqamətdə şərh verdikdən sonra bir neçə nəfərə həmin hissəni oxutdu bilar. Bu vaxt bir neçə cümlə oxunduqdan sonra müəllim şagirdi saxlayır və sədə dildə həmin hissəyə şərh verir.

Eva darslıkdakı nəzəri məlumatı öyrənmək və mədəniyyətin digər sahələrini eks etdirən bir neçə söz yazmağı tapşırmaq olar.

"Dil və xalqın tarixi" mövzusunun tədrisinə müəllim birbaşa aşağıdakı suallarla başlaya bilər:

1) Doguldugunuz shəhərin, (qəsəbənin, kəndin) adının etimologiyasını bilmərimizi! Sizcə, ora niyə belə adlanır?

2) Azərbaycanlılarda şəxs adı kimi Təbriz, Araz sözləri işlənir. Bu, sizcə, nə ilə bağlıdır?

Təbii ki, hər iki suala şagirdlər müəllimin köməyi ilə cavab verməyə çalışırlar. Cavabdan məlum olur ki, bir çox toponimik adlar (sözlər) orada yaşayan xalqın, tayfanın mösiəti, adı, məşgülüyyəti ilə bağlıdır. Təbriz və Araz kimi toponimik adların həm də şəxs adı kimi işlənməsi isə Azərbaycan xalqının ikiyə bölünüşündən yaranan nisgillə əlaqədardır. Nöticə çıxartılır: Demək, xalqın tarixi keçmiş, dùnsüncə tarzi və s. onun dilində də öz əksini tapır. Dərsləkədə dillo xalqın tarixinin bağlılığı iki istiqamətə şərh olunur: a) tayfa dilindən tədrīcən dialektlərin yaranması; b) bəzi mədəni-tarixi hadisələrin aydınlaşmasında dil (sözün) tarixinin öyrənilməsi. Birinci istiqaməti izah edərkən müəllim hələ V sinifdə şagirdlərin dialekt sözləri, ədəbiyyatdan dialektizmlər baradı öyrəndiklərinə istinad edir. Sonra dialektlərin yaranma və meydana çıxmə səbablarını şərh edir. İkinci istiqamətin mahiyyətini başa salmaq üçün müəllim yənə şagirdlərin əvvəllər aldı etdikləri biliklərə istinad edir. Şagirdlər biliş ki, alınlı sözlərin əksəriyyəti ərəb-fars və rus (Avropa) mənşəlidir. Müəllim şagirdlərdən soruşur: «Azərbaycan tarixindən öyrəndiklərinizi yadınıza salın. Sizcə, tarixin hansı mərhələsində ərəb-fars, hansı mərhələsində rus (Avropa) mənşəli sözlər alınmışdır?». Müəllim əlavə olaraq məlumat verir ki, Şah İsmayıllı Xətayinin dövründə Azərbaycan dilindən fars dilinə, Türk dövləti olan Qızıl Orda dövründə türk dilindən rus dilinə çoxlu sözlər keçmişdir. Sonra müəllim bunun səbablarını şərh edir. Bir neçə sözün (*tovar, kopeyka, ura, karandaş, tomojna* və s.) etimoloji təhlilini aparmaqla da xalqlararası əlaqənin, xalqın tarixinini ayrı-ayrı sözlərə öz möhürünnəcə vurduguunu şagirdlərə çatdırır.

Bu mövzularla bağlı dərslikdə verilən tapşırıq və çalışmaların əksəriyyətində dilimizin qadımlığını, zənginliyini, ahəngdarlığını göstərmək üçün ədəbi nümunələr təqdim edilir. Məsələn, 71 sayılı çalışmada «Kitabi-Dədə Qorqud»dan verilən I matn Azərbaycan dilinin zənginliyi, hələ XI əsrə «Quran- Kərim»in Azərbaycan dilinə tərcüməsinin mümkünlüyü, II, III və IV matnlarda isə işlədilmiş yer adlarının ulu

babalarımızın coğrafi makanları haqqında məlumat verir. 74-cü çalışmada Nəsimidən, 75-ci çalışmada Füzulidən, 76-ci çalışmada Xətayidən verilən ədəbi nümunələr üzərində iş elə qurulmalıdır ki, şagirdlər Azərbaycan dilinin hələ XIV-XVI əsrlərdə yüksək fəlsəfi, aqlı-intellektual düşüncəni ifadə etmək gücünə inansınlar, onun şahidi olsunlar, 78-ci çalışmada XVII əsr şairi Qövsi Təbrizinin qəzəli, 79-cu çalışmada olsunlar, 78-ci çalışmada XVII əsr şairi M.P.Vaqifin qoşması və XIX əsr şairi XVIII əsrin on böyük ədəbi şəxsiyyəti olan Q.Zakirin qoşmasının dili üzərində şagirdlərin müşahidəsi təşkil edilir. Neticədə şagirdlər poeziya dilinin əvvəlki əsrlərə nisbətən tədricecə necə xəqliləşdiriyini, ərəb-fars tərkiblərindən təmizləndiyini, bugünkü ədəbi dilimizə yaxınlaşdırığını öyrənilər. 82-ci çalışmada isə Baxtiyar Vahabzadənin «Mənim ana dilim – mənim kimliyim» şeiri ilə tanış olurlar. Şeirin məzmunu şagirdlərə ana dilinə sevgi aşılıyor. Dil üzərində iş isə (şeirin dili klassik ədəbi nümunələrlə müqayisə edilir) müasir diliminin özəlliklərini aşkar çıxarıır.

Sonrakı çalışmalarında isə şagirdlər nəşr nümunələri üzərində müşahidə aparırlar. Əvvəlcə XIX əsra məxsus publisistik dil nümunəsi («Əkinçi» qəzetindən) verilir (çalışma 80). Şagirdlər mətəndə işlədilən *əlefityat*, *binaən*, *əvəmün-nas*, *namərbüt*, *şürələr*, *üns*, *təriqət*, *ələmi-məhsər*, *üməmtə*, *bihəməiyat*, *va naṣfa*, *təhsili-ülüm*, *qaim*, *əfəl*, *sərgərdən*, *pəs*, *lazzati-dünya*, *əməli-xeyir*, *bışakk* sözlərinin mənasını lügət vasitəsilə müəyyənləşdirildikdən sonra onun məzmununu öyrənə bilirlər. Burada şagirdlərin ədəbiyyat fənnindən öyrəndiklərini də xatırlatmaq lazımdır. 81-ci çalışmada Ə.Haqverdiyevdən verilən nəşr nümunəsinin dili üzərində iş (sözlərin xəlqiliyi və anlaşıqlığı, təşbeh və digər məcaz növlərinin təsviri canlı etməsi, təhkiyənin şirniyyi və s.) müasir hekaya dilinin gözəlliyyini təsdiq edir.

F.Köçərlinin «Ana dili haqqında» məqaləsi üzərində xüsusi iş aparmaq lazımdır. Əvvəlcə məqalənin məzmunu diqqətlə öyrənilir. Sonra məzmunu aid frontal sorğu aparılır. Yaxşı olar ki, məqalədəki aforizmləri ("Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir", "Bu (ana dili) Allah-təalanın gözəl nemətlərindən birləşdir, onu aziz və möhtəşəm tutmaq hər kəsa borcdur" və s.). Şagirdlər seçib daftərlərinə yazısınlar və əzberləsinlər. Məqalənin məzmununu əsas götürmək şərti ilə şagirdlərə «Mənim ana dilim» mövzusunda inşa yazmayı da tapşırmaq olar. İnşada F. Köçərlinin məqaləsi ilə yanaşı, digər mənbələrdən (Qabilin, T.Bayramın, B.Vahabzadənin şeirləri və s.) də istifadə etmək məsləhət görülür.

Bölməyə ("Dil haqqında məlumat") aid son dərs keçilənlərin təkrarına həsr olunur. Bu dərsdə müəllim frontal sorğudan, test və çalışmalarla iş metodlarından, müxtəlif yeni təlim texnologiyalarından (gruplarla və cütlərlə iş, klaster və s.) faydalana bilər. Təcrübə göstərir ki, qabaqcıl müəllimlər öyrənilmiş nəzəri məlumatlar, bılık və bacarıqlar əsasında şagirdlərə "Dil haqqında nələri öyrəndim?" mövzusunda inşa yazardır.

Əvvəldə qeyd etmişdik ki, "Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Azərbaycan dili programında" (Bakı, 2002) bu bölmənin tədrisindən sonra şagirdlərin nələri bilmələri və nələri bacarmalı olduqları qeyd olunmuşdur. Müəllim yekun dərsdə onları nəzərə almaqla məqsədinə nə dərəcədə nail olunduğunu müəyyənləşdirməlidir.

LİRİK ƏSƏRLƏRİN TƏDRİSİNDE İNTERAKTİV TƏLİM METODLARINDAN İSTİFADƏ

Esmira CƏFƏROVA,

Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənəhazırlanma İnstitutunun müəllimi

Təhsilimizin dünya təhsil sistemində integrasiya olunduğu, informasiya və kommunikasiya texnologiyalarından istifadə edildiyi bir zamanda biz müəllimlərin, xüsusən də ədəbiyyat müəllimlərinin qarşısında çox böyük vəzifələr durur. Belə ki, Təhsil Nazirliyinin dövlət səviyyəsində apardığı "Kurikulum İslahatı" məktəbin qarşısında şagirdi fəaliq obyektiində fəallıq subyektinə çevirmək, müəllimin informasiya daşıyıcısı yox, mediator olması, təhsilin məzmun və formasının yeniləşmə istiqamətində dəyişməsi tələbini ön plana çəkir. Artıq neçə ildir ki, yeni təlim metodları məktəblərimizdə uğurla həyata keçirilir. Bu sahədə ədəbiyyat müəllimlərinin xidmətləri az deyildir. V-XI siniflərin ədəbiyyat programında lirik şeirlərə xeyli yer verilmişdir. Məhz buna görə də həmin janr məxsus nümunələrin tədrisi prosesində yeni metodların tətbiqi yollarını işıqlandıran məqaləni oxucuların mühakiməsinə verirəm.

Ümumiyyətlə, badii əsərlərin tədrisi prosesində müəllimlərin qarşısında duran müasir tələbələr nədən ibarətdir? Öncə bu suala cavab verməyə çalışaq. Müasir tələb deyəndə, bu, o demək deyil ki, dərsimizi fəal təlim metodları əsasında qururuya, ənənəvi üsuldan tam imtina etməliyik. Xeyr, belə deyil. Akademik Mehdiyadənin belə bir fikri var: "Müasir dərs ənənəvi dərsin rasional toxumlarını inkar etmir". Bəli, biz ənənəvi dərsin milli-əxlaqi dəyərlərindən faydalanaraq dərsimizi yeni formada qurmaliyiq. Lakin əvvəlki illərdən fərqli olaraq müəllimlər bılıkları hazır şəkildə şagirda ötürülməlidirlər. Məşhur bir kəlam var: "Şagirdin beyni kasa deyil ki, onu bılıklə doldurusan, şagird bir maşəldir ki, onu gərək alışdırılan". Bəli, yaxşı müəllim həqiqəti sifə gatırıb, onu tapmağın yolunu öyrədar. Bir şərəq məsələndə deyildiyi kimi, "ac olana baliq versən onu yeyib bütün günü tox olacaq, lakin həmin baliğı tutmağı öyrətsən, onu ömrülü tox edə bilərsən".

Bəli, müəllim hər hansı bir mövzu ilə bağlı öz biliyini nümayiş etdirməməlidir. Müəllimin bılıklı olması heç kimdə, xüsusən şagirddə şübhə doğura bilməz. Əsas məsələ mövzuya aid faktlara şagirdin müstəqil yanaşmasına və əldə etdiyi faktları təqdimat kimi verməsinə şərait yaratmaqdır. Ola bilər ki, şagird öz təqdimatında yanlışlışa yol versin. O zaman bılıkların qazanılması yolunda bələdçi istiqamət vermək mövqeyində dayanan müəllim şagirdi düzgün istiqamətləndirməlidir. "Debat" programının yaradıcılarından biri olan Karl Popperin belə bir fikri var: "Ola bilər sən səhv edirsən, ola bilər ki, mən səhv edirəm. Ancaq biz yalnız bir həqiqətə yaxınlaşa bilərik". Bax, budur müəllim-şagird əməkdaşlığı.

Mən öz tacrübəmə asaslanıb deyə bilərem ki, şagirdlər bədii əsərlərin təhlilini, sənətkarlıq xüsusiyyətlərini lirik əsərlərdə, poeziya nümunələrində daha asan mənimşəyirlər. Yüksək ideyalar təbliğ edən lirik əsərlər ruha, duyğuya qanad verə-verə şagirdi poeziyanın doğulduğu xoş əhvali-ruhiyənin

qoynunda isidir və onu əxlaqi cəhatdən tərbiyə edir. Xalq şairi S.Vurğunun təbirince desək, lirika öz nəğməsini oxuduqdan sonra uçub gedən qusa bənzəməməlidir. Lirik şeir insanın qəlbini dila gətirməli, insanda nəcib hissələr oyatmalı, onu mənəvi cəhatdən zəngin etməlidir.

Məktəb programında həm heca, həm əruz, həm də sərbəst vəzndə yazılmış lirik əsərlər, qeyd olunduğu kimi, çoxdur. Onlar vətən, ana, təbiət, ana dili və s. mövzulardadır.

Lirik əsərlərin tədrisində ilk növbədə oxu həyata keçirilir. Şeiri ya müəllim ifadəli oxuyur, ya da bədii söz ustasının ifasında lent yazısı səsləndirilir. Mövzuya ayrılan birinci saatda lügət üzrə iş aparılır, məzmun öyrənilir. Şeirin ideyəsi, vəzni, qafiyəsi, misradaxili bölgülləri, şeirdə istifadə olunan bədii təsvir və ifadə vasitələri müəllimin köməyi ilə şagirdlər tərəfindən izah olunur. Mövzuya ayrılan ikinci saatı, yəni lirik əsərin təhlili mövzusunu hər bir müəllim fəal təlim metodları əsasında tədris edə bilər.

M.Arazin 1998-ci ildə yazdığı "Ayağa dur, Azərbaycan" şeirinin təhlili ilə bağlı hazırlanmış tədqiqat sualları əvvəlcədən şagirdlərə verilir və təqdimat hazırlamaları tapşırılır:

- 1) Şeirin vətən oğlunu mübarizəyə səslənməkdə məqsədi nədir?
- 2) "Qoca vulkan" sözünü şair nə üçün işlədir?
- 3) Şeirdə Bəxtiyar və Şəhriyarın adları nə üçün çəkilir?
- 4) "Mazarından baş qaldıran baban" deyarkan kimləri nəzərdə tutur?
- 5) "Sərhəddinə bir yaxşı bax" – deyən şair oxucuya nəyi xatırladır?
- 6) 1918-ci ili xatırlamaqla şair nəyi nəzərdə tutmuşdur? Və s.

Bu suallara cavab hazırlayan şagirdlər, eyni zamanda, torpaqlarımızda yaşaya-yaşaşa yeni torpaq iddiasında olan təcavüzkar ermənilərin mənşət hərəkatlarını, Xankəndidə, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə, Qarəkənddə törətdikləri vahşilikləri əks etdirən foto görüntüləri, kino, videorolik və s. əldə edib dərs prosesində kompüter və projektor vasitəsilə ekrana gətirirlər. Həmçinin tarix fənni ilə integrasiya yaratmaq məqsədilə 1918-ci ildə ermənilərin törətdikləri mart soyqırımı haqqında foto görüntülər də şagirdlərin təqdimatında öz əksini tapmalıdır. Ümumiyyətlə, əsərin təhlili prosesində şagird təqdimati fəal təlim metodlarının özəyini təşkil edir.

20 Yanvar faciəsi zamanı lenta alılmış görüntülər, sənədlər, şəhidlərin dəfn günü nə aid görüntülər – bütün bunlar M.Aslanın "Ağla, qərənsil, ağla" şeirinin təhlili zamanı şagirdlərin təqdimatında mütləq öz əksini tapmalıdır. Əlbəttə ki, "şəhid kimə deyilir?"; "20 Yanvar qırğını niyə baş verdi?"; "Neyə görə 14 fevral – 30 iyun və 23 fevral – 26 iyun dəyişməsi baş verdi?" və s. tədqiqat sualları əsasında dərsdə debat, karusel, diskussiya metodlarını tətbiq etmək olar.

S.Rüstəmin "Təbrizim" və M.Arazın "Bu gecə yuxuda Arazi gördüm" şeirlərinin hər ikisi Cənub mövzusuna həsr olunduğu üçün bu şeirlərin tədrisi zamanı ictimai televiziyanın hazırladığı "Təbrizim" adlı altı dəqiqəlik klipi nümayiş etdirmək yerinə düşər. Klaster metodu ilə M.Arazın Vətən, təbiət, dünya və Araz mövzularında yazdığı şeirlərdən əzbər nümunələr söylənilməsi, qabiliyyətli şagirdlər tərəfindən Şahbuzun Nurs kəndindən bir görünüş, Məminə xatun türbəsi, Gəmiqaya təsvirləri, Xudafərin körpüsü, Araz çayı, həsrəlli əllər və s. rəsmlərin çəkilməsi – bütün bunlar fəal təlim metodları əsasında qurulan dərslərin daha maraqlı keçməsinə səbəb olur. Dərsin sonunda

coğrafiya və tarix fənni ilə integrasiyanı maraqlı doğuran amillərdən biri saymaq olar. Lövhədən asılmış bütün Azərbaycanın xəritəsi üzərində şagirdlər işləyərək Araz çayı haqqında məlumat verir, XIX əsrin əvvəllerində Azərbaycanın iki yera parçalanması ilə əlaqədar tarixi faktlar söyləyirlər. ("Gülüstan" və "Türkmənçay" sülh müqavilələri haqqında). Nəhayət, sonda sözləri Cabir Novruza, müsiqisi Faiq Səcəddinova aid olan "Azərbaycanım" mahnısının şagirdlər tərəfindən xırda oxunması dərsin keyfiyyətini daha da artırılmış olar.

Təbiət mövzusunda olan Aşıq Ələsgərin "Dağlar" qoşmasının məzmunu öyrənilir, əzbər söylənilir, müqayisəli təhlili aparılır. "Ələsgər", "Göyçə", "Kəlbəcər", "İravan" adları ilə adlandırılan qrupların dərs zamanı diqqəti cəlb edən ən maraqlı təqdimatları tarix fənni ilə integrasiya yaratmaları və "Debat" üsulundan istifadə etmələri olur. Belə ki, "XX əsrin əvvəlləri hansı tarixi hadisələri ilə yadda qalır" – sualına, "XX əsrin əvvəlləri deportasiya, kütləvi qırğıın və mart soyqırımı ilə yadda qalır", - deyə cavab verən şagirdlər tarixi faktlara əsaslanaraq Aşıq Ələsgərin də qoca vaxtlarında Göyçə mahalində köçməyə məcbur olduğunu vurgulayırlar.

Səməd Vurğunun "Azərbaycan" şeirinin fəal təlim metodları ilə tədrisi də çox maraqlı alır. Dərs S.Vurğunun səsi yazılmış lent yazısının səsləndirilməsi ilə başlasa daha effektli olur. Sonra ictimai televiziyanın bu şeira hazırladığı "Azərbaycan" klipi göstərilir. "Azərbaycan", "Vurğun", "Qarabağ", "Kəpəz dağı", "Göy göl" adlı qruplar "Şeir sizdə doğma vətənimizlə bağlı hansı hissələri oydadı?", "Şair Azərbaycanı niyə Qoca Şərqi qapısı adlandırır?", "Sizə, şair Azərbaycanın galacayı neçə görmək istəyir?" kimi suallara cavab verəndən sonra şagirdlərin Azərbaycan haqqında ikinci təqdimatları ekranə gətirilir. Bu təqdimatda klipdə olmayan Azərbaycan haqqında digər görüntüler öz əksini tapır. Şagirdlərin sonuncu təqdimatları dinişayıcıların qəlbini riqqata gətirir. Belə ki, şeirin 2-ci bəndi türk xalqlarının (Azərbaycan, əzbək, qazax, qırızıq, türkmen və türk) dilində əzbər söylənilir (həmin dövlətlərin bayraqlarının şagirdlərin əllərində olmaları vacibdir). Şeirlər söylənərkən türk xalqları haqqında qısa görüntülər ekranə gətirilir. Bu görüntülər şagirdlərin həm yaddaşında qalır, həm də maraqlarına səbəb olur. Öz təcrübəmə əsaslanaraq onu deyə bilerəm ki, lirik əsərlərin bu formada tədrisi onların daha yaxşı mənimsənilməsinə səbəb olur. Yadda saxlamaq lazımdır ki, şagird üzərinə şəh damcıları düşmüş gülə bənzəyir. Gülü elə dərməlisən ki, şəh damcıları yera tökülməsin.

LEKSİKA BƏHSİNİN TƏDRİSİNƏ DAİR

Təhminə MEHDİYEVƏ,
filologiya elmləri namizədi

Leksika dil haqqında elmin bir bölməsi olub, dildəki sözlərin mənə xüsusiyyətləri və inkişaf yollarından bəhs edir. Leksikanın tədqiqat obyekti sözlərdir və özünün anlayışları sistemi vardır. Leksik vahidlər bu və ya digər dərəcədə dilin başqa sahələri ilə əlaqəlidir, həm onlardan asılıdır, həm də onlara müəyyən təsir göstərir. Məsələn, fonetik söz yaradıcılığı və morfologiya ilə əlaqəli olduğu kimi, leksika da söz yaradıcılığı və grammatica ilə sıx bağlıdır. Leksikanın ayrıca bir bölmə kimi tədris olunması tələbələrin dil haqqındaki təsəvvürlərini, biliklərini genişləndirir və təkmilləşdirir. Tələbələri dilçilik elminin əsas bölmələrindən biri ilə tanış edir, sözlək-səmantik əsasda öyrənmələrinə istiqamət verir.

Leksikanın tədrisi zamanı əsas diqqət ona yönəldilməlidir ki, tələbələrin sözlər haqqında olan təsəvvürləri formalasır, sözün nə olması, nayi ifadə etməsi, sözlər arasında mənə münasibətləri (semantik münasibətlər), onların mənaya görə uyğunluqları (çoxmənali sözlər, omonimlər) və bir-birinə əks olmaları (antonimlər) dərc edilsin. Tələbələr Azərbaycan ədəbi dilinin zəngin, tükənməz lügət tərkibi haqqında müəyyən təsəvvürü yiyələnməlidirlər. Onlar bilməlidirlər ki, lügət tərkibi dilin ən mühüm ünsürlərindən biridir. O, dil vahidlərinin sürətlə dəyişən bir qismını təskil edir. Dilda sözlərin törəməsi və inkişafı qaydalarına söz yaradıcılığı deyilir. Azərbaycan dili öz mənşəyi etibarilə türk dilləri ailəsinə daxildir. Odur ki, bu dilin söz yaradıcılığı prosesinin bütün türk dilləri söz yaradıcılığı prosesi ilə bir sira ümumi və oxşar cəhətləri vardır. Türk dilləri ailəsinə daxil olan hər hansı bir dilin öz mühitində onun inkişafı ilə əlaqədar özünəməxsus bir sira spesifik cəhətləri mövcuddur. Azərbaycan dilində söz yaradıcılığı prosesinin üç yoluna təsadüf edirik: leksik, morfoloji və sintaktik. Birinci proses sadə sözlərin, ikinci proses düzəltmə sözlərin, üçüncü proses isə mürakkəb sözlərin tərəməsi və inkişafından ibarətdir.

Leksik yolla söz yaradıcılığı prosesi ilkin söz yaradıcılığı yollarından biridir. Bu proses dil rüsyeminin yaranması dövrü ilə bağlıdır. Deməli, leksik yolla söz yaradıcılığı prosesindən sintaktik yolla söz yaradıcılığı prosesi doğur.

Leksikadan aldığıları bilik və bacarıqlar tələbələrə öyrədir ki, sözlər leksik mənaya malik olduğu kimi, grammatic mənaya da malikdir. Məsələn, "ay", "duz", "qapı", "kənd", "süd" və s. Sözlər ayrılıqda leksik mənaya, "ayın", "duzun", "qapıya", "kənddə" sözləri isə eyni zamanda grammatic mənaya malikdir. Tələbələr sözün leksik mənəsi ilə grammatic mənəsinin bağlı olduğunu da öyrənir və sözün leksik mənəsi ilə yanaşı onun grammatic mənəsinin dəyişdirməni görürler. Məsələn, "Gənc oğlan qocaya kömək etdi"; "Gənc oğlan nitq söylədi" cümlələrindən birincisində "gənc" sözü sıfat, ikincisində isə isimdir.

Sözün leksik və grammatic mənələri arasındaki əlaqəni tələbələrə qarşılıqlı surətdə öyrətmək lazımdır. Bu zaman əvvəlcə sözün leksik, sonra isə grammatic mənəsinə öyrətməyə diqqət edilməlidir, çünki grammatic mənə, adətən, leksik mənədan sonra işlənir. Leksika bölməsinin "Fonetika"dan sonra keçilməsinə heç də təsadüfi bir hal kimi baxmaq olmaz. Bunun müəyyən məntiqi əsası vardır. Belə ki, fonetikanı yaxşı bilmədən leksik və grammatic qanunlarının formalasmasına xidmət edən bir çox fonetik hadisələri başa düşmək çətin olduğu kimi, leksikanı lügət tərkibi və ona aid olan qayda-qanunları öyrənmədən də dilin grammaticasını, sözlərin əlaqə və münasibətlərini, söz birləşmələri və cümlələri öyrənmək çətindir.

MİLLİ VƏ DÜNYA ƏDƏBİYYATI NÜMUNƏLƏRİNİN ƏLAQƏLİ TƏDRİSİ

Adil BALIYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Bütün dünya ölkələrində ədəbiyyatın öyrədilməsi milli təfəkkürün formalasmasında əhəmiyyətli rolü olan amil kimi qəbul edilir. Şəxsiyyətin formalasmasında bir fənn kimi ədəbiyyatın mövqeyi inkar edilməzdir. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi dəyərlər, humanizm, milli maraq və dövlətçilik baxışları məhz ədəbi nümunələrin tədrisi zamanı formalasır. Söz sənəti olan ədəbiyyat bütün zamanlarda ən qüdrətli təsir vasitəsi kimi dəyer daşmışdır. Təsadüfi deyildir ki, uzun illər boyu tartıb edilən program və dərsliklərdə xarici ölkə ədəbiyyatı nümunələrinə geniş yer verilmiş, ədəbiyyat korifeylarının əsərləri, müxtəlif xalqlara məxsus folklor nümunələri tədris edilmişdir.

V-IX siniflərdə xarici ölkə ədəbiyyatı nümunələrinin öyrənilməsinə bu gün də xeyli saat ayrılmış, demək olar ki, bütün janrları verilmişdir. Şəhid "Əbədi nədir?" (türk); "Əhməd və şah" (özbək); "Prometey" (yunan); "Dəniz səyyahı Sindibadın nağılı" (ərəb); "Dünyanın yaranması", «Döyüş türküsü» (türk) kimi əsərləri aşağı siniflərdən öyrənməklə digər xalqların folkloru ilə tanış olur. Bədii ədəbiyyatın gücü ilə insanları birləşdirən, yaxınlaşdırın ideyaları mənimşəyir. O xalqlarla təmasda olmayan, onların yaşadığı ərazini görməyən şəhid bu əsərlər və nağılların, atalar sözlərinin vasitəsilə həmin xalqların mifologiyası, həyat tərzisi, məişəti ilə təmasda olur, nəticədə özünə yaxın olan həyat tərzini, məişət formasını, əxlaqi-estetik dəyərləri daha dərinlənən duyar.

V sinifdə öyrənilən "Əbədi nədir?" (türk), "Dirilik suyu" (özbək), "Atanın üç məsləhəti" (tatar), "Yetim İbrahimin nağılı" (Azərbaycan) xalq nağıllarına ümumi bir ideya hakimdir-çalış yaxşılıq elə, kasıbları incitmə, varınla qürurlanma və dünya əbədi deyildir. Nağılların hamısı üçün nəsihat forması (aqılın avama, ağsaqqalın cavava) xarakterikdir. Türk nağılında Adamin dövlətliyi, özbək nağılında qocanın İsgəndərə, tatar nağılında atanın oğullarına nəsihati xeyirxah, müsbət sonluqla nəticələnir. Şəhərlər aşağı siniflərdə ümumtürk əxlaqi dəyərlərə söykənən əsərlərlə tanış olur, yazılı ədəbiyyat nümunəsi kimi Yunis İmrənin "Mənəli söz" şeirini mənimşəyirlər. Sonrakı mərhələlərdə yunan mifologiyası, insan kimi təsvir olunan allahlar, bütün allahları ram edən baş allah Zevsə tanış olurlar. "Dəniz səyyahı Sindibadın nağılı" ilə şəhərlər sivilizasiyaya böyük töhfələr vermiş ərəb xalqının nağıl dünyası, Şəhriyar və Şəhrizad, "Min bir gecə" ilə maraqlanır. Müəllim bu əsərin süjet xəttini aydınlaşdırarkən sonra tədris edəcəyi "Kimsəsiz adada" (D.Defo "Robinzon Kruzo") əsəri üçün bədii təhlil

zəmini hazırlamalı, hər iki əsərin mövzu, ideya oxşarlığını və fərqlərini şagirdlərə mənimsətməlidir. Hadisələr arasında 700 illik bir zaman fərqi olmasına baxmayaraq həm Sindibadın, həm də Robinzon Kruzonun olmasına təsdiq olunur. Xarakter və vəziyyətlər üst-üstə keçirdiyi təlaş, yaşam tərzi oxşardır. Xarakter və vəziyyətlər üst-üstə düşür. Nağıl qəhrəmanı Sindibadın taleyi D.Defonun qəhrəmanı Robinzonla sanki eynidir. Bu uyğunluqlar ümuməbəşeri ideyaların bədii əsərdə təcəssümünə yaxşı misaldır.

«Kərkük türkmanlarının atalar sözləri» mətni ilə kökümüzdən, dili-dilimizdən olan 3 milyonluq İraq türkmanlarının bitib tükənməyən şifahi sənət inciləri diqqətə çatdırılır. Həm Azərbaycan, həm də türkmanların atalar sözlərinin müqayisəli təhlili genetik qohumluğu sübut edir. «Aldın bitdi, satdın itdi», «Camala baxma, kamala bax», «Çobansız qoyunu qurd yeyər», «Gəmidə oturub gəmiçinin gözünü çıxarıır», (bizdə «Gəmidə oturub gəmiçi ilə dalaşır») «Halva biş, ağızma düş», (bizdə «Halva-halva deməklə ağız şirin olmaz»), «Ucuz ət qazan dibini dələr» (bizdə «Ucuz ətin şorbası olmaz») və s. onlarla deyimlərin müqayisəsi yuxarıda gəldiyimiz qənaətləri bir daha möhkəmlədir.

Müxtalif qolları və boyları, demək olar, bütün siniflərdə tədris olunan «Koroğlu» və «Kitabi-Dədə Qorqud» dastanlarına ümumtürk mədəniyyəti kontekstindən yanaşmalı, «Oğuznamə», «Dünyanın yaranması», «Türklərin törəyişi», «Alp Ər Tonqa», «Ərgənəkon» və s. dastanlarla müqayisə edilməli, ortaq türk salnamələri kimi öyrənilməlidir. Tanrıçılıq dünyagörüşü, türkün yaranışı ilə bağlı mifologiyalar, oğuz məisət tərzi, qədim oğuzların qəhrəmanlığı, şücaəti, türkçülüğün qorunmasının, böyükliyünün təməl prinsipi olan ədalətlilik şagirdlərə bu əsərlər vasitəsilə çatdırılmalı, onlarda kökündən, milli mənsubluğundan qurur duyma hissi formalaşdırılmalıdır.

VII sinifdə tədris olunan Yunis İmrənin «Mən bir əcəb elə gəldim» seiri orta əsərlər türk lirikasının gözəl nümunəsi kimi Azərbaycan şairlərinin şeirləri ilə müqayisə edilsə, dil və üslub yaxınlığı, ortaq lügət fondu araşdırılsısa -

Mən bir əcəb elə gəldim, kimsə halim bilməz mənim,
Mən söylərəm, mən dinlərəm, kimsə dilim bilməz mənim.
Mənim dilim quş dilidir, mənim elim dost elidir,
Mən bülbülməm, dost gülümdür, bilin, gülüm solmaz mənim.

- misraları

Xətayı, işin düşər,
Gəlib-gedisin düşər.
Dişləmə çiy loxmanı,
Yerinə dişin düşər.

bayatısı şagirdlərə müqayisə ilə çatdırılsa «bir millət, iki dövlət» siyasi anlayışının bədii çalrı da aşkara çıxmış olar.

VIII sinifdə Məhəmməd Hadinin «Türkün nəğməsi» şeirindən sonra Məhmət Akif Ərsoyun «İstiqlal marşı» tədris olunur.

Türkün tökülmə qanları bühudo gedərmə?
Diqqətlə düşün, yoxsa bu qan həpəri?...

...İstərsə cahan çevrili varsın da təməldən,
Türkün üzü çevrilməyəcək sənəti əməldən -inəm!

Qorxma, sənməz bu şəfəqlərdə süzən al sancaq,
Sənmədən yurdumun üstündə tütən ən son ocaq.
O bənim millətimin yıldızıdır, parlayacaq,
O bənimdir, o bənim millətimindir ancaq!...

Basdığın yerləri torpaq deyərək keçmə, tam,
Düşün altında birlərcə kəsənsiz yatanı.
Şəhəid oğlusan, incitmə, yazıqdır atanı,
Vermə dünyaları alsan da bu cənnət vatanı.

- harayı tamamlayırlar. Hər iki əsərdə türkün azadlıq eşqi və istiqlal savaşında şəhid olmaqdan duyulan qurur öz bədii əksini tapır. Bu əsərlərin dilində, məzmun və ideyasında olan oxşarlıqlar Azərbaycan türkü ilə Anadolun türkünün bir kökən, bir soydan olması qənaətini bir daha təsdiqləyir.

Ç.Aytmatovun «Əsrdən uzun gün» romanı, «Dəniz kənarı ilə qaçan Alabaş» povesti ilə tanışlıq şagirdlərə qazax xalqının mifologiyasını, məişətini, yaşam tərzini dərk etməyə kömək edir. Onlar anlayır ki, keçmişini xatırlamayanlar, qula-manqurta çevrilənlər, yaddaş hüququnu itirir. Bu yaddaşsızlıq soykökə bağlılıq tellərini qırır, mənəvi dəyərləri sarsıdır. Şolamanların manqurtlaşması Nayman-Anaların, «Ana» deyib bağımızı basdıǵımız torpağın faciəsinə çevirilir. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasında da bu yaddaşsızlıq, manqurtluq az rol oynamayıb. Tarixdə yaşadıqlarımızı unutmaqla yeni-yeni tarixi faciələr yaşamışıq. Orta məktəb proqramlarına, qeyd olunduğu kimi, yalnız türk dil ailəsinə mənsub xalqların deyil, digər dünya xalqlarının da əsərləri daxil edilmiş, ümuməbəşeri ideyaları özündə daşıyan sənət nümunələrinə geniş yer verilmişdir.

Şagirdlər V sinifdən başlayaraq V.Hüqonun «Kozetta», M.Tvenin «Tomun sərgüzəştleri», M.Şoloxovun «İnsanın taleyi» D.Defonun «Robinzon Kruzo», F.Kuperin «Sonuncu mogikan», L.Tolstoyun «Hacı Murad» əsərlərini ardıcılıqla öyrənirlər. Təsviyə edərdik ki, Servantesin «Don Kixot» əsəri proqrama daxil edilsin. İlk oxunuşda «şən kitab» təsiri bağışlayan bu əsər sonradan şagirdlər tərəfindən o dövrün boş cəngavərlik romanlarına ağır zərba vuran ciddi, həm də kinaya ilə zəngin əsər kimi qarvanlıdır. Onlar Don Kixotun ədaləti qorumaq arzusuna, əzilənləri müdafiə etmək istəyinə müsbət yanaşır, hətta sinif «xəyalpərəstlər» və «realistlər» olaraq iki qrupa bölünərək mübahisəyə, diskussiyaya qoşulurlar. Bundan başqa M.F.Axundzadənin «Hacı Qara» komediyasını tədris edərkən Molyerin «Xəsis» komediyasını da sinifdən xaric material kimi oxumağı tövsiyə etmək olar.

Deyilənlərdən bir daha aydın olur ki, zəngin, təkrarolunmaz bədii irsimizlə yanaşı, dünya xalqlarının sənət incilərindən də səmərəli istifadə etmək faydalıdır. Çağdaş qloballaşma, ineqrasiya bunu tələb edir.

AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDE İTERAKTİV TƏLİM METODLARINDAN İSTİFADƏ

Gültəkin ABDULLAYEVA,
Füzuli rayonundakı Böyük Bəhmənli kənd
2 sayılı orta məktəbin müəllimi

Yeni təlim texnologiyalarından istifadə etmədən müasir şagirdi yüksək intellektual səviyyəli şəxsiyyət kimi yetişdirmək mümkün deyil. Odur ki, mən də öz dərslərimdə fəal (interaktiv) təlim metodlarına üstünlük verirəm. VIII sinifda Azərbaycan dilinin fənnindən “Müxtəsər və geniş cümlə” mövzusunu aşağıdakı qaydada tədris edirəm.

Mövzu: Müxtəsər və geniş cümlə.

Məqsəd: Şagirdlərə müxtəsər və geniş cümlələri öyrətmək:

- a) Leksik mənasını anlatmaq;
- b) Qrammatik xüsusiyyətlərini öyrətmək;
- c) Quruluşca sadə cümlə olduğunu anlatmaq;
- d) Adi danışq dilimizdə (məişətdə) və bədii adəbiyyatda işlənmə mövqeyini;
- e) Müxtəsər və geniş cümlələrin fərqli və oxşar cəhətlərini aydınlaşdırmaq.

İş forması: Bütün siniflərlə iş, qruplarla iş.

İş üsü: Beyin həmləsi (klaster) şaxələndirmə, müzakirə, diskussiya, Venn diaqramı.

Təchizat: 8-ci sinif üçün dərslik (müəllifləri: Q.Kazimov, F.Sahbazlı), sxemlər, iş vərəqələri, elektron vəsait, tabaşır.

Dərsin gedisi.
Motivasiya.

Sinsin təşkilindən dərhal sonra qruplar yaranır və liderlər seçilir. Hər bir qrupa ad verilir:

- 1-ci qrup – “Azərbaycan”
- 2-ci qrup – “Qarabağ”
- 3-cü qrup – “Vətən”
- 4-cü qrup – “Qələbə”

Müəllimin suali: Nə üçün qruplarınıza belə adlar verdiniz?

1-ci qrupun cavabı:

Biz öz qrupumuzu “Azərbaycan” adlandırmışıq. Məqsədimizi Ə.Cavadın aşağıdakı şeiri ilə bildiririk:

Torpağına can demişəm,
Suyuna mərcan demişəm,
Canımı qurban demişəm
Canım, gözüm, Azərbaycan.

2-ci qrupun cavabı:

Qarabağ Azərbaycanın dilbər güşəsidir. Unutmamalıq ki, hər bir azərbaycanlıın bir “Qarabağ dərdi” var:

Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.

3-cü qrupun cavabı:

Vətən mənə 2 gözümüzən əzizdir. A.Səhhətin sözləri ilə desək:

Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsədə vicdan olmaz.

4-cü qrupun cavabı:

Xalqımızın “Qarabağ yarası” sağalacaq. “Qələbə” adını qrupumuza ona görə verdik ki, qələbə bizimlidir.


Sinfə cümlə haqqında suallar verib şagirdlərin dilin ən böyük və mükəmməl vahidi olan cümləyə dair biliklərini yada salıram. Daha sonra Klaster – şaxələndirmə üsulundan istifadə edirəm. Lövhənin mərkəzində “cümlə” sözünü yazar və şagirdlərlə birlikdə cümləyə dair bilikləri yada salaraq şaxələrə ayırıram.

Cümlələri içərisində müxtəsər və geniş cümlə xüsusi olaraq nəzərə çarpdırılmaq üçün başqa rəngdə yazılır. Yenidən sinfə müraciət edirəm: Siz cümlə haqqında kifayət qədər biliyə maliksiniz. Onda deyə bilərsiniz ki (problemli sual) cümlə haqqında doğrudanmı hər şeyi bilirsınız?

Müxtəlif cavablar alınır. Şagirdlərin cavablarından məlum olur ki, onlar müxtəsər və geniş cümlə haqqında o qədər də geniş məlumatə malik deyillər (baxmayaraq ki, müəyyən şəxslər cümlə bəhsində bu barədə məlumat verilir).

Əvvəlcə müxtəsər sözünün leksik mənasını izah edirəm. Ərəb sözüdür. Mənası qısa, yiğcəm deməkdir. Geniş sözünün antonimidir.

Bundan sonra kompüterdən istifadə edirəm. Vaxt məhdudiyyəti aradan qaldırılır. Manitorda aşağıdakı sxemlər görünür.





II mərhələ – tədqiqat.
Şagirdlərə hər qrup üçün iş vərəqələri paylanır. Fikirləşmək üçün vaxt verilir.

I qrup.

1. Baş üzvlər əsasında formalasən müxtəsər cümlələrdə 2-ci dərəcəli üzvlər də iştirak edə bilərmi? Fikrinizi əsaslandırın.

2. Verilmiş cümlələrin içərisindəki geniş cümlələri qruplaşdırın.
 - 1) Zərifə çiçəkləri suladı.
 - 2) Körpə beşikdə mürgülədi.
 - 3) Şəhərin küçələri təmizlənir.
 - 4) Məktəbin şagirdləri olimpiyadanın qalibləridir.
 - 5) M. Kaşgari türkologyanın banisidir.
 - 6) Kitab böyük müəllimdir.
- A) 1, 2, 6; B) 1, 2, 5; C) 3, 4, 5; D) 1, 5, 6; E) 4, 5, 6.
3. Geniş cümlə nəyə deyilir?

II qrup.

1. Mübtədəsi olmayan bir neçə müxtəsər cümlə yazın.
2. Tərəfləri söz birləşmələri ilə ifadə olunmuş müxtəsər cümlələri seçin.
 1) Hava qaraldı.
 2) Qatar yola düşdü.
 3) Şahinin atası təyyarə mühəndisidir.
 4) M. Kazimbəy rus şərqşünaslığının atasıdır.
 5) Qəhrəmanlar ölmürlər.
 A) 1, 2, 5; B) 1, 4, 5; C) 3, 4; D) 3, 5; E) 2, 3.
 3. Geniş cümlələrdə mübtədə buraxıla bilərmi? Fikrinizi nümunələrlə əsaslandırın.

III qrup.

1. Tərkib hissələri müxtəsər cümlələrdən ibarət olan 2 mürəkkəb cümlə yazın. Həmin cümlələrin qrammatik əsasını şorti işarələrlə göstərin.
 2. Verilmiş cümlənin geniş cümlə olduğunu əsaslandırın və 2-ci dərəcəli üzvlərin ifadə vasitələrini müəyyən edin:
 "Mədəndən qayıdan fəhlələr avtobusa mindilər".

3. "Dəfələrlə dəniz limanından geri qayıtmışdıq" cümləsinin mübtədasını bərpa edin və həmin cümlənin müxtəsər və ya geniş cümlə olduğunu göstərin. Bu cümlədə hansı sintaktik əlaqə vardır?

IV qrup.

1. Müxtəsər cümlənin tərkib hissələri arasında hansı sintaktik əlaqələr olur? Misal deyin. Əsas və asılı tərəfləri göstərin.

2. Verilmiş sxemlərə uyğun müxtəsər və geniş cümlələr düzəldin.

a) _____

b) _____

3. *Gəl çıxaq seyrinə uca dağların,*
Çəmən olan yerdə, xalça nə lazım?
İçək saf suyundan buz bulaqlarım,
Lilpər olan yerdə, dolça nə lazım?

Şeir parçasını diqqətlə oxuyun. Mübtədəsi buraxılmış cümlələri müəyyənləşdirib uyğun gələn sözü yerinə qoymaraq, nəsərə çevirin. Cümlənin müxtəsər və ya geniş olduğunu əsaslandırın.

III mərhələ.

Şagirdlərin cavablarını almaq səhv və ya düzgün olduğunu şagirdlərə birləikdə müzakirə edib qiymətləndirmək. (Həm şagirdlər bir-birinə, həm də müəllim şagirdlərə qiymət verir).

Ana dili və ədəbiyyat ayrı-ayrı fənlər kimi tədris edilsə də onlar bir-biri ilə qırılmaz surətdə bağlıdır. Odur ki, ədəbi nümunələr və xalq deyimləri müxtəsər və geniş cümlələrdə öz əksini necə tapdığını şagirdlərlə birləikdə araşdırırıq. Nümunələr aşağıdakı kimi olur:

Bu vaxt ədəbiyyata integrasiya edilir.

1. Elm ağlıñ çırğıdır. (Atalar sözü) müxtəsər cümlə.
2. İş insanın cövhəridir. (Atalar sözü) müxtəsər cümlə.
3. Ehtiyat igidin yarasığıdır. (Atalar sözü) müxtəsər cümlə.
4. Ağlısz köpəklər ulduza hürər (S. Vurğun. "Vaqif") geniş cümlə və s.

Bu səpkidə deyimlər istənilən qədərdir və şagirdlərin tərbiyəsində mühüm rol oynayır.

IV mərhələ.

Venn diaqramından istifadə edərək müxtəsər və geniş cümlələrin fərqli və oxşar cəhətlərinin müqayisə edilməsinə nail oluram. Venn diaqramını yazı taxtasına çəkirəm. Müxtəsər və geniş cümlələr haqqında şagirdlərin öyrəndikləri müzakirə edilir, fərqli və oxşar cəhətlər üzə çıxırlar.

V mərhələ - yaradıcı tətbiqetmə.

Şagirdlərin cavablarını yekunlaşdıraraq "Vətən" mövzusunda kiçik bir inşa yaxını evdə yerinə yetirməyi tapşırıram. Bu inşa yazında bacardıqca sadə və müxtəsər cümlələr qurmağı və yeri göldikcə atalar sözləri, məsəllər və başqa bədii ifadələrdən də istifadə etməyi şagirdlərə məsləhət görürəm.

Sonda şagirdləri qrup halında və fərdi şəkildə qiymətləndirirəm.

TƏDRİS MATERIALININ MÖHKƏMLƏNDİRİLMƏSİ PROSESİNDE INTERAKTİV TƏLİM METODLARINDAN İSTİFADƏ

Şəhla MİRZƏYEVƏ,

Bakıdakı 30 nömrəli orta məktəbin müəllimi

Təcrübə gösrərir ki, təkrar uğurlu təlimin mühüm şərtlərindən biridir. O, mənimmənilən tədris materialının möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Materialların konsentrik princip əsasında verilməsi isə əvvəl keçilən mövzuların vaxtaşırı olaraq təkrarına imkan yaradır. Təbii ki, belə təkrar, sadəcə olaraq, keçilənlərin yada salınması şəklində aparılmışdır. Bu princip tələb edir ki, əvvəl öyrənilənlər bir qədər genişləndirilsin və dərinləşdirilsin. Şagirdlərin yaş xüsusiyyətləri imkan vermir ki, hər hansı dil hadisəsinin bütün xüsusiyyətləri ilk tanışlıqda tam mənası ilə qavranılsın. Təqdim edilən anlayışların bu və ya digər tarəfləri ilk tanışlıqdan qavranılsa da, müyyəyen cəhətlər dərk edilməmiş qalır. Həmin dil hadisəsinə təkrar vasitəsilə yenidən qayıdıldıqda, şagirdlərə daha geniş şəkildə məlumat vermək mümkün olur. Məhz bu səbəbdən də mən təkrar dərslerinin təşkilinə xüsusi əhəmiyyət verirəm. Belə dərslərdə interaktiv təlim metodlarının tətbiqi xüsusiylə maraqlıdır.

“Leksika bəhsinin təkrarı” dərsində interaktiv təlim metodlarından necə istifadə etdiyim barədə danışmaq istəyirəm.

Dərs yarımdairə şəklində düzəlmüş şagirdlərin təqdimatı ilə başlayır. Sınıf dörd qrupa bölünür, hər qrupa leksika bəhsini ilə əlaqədar adlar verilir.

“Sinonimlər”:

Mən arzuyam, istəyəm,
Mən peşəyəm, məsləyəm.
Mən pəriyəm, mələyəm,
Mən lazımmam, gərəyəm.

“Omonimlər”:

Mən sözümün sehriyəm,
Mən bu sehrin özüyəm.
Mən diləm, bağam, güləm,
Qolam, solam, feləm.

“Antonimlər”:

Mən həyatın özüyəm,
Onun düzü, tərsiyəm.
Həm acısı, şirini,
Gecəsi, gündüzüyəm.

“Macazlar”:

Mən sözün şirniyəm,
Mən bulağın gözüyəm.
Mən şairin sözüyəm,
Mən xəyalın özüyəm.


Sonra ev tapşırığının icra vəziyyəti yoxlanır.

Köhnə dərsim “Leksik təhlil” idi. Söz və onun leksik mənası, həqiqi və məcazi mənası, təkmənalı və çoxmənalı sözlər, omonim, sinonim, antonim və s. kimi qrammatik məlumatlar leksik təhlilin əsas anlayışlarıdır. Bu yolla apardığım təhlil dilimizin zənginliyi, məna əmləkləri haqqında şagirdlərdə geniş təsəvvür yaradır və onların milli ruhda tərbiyə almasına böyük təsir göstərir. Təhlil prosesində zəngin


folklor nümunələrindən istifadə etməklə şagirdlərin axtarıcılıq qabiliyyətinin daha da inkişaf etdirilməsinə nail oluram. Onlar sinifdəki dərslərin davamı kimi, evdə də folklor nümunələri, yəni bayatı, tapmaca, atalar sözləri və s. axtarış tapır, dilimizin zənginliyini, geniş məna əmləklərinə malik olduğunu şüurlu şəkildə öyrənirlər.

Dərsin növbəti mərhələsində isə karusel üsulundan istifadə edirəm. Belə ki, dərsdən əvvəl iri ağı kağızlardarda mövzuya aid suallar yazılır. Qruplara müxtəlisf sual yazılmış bir kağız verirəm. Qrup üzvləri suali oxuyur və bir cavab yazılırlar. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməyi ilə qruplara ötürüllər. Kağızlar “karusel” kimi bütün digər qruplardan keçərək axırdı öz qrupuna qaydırır. Mən həmin kağızları yazı lövhəsinə barkıdırəm. İşğuzar səs-küy şəraitində cavablar müzakirə edilir.

I İşçi vərəqi




II İşçi vərəqi



III İşçi vərəqi

Çoxmənalı sözlərlə omonimlərin fərqli və oxşar cəhətləri



IV İşçi vərəqi



Sonra isə akvarium üsulundan istifadə edirəm. İki qrup daxili dairədə, digər iki qrup isə xarici dairədə şəhərdir. Daxili dairədəkiliər verilmiş tapşırıqları yerinə yetirir, xarici dairədəkiliər bəziləri sinonim, omonim, antonimlərlə əlaqədar rəsmələr çəkir. Belə ki, antonimlərlə əlaqədar vərəqdə “gəcə ilə gündüz”, sinonimlərlə əlaqədar vərəqdə şagirdlərdən biri eynək çəkir və altında “çəşmək” və “eynək” sözlərini yazır. Omonimlərlə əlaqədar vərəqdə isə şagirdlərdən biri aşib-dəşən çay və çayın kənarında çaylaq daşlarını çəkir. Xarici dairədəki şagirdlərdən bəziləri isə daxili dairədəki

yoldaşlarının reglamentə riayət edib-etməmələrinə nazarət edir və əllərindəki qiymət vərəqlərində qiymətləndirmə aparırlar.

Daxili dairədə əyləşən şagirdlərin işçi vərəqləri:

I İşçi vərəqi

Nümunədə omonim varmı?

Var olsun Qarabağ, acəb safadı,
Başa Xaçın axır, ayağa Qarqar.
Göyoğ qar əlindən zara galibdir,
Muğan həsrat çəkir a yağı qar,qar. (Aşıq Ələsgər)

II İşçi vərəqi

Nümunədə həm çoxmənalı, həm də omonim olan söz varmı?

Bir alım dilindən qopdu qığılçım,
Oyandı hövlinak daş qərinələr.
Deyirlər tapılıb Babak qılınçı,
Muştuluq paylayın, qarı nənələr! (Məmməd Araz)

III İşçi vərəqi

Verilmiş mətnədə ümumişlik olmayan söz varmı?

Odlar yurdur, əldimiz var əzəldən,
Bu ilqardan nə mən döndüm, nə də sən.
Ana qalbin bir ümməndir, ay Vələn!
Vurğun kimi bir qəvvası var onun. (Səməd Vurğun)

Birinci sualın müzakirəsi zamanı ekranda Xan Şuşinskiniñ səsinin sədaları altında Qarabağın Qarqar, Xaçın çaylarının görüntüləri verilir.

Qrupların işi aşağıdakı meyar cədvəli əsasında qiymətləndirilir:

Qruplar Meyarlar	"Sinonimlər"	"Omonimlər"	"Antonimlər"	"Məcazlar"
İşgütər müsahibə				
Yoldaşları ilə əməkdaşlıq etmək				
Bir-birini dinləmə mədəniyyəti				
Təqdimetmə və nəticəçixarma				
Sakitliyə əməl etmək				
Vaxtdan səməralı istifadə etmək				

Ev tapşırığı:

- "Azərbaycan – yurdum mənim" mövzusunda məcazlarla zəngin esse yazmaq.
- Test tapşırıqlarındaki "Leksika" başlıqlı bölmədən müəyyən qisim tapşırıqları yerinə yetirmək.

BAŞ ÜZVLƏRDƏN BİRİNİN İŞTİRAK ETDİYİ SADƏ CÜMLƏLƏRİN TƏDRİSİ

Şövkət ASLANOVA,
Bakı şəhərindəki 285 nömrəli orta məktəbin müəllimi

Dillimizin sintaktik quruluşunda baş üzvlərdən yalnız birinin iştirak etdiyi sadə cümlələr çox zəngin və rəngarəng formalarda özünü göstərir. Bu tip cümlələr danişiqda, ədəbi dilin müxtəlif üslublarında geniş miqyasda işlənilir. Bunların köməyi ilə rabitalı nitqdə incə mənaları yığcam, aydın və parlaq şəkildə ifadə etmək mümkündür. Sintaksisin tədrisində bu mövzu şagirdlərin nitq inkişafında, xüsusi intonasiya və rabitalı nitq vərdişlərinin möhkəmləndirilməsində mühüm əməli əhəmiyyət kəsb edir. Baş üzvlərdən yalnız birinin iştirak etdiyi sadə cümlələr nəzəri dilçilikdə "təktərkibli cümlələr" termini ilə ifadə olunur. Belə cümlələrdə baş üzvlərdən ancaq biri (ya mübtəda, ya da xəbər) iştirak edir. O biri isə təsəvvür olunmur. Bu, təktərkibli cümlə məfhumunu ayıran başlıca əlamətdir. Cümənin göstəricilərindən ən əsası xəbərdır. Ona görə də cümənin xəbərə malik olması vacibdir. Mübtədanın isə cümlədə iştirakı xəbər qədər vacib deyil. Bəzi cümə növləri mübtədasız formalaşır. Mübtədanın cümlədə iştirak edib-etməsindən asılı olmayaraq, onun bildirdiyi şəxs xəbərdə öz əksini tapır. Qrammatikada şəxs termini dedikdə mübtəda nəzərdə tutulur. Şəxsə görə sadə cümənin iki növü var: 1. Şəxslü cümlə; 2. Şəxssiz cümlə. Şəxslü cümlələrin aşağıdakı növləri var:

1. Müəyyən şəxslü cümlələr;
2. Qeyri-müəyyən şəxslü cümlələr;
3. Ümumi şəxslü cümlələr.

Qeyri-müəyyən şəxslü cümlələr, ümumi şəxslü cümlələr, şəxssiz cümlələr xəbər əsasında formalaşır, bu cümlələrdə mübtəda olmur. Dilimizdə təktərkibli cümlələrin dörd növü mövcuddur:

1. Qeyri-müəyyən şəxslü cümlələr;
2. Ümumi şəxslü cümlələr;
3. Şəxssiz cümlələr;
4. Adlıq cümlələr.

Qeyri-müəyyən şəxslü cümlələri tədris edərkən cütler və qruplarla iş aparıram. Aşağıdakı cümlələri lövhədə yazır və şagirdlərin müstəqil iş aparmalarını təşkil edirəm:

1. Anarı bələdiyyə işçisi qoyacaqlarını deyirlər.
2. Laləni iclasda təriflədilər.

Qeyri-müəyyən şəxslü cümlələrdə işin icraçısı qeyri-müəyyən şəkildə təsəvvür olunur. Ancaq mübtəda olmur. Şagirdlərə müstəqil iş verirəm. Onlar deyirlər, demislər, deyəcəklər, yazırlar, görəcəklər, qəbul etdilər, qərar çıxardılar kimi felləri xəbər vəzifəsində işlətməklə qeyri-müəyyən

şəxslər düzəldirlər. IX sinfin dərsliyindəki 82-ci çalışmaya əsasən verilən müəyyən şəxsləri şagirdlər qeyri-müəyyən şəxslərlərə çevirirlər.

Müəyyən şəxslər: Onu bir nəfər çağırır. Dostum qiymətli bir saatla mükafat aldı. O, ezamiyyətə göndərildi.

Qeyri-müəyyən şəxslər: Onu çağırıldılar. Dostumu qiymətli bir saatla mükafatlandırdılar. Onu ezamiyyətə göndərdi.

İşçi vərəqləri paylayıram. Şagirdlər cümlələrdən mübtədanı atmaq və qeyri-müəyyən şəxslər düzəltməklə həmin cümlələrdə mənanın necə dəyişdiyini izah edirlər:

1. Rəhbərlik onu Türkiyəyə ezamiyyətə göndərir.
2. Müştəntiqlər bir azdan onu dindirəcəklər.
3. Növbəti dayanacaqdə məni dost və qohumlarım qarşılayacaqlar.

Şagirdlər öz fikirlərini belə ifadə edirlər:

- a) qeyri-müəyyən şəxslər mübtəda olmur;
- b) bu cümlələrin xəbərləri ancaq üçüncü şəxsin cəmində olur;
- c) bu cümlələrin xəbərləri feli xəbər olur, yəni ya tək fellə, ya da ikinci tərəfi fel olan birləşmələrlə ifadə olunur;
- d) bu cümlələrdə xəberin ifadə etdiyi hərəkat qeyri-müəyyən şəxslərə aid olur.

Qeyri-müəyyən şəxslərin işlənməsinin bir sıra səbəbləri vardır:

1. Cümənin xəberinin ifadə etdiyi hərəkəti icra edən danışana məlum deyil;

2. İşi icra edən şəxs və ya şəxslər danışana, hətta dinləyənə də məlum ola bilər. Danışan ancaq proses haqqında məlumat vermək istəyir və qeyri-müəyyən şəxslər cümlələr işlədir.

Ümumi şəxslər cümlələrin mübtədasi olmur, o, müəyyən hadisələrdən çıxan nəticələri bildirir, bu cümlələrdən hər birinin xəbəri bir şəxsə görə formallaşır, çox vaxt atalar sözlərindən, zərb – məsəllərdən ibarət olur. Bu cümlələrdə insanların həyatına, məişətinə, adət-ənənəsinə aid olan mənənlər ifadə edilir. Məsələn, "Palaza bürün, clinən sürün". Ümumi şəxslər cümlələrin xəbərləri birinci şəxsin tək və cəmində, ikinci şəxsin təkində, üçüncü şəxsin təkində və cəmində olur. Məsələn, "Ağ-ag yudum, qara-qara sərdim", "Bü günün işini sabaha qoymazlar", "İsinmədik istisina, kor olduq tüstüsünə". Dərslikdəki 87, 88, 89-cu çalışmalarını cütələr və quruplarla iş aparmaqla icra etdirirəm. 90-ci çalışmaya əsasən şagirdlər mətni köçürüb, ümumi şəxslər cümlələrin altından xətt çəkirler. Beynə həmələ metoduyla ümumi şəxslər cümlələrlə mübtədasız müəyyən şəxslər cümlələr arasındaki oxşar və fərqli cəhətləri aydınlaşdırırlar.

Oxşar cəhətlər:

- a) hər ikisində mübtəda olmur;
- b) xəbərlərin şəxsə görə ifadə vasitələri uyğun gəlir.

Fərqli cəhətlər:

- a) mənənlərinə görə;
- b) müəyyən şəxslər cümlələrə mübtəda artırmaq olur.

Məsələn, "Palazı yudum və sərdim" - müəyyən şəxslər cümlə, "Ağ-ag yudum, qara-qara sərdim" - ümumi şəxslər cümlədir.

Qrammatik xüsusiyyatınə görə:

Müəyyən şəxslər cümlələrin xəbərləri şəxslər, kəmiyyətə, zamana, selin şəkillərinə görə dəyişir. Ümumi şəxslər cümlənin hər birinin xəbəri birçə formada olur və dəyişmir. "Cücanı payızda sayarlar", "Hər gün cücanı sayırlar".

92-ci çalışmanın şagirdlər şəhəri yerinə yetirirler.

Şəxssiz cümlənin quruluşu və qrammatik mənası haqqında anlayış yaradılmasına qoşa cümlələrin müqayisəsi ilə başlayıram:

"Mon üşüyürəm – Mənə soyuqdur".

Şagirdlər bildirirlər ki, bu cümlələr eyni məzmunu ifadə etsələr də, birincinin həm mübtədasi, həm də xəbəri var, ikincinin isə mübtədası yoxdur, onu heç təsəvvür etmək də mümkün deyil. Şagirdlər şəxssiz cümlə haqqında 9-cu sınıf dərsliyində verilmiş məlumatla tanış olurlar. Şəxssiz cümlələrdə mübtəda olmur və xəbərdə ifadə olunan hərəkətin, halin hansı şəxsə aid olmasının da təsəvvür etmək olmur. Şəxssiz cümlələrin xəbərləri 3-cü şəxsin təkində olur, şəxslər və kəmiyyətə görə dəyişmir. Şəxssiz cümlələrin xəbərləri həm fellərlə, həm də başqa nitq hissələri ilə ifadə olunur.

Məsələn, "Şəhərin hər yerində sakitlikdir" - ismi xəbərli; "Məsələyə baxıldı" - feli xəbərli.

93-cü çalışmanın şagirdlər köçürürlər; şəxssiz cümlələrin altından xətt çəkirler ("Səhərdir", "axşamdır", "Qarlı, tufanlı bir gün idi", "Məhkəmədə böyük və maraqlı bir işə baxılır" və s.).

İşçi vərəqi-1

"İstirahət emri verilən kimi çoxlarını yuxu tutdu" (Mir Cəlal) şəxssiz cümləsinin məzmununu, əsasən, saxlamaqla onu müəyyən şəxslər cümləyə çevirir.

İşçi vərəqi-2

"Xoruzların ilk banıdır, görünür, səhərə az qahr". Burada 3 sadə cümlə var. Şəxssiz cümlələr hansılarıdır?

İşçi vərəqi-3

Verilmiş şəxssiz cümləni müəyyən şəxslər cümləyə çevir: "Aralığa sükut çökmişdə" (Anar).

İşçi vərəqi-4

Şəxssiz cümlənin ifadə etdiyi mənanı göstər:

"Yenica həyat səhnəsinə atılmış cavan bir mütəxəssis üçün belə bir xəberin nə qədər fərqli olduğunu söyləməyə ehtiyac yoxdur (M.Cəlal). 97-ci çalışmaya əsasən şəxssiz cümlələr seçilir. 98-ci çalışmada şəxssiz cümlələri müəyyən şəxslər cümlələrdən fərqləndirmək tələb olunur. Adlıq cümlənin xəbəri olmur, mübtəda əsasında formallaşır, ona görə də əşyanın, hadisənin adı çəkilərkən onun mövcudluğu haqqında məlumat

verilir. Daha çox dram əsərlərinin remarkalarında işlədir. Söz və söz birləşmələri ilə ifadə olunur.

"Bakı.. Dənizkənarı park.. İnsan axını..."

Adlıq cümlələrdə predikativlik yoxdur, ona görə də onlara şərti olaraq cümlə deyilir.

1. Kür qırağı. Qarayazı.. Göt çəmən..

Qoşa pahd.. Tüstülenən od-ocaq!

2. Qarabağ. Qalın meşəli bir dağ. Dağ başında qala görünür. 3. Şəhər küçəsi, axşam tərəfi, yağış havası. 4. Şuşa qalası. Xan sarayı. Vaqifin evi, kükürci, aşxam tərəfi, yağış havası. 5. Şuşa qalası. Xan sarayı. Vaqifin evi, Toy məclisi, oyun. İbrahim xan, yanında da adamları gəlir. Hami qalxbət xana baş ayır.

Adlıq cümlələr bitkin cümlələrə nisbətən fikri qısa, az sözlə ifadə etməyə imkan verir. Adlıq cümlələr müxtəlif grammatik mənalarda olur:

- a) şəxs bildirir; b) əşya bildirir; c) yer bildirir; ç) zaman bildirir.

Məsələn: "Ay işığı, bulaq başı, göy çəmən,

Bir dünyamız, bir sən özün, bir də mən". (S.Vurğun).

Təkterkibli cümlələri şagirdlərin dərkətmə mərhələsində necə anladıqlarını yoxlamaq məqsədilə aşağıdakı kimi işçi vərəqləri paylayıram:

Müəyyən şəxslər cümlələr
Mübtədasız müəyyən

şəxslər cümlələr

Qeyri-müəyyən şəxslər cümlələr

Şəxssiz cümlələr
Ümumi şəxslər cümlələr

Ümumi şəxslər cümlələr

Müqayiseli təhlil metodundan istifadə etməklə şagirdlər təkterkibli cümlələrin oxşar və fərqli cəhətlərini aydınlaşdırır, nümunələr seçilir, boş xanalara yazırlar. Mövzunun öyrənilməsini yoxlamaq məqsədilə testlərlə hər hansı bir metodundan da istifadə edirəm. Mövzunu yekunlaşdırmaq məqsədilə evristik müsahibə aparıram.

1. Sintaksisdə şəxs dedikdə nə nəzərdə tutulur? (Mübtəda). 2. Müəyyən şəxslərin mübtədası nəyə əsasən bərpa olunur? (Xəbərin qəbul etdiyi şəxs şəkilçisinə əsasən). 3. Hansı cümlədə danışanı işin icraçısı deyil, işin, hadisənin özü maraqlandırır? (Qeyri-müəyyən şəxslər cümlədə). 4. Xəbəri üçüncü şəxsin cəmində olan bütün cümlələrə qeyri-müəyyən şəxslər cümlə demək olarmı? (Olma). 5. Hansı cümlənin xəbəri bir formada sabitlaşır, dəyişməz qalır? (Ümumi şəxslər cümlənin). 6. "Dənizdə dalğadır" cümləsi nə üçün şəxssiz cümlədir? (Mübtədası olmadığı, onu bərpa etmək mümkün olmadığı və xəbəri üçüncü şəxsin təkində olduğu üçün). 7. Adlıq cümlə hansı nitqdə və harada daha çox işlədir? (Yazılı nitqdə və dram əsərlərinin remarkalarında).

Ev tapşırığı kimi bədii əsərlərdən mövzuya aid cümlələr seçməyi və tərkibində təkterkibli cümlələrdən istifadə olunmuş kiçik hacmi işə yazmağı tapşırıram. Qiymatlandırma vərəqlərini paylayır, bu işdə şagirdlərin hamisının iştirak etməsinə nəzarət edirəm.

Beynəlxalq prakika: dilin tədqiqi

SÖZÜN MƏNA STRUKTURUNDA SEMANTİK VƏ PRAQMATIC KOMPONENTLƏRİN NİSBƏTİ

Günay ƏLİYEVA,

Azərbaycan Dillər Universitetinin müəllimi

Sada sözlə müqayisədə törəmə sözün özünəməxsusluğunu ondan ibarətdir ki, «o öz mənasını vasitəli şəkildə digərinə verir» (E.Kubryakova. Tipi yazikovix znaçeniy. Semantika proizvodnoqo slova. M., 1981, səh.8). Törəmə sözün məna struktur üçün həm gerçək aləmlə, həm də sözlər dünyası ilə əlaqə xarakterikdir. Necə deyərlər, ona "ikiqat qohumluq" xasdır (yenə orada, səh.10).

Lakin bununla belə, törəmə sözün semantikasının formallaşmasında digər iki amilin – onun format hissəsini və törəmə sözün əmələ gəlməsi zamanı kök leksik vahidin məruz qaldığı formal əməliyyatın rolunu azaltmaq olmaz. E.Kubryakovanın «hər hansı törəmə sözün semantik oxunması və izahının açarı onun zahiri morfoloji strukturudur» qeydi tamamilə düzgündür. Xatırladək ki, hazır törəmə sözlər danışmanın fəaliyyatının nəticəsi, obyektiv reallığın hadisə və ya predmetləri arasında müxtəlis əlaqə növlərini möhkəmləndirən formal əməliyyatın həyata keçirilməsi prosesidir. Bu fəaliyyətin nəticələri dil vahidləri ilə qeyd edilir.

Hər hansı bir törəmə sözdə dilin dinamizmi, statikliyi eks olunur. Biz hər dəfə nitq prosesində analogiya üzrə və bizi məlum olan sözyaratma modeli ilə törəmə sözlər yaradırıq, yaxud nitqdə hazır leksik vahidlərdən istifadə edirik – demək çatındır.

Şübhəsiz, kommunikasiya prosesində «biz yaddaşımızın öz özəklərində saxladığı hazır nominasiya vahidlərinin köməyinə qaçırm» (E.Kubryakova, S.Koş.Neqativnaya linqvistika i droylemi semantika. Kommunikativne edinisi yazika. M., 1985, səh.47), yaddaşımızdan yayının həmin vəziyyət üçün ən dəqiq, ən münasib sözün «quyruğundan tutmağa cəhd edirik». Biz habelə yaddaşımızda qalan sözyaratma modellərindən istifadə edirik.

Lakin unutmamalıq ki, törəmə sözlərin yaradılması zamanı motivləşdirici vahidlərin və formal əməliyyatların seçilməsini konkret ünsiyyət situasiyası müəyyənləşdirir. Hazır lüğət formalarından, yaxud onların mənali hissələrindən yeni adların sintezi danışana adlandırılın əşyanın bəzi əlamət və xüsusiyyətləri haqqında öz biliyini müəyyən etmək imkanı verir. Bu zaman obyekta ixtiyari deyil, idrak təcrübəsi ilə əsaslandırılmış ad vermək vacibdir. B.Normanın fikrincə, (bax: Grammatika qovoryaşeqo. Sankt-Peterburq, 1994, səh.67) danışanın nitq sərbəstliyinin olmaması və ya əksinə, onun sözyaradıcı fəaliyyətinin

sərbəstliyi fərdi – şəxsi amil olmaqdan daha çox ictimai, sosial-linqüistik məsələdir.

Törəmə sözlərin mürəkkəb və çoxplanlı mənaları özündə xüsusi leksik mənəni -- sözdüzəldici mənəni ehtiva edir. Sözdüzəldici mənə isə törəmə sözün semantikasının tərkib hissəsi olub motivlənən və motivləşdirici kökün (əsasın) mənaları arasındakı əlaqələrin tipini ifadə edir.

Törəmə sözlərin mənə strukturunda leksik mənə ilə bərabər sözdüzəldici mənənin də olması sadə sözlərlə müqayisədə törəmənin spesifik xarakterini, ətraf aləmə və sözlər aləminə müraciətdə aşkarə çıxan ikili xasiyyətini təsdiqləyir.

Törəmə sözə sözdüzəldici mənənin olmasını A. Abdullayev. (bax: Discourse analysis and theme development. Berlin, 2003, səh.137) törəmənin təbiətinin həm qurulan (nitq), həm də yenidən yaradılmış (dil) vahid kimi ikili təbiəti ilə izah edir.

Törəmələr mənə strukturuna görə, kök sözdən daha konkretdir, odur ki, böyük məzmun və ekspressiv imkanlara malikdir. Dildə olan leksik vasitələr və sözdüzəltmə mexanizmləri insana onlardan fikrini ifadə edən yeni leksik vahidlər yaratmaq imkanı verir. Təsadüfi deyil ki, bir çox dillərdə, o cümlədən də ingilis dilində törəmə sözlər lügət tərkibinin böyük hissəsini təşkil edir.

Dil sistemində törəmə vahidlərin üstünlük təşkil etməsi və nitqdə onlardan istifadə edilməsi törəmə sözlərin aşağıdakı funksiyaları ilə izah olunur:

- 1) Praqmatik;
- 2) konstruktiv (törəmələrin nitqin strukturunun dəyişdirilməsi, nitqin sintaktik quruluşunun sadələşdirilməsi məqsədi ilə yaradılması);
- 3) kompressiv;
- 4) nominativ;

Törəmə sözün praqmatik mənası mürəkkəb dil təbiətinə malikdir və ümumiyyətlə, söz praqmatik mənənin ümumi və ancaq törəmə sözün xüsusiyyətlərinə xas olan spesifik qanuna uyğunluqları ilə müəyyən edilir. Sadə sözlər kimi, törəmə sözlərin də praqmatik mənəsinin təşəkkülü ondan istifadənin kontekst-situativ şəraitilə, eyni zamanda, sözdüzəltmə mexanizminin daxili faktorları ilə şərtlənir. Törəmə sözlərin praqmatik mənəsinin formallaşmasına yaradıcı əsasın (kökün) mənə komponentləri, sözdüzəltmə formatı, bu iki elementi əlaqələndirən münasibətlərin tipləri də öz töhfəsini verə bilər.

İ.S.Uluxanov qeyd edir ki, sözdüzəltmə prosesi nəticəsində reallaşan törəmələrdə arzuolunmayan mənalar normani aşır. Leksik mənənin praqmatik incəliklərinin nitqdə reallaşdırılması şəkilçinin semantikası hesabına deyil, bütün törəmənin, əsas etibarilə də motivləşdirici kökün mənəsi ilə həyata keçirilir.

Törəmə sözün məzmununda praqmatik komponentinin aşkar olunması törədici əsasın (kökün) semantik prosesləri ilə şərtlənir.

Elə şəkilçilər də var ki, məhdud sərbəstliyə malikdir və kökdən yüksək dərəcədə asılılıq hiss edir. Bunlar affiks şəkilçilərdir. Affiks dedikdə, "öz

inkişafında abstrakt mənə kəsb edən, xeyli söz sinfinə xas olan və kökə birləşərək onun mənəsini dəyişən» (Karaşuk, 1977-ci il) morfem başa düşülür. Bu tərif kifayat qədər ümumi və genişdir. Buna görə də affiks bu və ya başqa funksiyasını göstərən digər fikirlər də mövcuddur. Belə ki, sözdüzəldici affiks dedikdə əsasla (köklə) müyyən struktur – semantik əlaqələrə girən, tipik sözdüzəldici sıradə möhkəmlənmiş morfem də başa düşülür (Kalilova, 1969-cu il; Piottux, 1971-ci il).

B.V.Vinoqradov sözdüzəldici affiksləri «qrammatik morfem» adlandırır. M.D. Stepanov belə hesab edir ki, affiksler leksik mənə daşıyıcıları kimi çıxış edir. T.M. Belyayev isə affikslerin leksik və qrammatik mənələri haqqında danışır. Alımların əksariyyəti o, fikri müdafiə edir ki, affiksler həm kateqorial, həm də fərdi mənəyə malik olub yeni mənə çalarlarının yaradılması və təşəkkülü vasitəsidir.

Amma belə bir qəti fikir də mövcuddur ki, törəmə sözdən ayrılan affiks öz-özlüyündə heç bir leksik mənə daşımir (Bartoseviç. 1972-ci il). Sözdüzəldici şəkilçinin törəmənin leksik mənəsinin formallaşmasındaki roluna dair bu fərqli nöqtəyi-nəzərlər Daritonçik tərəfindən 2 əsas istiqamətdə öyrənilib:

- 1) affiks şəkilçi öz-özlüyündə müstəqil mənə daşımir, ancaq sözün zahiri tərəfini formallaşdırır;
- 2) affiks şəkilçi, əsasən, ancaq kökün bir leksik-qrammatik sinifdən digərində keçirilməsində köçürücü funksiyani yerinə yetirir və leksik baxımdan «boşdur».

Törəmələrin mənəsinin formalşdırılması prosesində sözdüzəldicilərin xüsusi rolu yalnız hərəkətin daşıyıcılarını, prosesləri və vəziyyəti ifadə edən sözlərin yaradılmasından ibarətdir. Bu törəmələrin semantikasının bütün yerdə qalan xüsusiyyətləri leksik mənənin modelləşdirilməsi, yaxud fərdi dəyişikləri ilə şərtlənir.

Bələliklə, şəkilçinin çoxmənalılığı daxili kontekstdə öz mənbəyi – motivləşdirici köklə uyğunluğu hesabına ola bilməz. Çünkü o dəyişilməzdir.

Zahiri kontekstə gəldikdə, törəmə söz onda öz semantik potensialını hazır derivatlar səviyyəsində reallaşdırması hesabına aşkar çıxır. Bu, S.D.Kaçnelsonun kontekstin roluna dair aşağıdakı nöqtəyi-nəzəri ilə üstüste düşür: çoxmənalı sözün məzmununun dəqiqləşdirilməsi üzrə kontekstin «iş» onda deyil ki, kontekst qeyri-müəyyən ilkin mənəni onu «mövqə varianta» çevirməklə dəyişdirir, iş ondadır ki, kontekst sözün (yazı sisteminin elementi kimi) avvalcədən ifadə etdiyi mənaları reallaşdırır.

HUMANİTAR FONLORİN TÖDRİSİNDƏ YENİ TEXNOLOGİYALARIN TÖTBİQİNİN ZƏRURİLİYİ

Şəhriyari ALLAHİVERDİYEVA,
filologiya elmları namizədi, dosent

Orta əməkdaşlıq məktəbləri bu gün pedagoji elmlərin dəha çox diqqət vətərdiri obyektsə çevrilib. Xüsusilə yeniliklərin texnologiyalarının tətbiqi ilə bağlı müsəvvir təcrlübə qazanılıb, xeyli razi meydana gəlib. Ali məktəb metodikasında isə vəziyyət fərqliidir. Dəvətlərdə olduğu kimi, indi da ali məktəb metodikası ventilikatorların ayrılmışdır, gərhə, tötbiqi ilə bağlı longtiv. Bu gün pedagoqika dörsliklərinək bir neçə mövcud, tövbələrin müstəqil işinin təskili ilə əlaqədar hər yəzədə istisna olunmaqla, ali məktəblərdə neçə mövcud, tövbələrin müstəqil işinin təskili ilə əlaqədar hər yəzədə istisna olunmaqla, ali məktəblərdə bir səra fəndər azı təlim metodlarının təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi sahəsində ardıcıl tətbiqçuların aparıcılığı iddialı emsək məmkün deyildir. Bu, humanitar fonlərin tödrisi problemləri ilə bağlıdır.

Ali məktəb metodikası, fikrimizə, araşdırılmalarımı iki istiqamətdə qurşa, faydalı olar. Birincisi, mövcud olanlarda, yəni ənənədə faydalı nə varsə, onların təkmilləşdirilməsi istiqamətində iş apardımlıdır. Ikincisi, ali məktəb üçün samarəli hesab olunan yeni texnologiyaların öyrənilməsi, zənginləşdirilməsi üzrə sistemi tödqiqtarların həyatı keçirilməsinə soy göstərməlidir. Birinci istiqamətə əlaqədar yalnız bir məsələnin üzərində dayanmaq möqsədən yığıncaq. Bu, ali məktəbdə çox mütlək mövzcuy olan mühəzirədir. Pedagoji adəbiyyatda mühəzirə haqqında kifayət qədər ətraflı danışılmış, əhəmiyyəti vurgulanmış, zsif cəhətləri xatırladılmışdır. Amma etiraf edilməlidir ki, mühəzirənin təkmilləşdirilməsi istiqamətində uzun müddət iş görülməmişdir. Dörsliklərin birində oxuyuruz: "XX əsrin əvvəllərində mühəzirə formasına münasibat dayıdı. Belə bir fikir söylənirdi ki, guya (seçmə mənimdir. – Ş.A.) mühəzirə tələbələri "keyləşdirir", onlar başqalarının müləhizələrini passiv şurtda dinləyir, informasiyalara tənqid münasibat boşləmir, biliklərin müstəqil olaraq əldə edilməsinə, qarvanlaşmasına meyil göstərmirlər. Biliklərin, şəxsi tənqid münasibat və yoxlama olmadan, ancaq həfizə əsasında qarvanlaşması səmərə vermir..."

Bu müləhizədə həqiqət varmı?

Sual cavab vermək üçün keçilmiş yola nəzər salaq. Mübalığa etmədən demək olar ki, nəinki XX əsrin əvvəllərində, hatta həmin əsrin sonlarında da mühəzirə ənənəvi qayda – da, daha dəqiq desək, monoloq, şəklində həyatı keçirilirdi. Əlbəttə, müəllimin şəxsi bacarığından asılı olaraq mühəzirələrin formalarında fərqli cəhətlər olmuşdur. Məsələn, əyanılıkdən, texniki vasitələrdən istifadə edənlər (istifadə etməyənlərdən xeyli dərəcədə az olsa da) olmuşlar. Yaxud cəlbəcici nitqi, emosional danışığı ilə mühəzirənin canlı keçməsinə, yoreucu olmamasına çalışınlardı. Məsələn, əyanılıkdən, texniki vasitələrdən istifadə edənlər (istifadə etməyənlərdən xeyli dərəcədə az olsa da) olmuşlar. Yaxud cəlbəcici nitqi, emosional danışığı ilə mühəzirənin canlı keçməsinə, yoreucu olmamasına çalışınlardı. Lakin bütün burlara baxmayaraq, mühəzirə prosesində öyrənmə işinə tələbələrin faal cəlb olumması, əla qənətbəxş olmamışdır. Elə buna görə da, 1970-ci illərdə mühəzirənin problemi xarakterli olmasının vacibliyi yuxarıdan hökm şəklində göldürdü. Lakin bu, təcrlübədə heç bir dəyişiklik yaratmadı; müəllimin monoloqu yənə aparıcı mövqe tuturdu. Bu gün ali məktəb mühəzirəsinin müxtəlis

formalarnda təkili ilə əlaqədar maraqlı təkliflər meydana çıxır. Onların müsəvvir təcrlübədən bir məqsəd – tələbələrin öyrənmə işinə cəlb olunması, fəaliyi – güclülmüşdür. Həmin formaların daha geniş yayılanlardan bir neçəsinə nəzərdən keçirək.

Problemlə mühəzirə. Mühəzirənin problem xarakteri olmasının zəruriliyi, qeyd olunduğu kimi, keçən əsrin 70-ci illərində irəli sürülmüşdür. Lakin o, təcrlübəyə genis yol tapmadı. Bu gün alımlar mühəzirənin bu formasının üzərinə yenidən qayıtmışlar. Bu, təsadüfi deyildir; mühəzirənin bu formanın tələbələrinə uyğun təkili tələbələrin fikri fəallığının gülələnməsinə, müstəqil düşüncələrinin formallaşmasına əhəmiyyətli təsir edir. Əlbəttə, mühəzirənin bu məzmunda təkili asan deyil, bu, müəllimləndən metodik hazırlıq tələb edir. Problem xarakterli mühəzirəni müxtəlis şəkillərdə qurmaq mümkündür. Məsələn, müəllim mühəzirənin lap avvolunda problemi özü irəli sürür. Tələbələrin problemlə bağlı bilik və məlumatlarının hansı dərəcədə olduğunu aşkarla çıxarır. Problemin həlli tələbələri cəlb etməklə mühəzirəni davam etdirir. Yaxud müəllim yardımçı suallarla problemin müsəvvir təcrlübədən tələbələrin əhdəsinə buraxır, həlli isə əməkdaşlıq şəraitində həyata keçirilir. Bir sıra hallarda isə mövzu – yeni bilik tələbələrə problem şəklində təqdim edilir. Göstərilən bütün hallarda tələbələrin passiv dinləyici olması ortadan qalxmış olur.

Mühəzirə - situasiya. Bu forma, dəha çox, qazanılmış biliklərin tətbiqini nəzərdə tutur. Bir az da dəqiq desək, tələbə qazanmış olduğu bilikləri yeni təlimi vəziyyətin tətbiq etmək məcburiyyəti qarşısında qalır. Bu, təbiidir ki, tələbənin fikri fəallığının, müstəqil düşüncəsinin inkişafında müüm rol oynayır.

Bu tip mühəzirənin uğur qazanması bir səra şərtlərdən asılıdır. Müəllim ilk növbədə nəzəri problemlərin tələbələr tərəfindən təsəvvür edilməsinə nail olur. Sonra yaradılacaq təlimi vəziyyətə (situasiyaya) uyğun misallar nümayiş etdirir. Sonrakı mərhələdə tələbələr mövcud bilik və bacarıqlarına istinad etməklə yeni təlimi vəziyyətləri (situasiyaları) həll edir. Mühəzirənin davam etdiyi müddədə prosesin yenidən təkrarı həyata keçirilir.

Mühəzirə - dialoq. Mühəzirə bütönlükə müsahibə üzərində qurulur. Lakin, belə demək olarsa, yükün çoxu müəllimin üzərinə düşür; o, suallar verir, cavabları ümumilaşdırır, bundan çıxış etməklə təlim materialının yeni cəhətlərini şərh edir. Bu prosesdə tələbələrin proqnoz xarakterli suallarına da biganə qalmak olmaz.

Əslində, mühəzirənin bu formasına tam yenilik kimi baxmaq doğru deyil. Mühəzirədə, necə deyərlər, mövcud olanlardan dinləyicilərlə (tələbələrlə) suallar vasitəsilə əlaqə saxlanılmışdır. Doğrudur, əvvəlki illərdə müəllimin sualları sistemli, müntəzəm olmamışdır. Hətta bu, çox hallarda ötəri, təsadüfi xarakter daşımışdır. Mühəzirə - dialoq isə bu təsadüfiliyi rədd edir; təlim materialının bütövlükdə mənimsənilməsini sual-cavabla əks-əlaqənin yaradılması zəminində həyata keçirilməsini nəzərdə tutur.

İkilikdə mühəzirə. Bu, iki müəllimin birgə əməkdaşlığı zəminində həyata keçirilir. Deməli, mühəzirəni iki müəllim oxuyur. Bir az da dəqiqləşdirək, mövzu dialoji əmsaliyyət prosesində şərh edilir. Mühəzirənin bu formada aparılması ciddi hazırlanıq işinin təşkilini tələb edir. Mühəzirədə əhatə olunacaq məsələlər hər iki müəllim tərəfindən ətraflı müzakirə edilir, müvafiq problem

müəyyənlaşdırılır. Problemin həlli yolu və s. aydınlaşdırılır. Mühazirə mətninin çatdırılması prosesində konfliktlərin elmi faktlara, məntiqi mülahizələrə əsaslanmaqla həll edilməsi mühazirənin səmərəliyini əhəmiyyatlı dərəcədə artırır, tələbələrin intellektual inkişafına səbəb olur. Ali məktəb metodikasının diqqət yetirməsi vacib sayılan ikinci istiqamət isə, qeyd edildiyi kimi, yeni texnologiyaların arasdırılması, zənginləşdirməsi, tətbiqinin dəyərləndirilməsidir. Pedaqoji texnologiyalar sayca çox optimallı yollarının müəyyənlaşdırılmışdır. Pedaqoji texnologiyaların müəyyənlaşdırılmışdır. Pedaqoji texnologiyalar sayca çox optimallı yollarının müəyyənlaşdırılmışdır. Pedaqoji texnologiyaların müəyyənlaşdırılmışdır. Pedaqoji texnologiyaların müəyyənlaşdırılmışdır.

Ali məktəbdə hansı texnologiyaların tətbiqi məqsədə uyğun sayılır?

Bu gün pedaqoji ədəbiyyatda onların sayı, qeyd edildiyi kimi, çox göstərilir. Lakin, tabii ki, zaman öz sözünü deyəcəkdir. Onlardan bir çoxu, şübhəsiz, təcrübəyə yol tapa bilməyəcək və unudulacaqdır. Bəzilərinin isə uzunömürlüyünə şübhə etməmək olar. Tədqiqatçılar tərəfindən daha uğurlu və perspektivli hesab edilən texnologiyalardan birinə – fəal/interaktiv təlimə nəzarət salaq. O, təlimin bütün məqamlarında tələbənin idrak fəaliyətini ön plana çəkir. Bu texnologiyani səciyyələndirən ikinci mühüm cəhət müxtəlifliliklərə əməkdaşlığın (müəllim-şagird, şagird-şagird və s.) mövcud olmasına tələb etməsidir.

Pedaqoji ədəbiyyatda fəal/interaktiv təlimə məxsus onlara metod və priyomun adı çəkilir. Metod qismində **beyin həmləsi**, **müzakirələr**, **rollu oyunlar**, **təqdimatlar**, **tədqiqatın aparılması** göstərilir və onların hər birinə daxil olan priyomlar (məsələn, klaster, auksion, BİBÖ, diskussiya, çarpez müzakirə, müzakirə xəritəsi, işgüzər oyunları, təqdimatlar və s.) sadalanır. Təcrübə göstərir ki, bu metod və priyomların əksəriyyətindən ali məktəbdə istifadə mümkün və faydalıdır. Onların hər biri, (səviyyəcə fərqli olsa da), tələbələrin müstəqil işləmələrinə, axtarışlara qoşulmalarına, tədqiqatçı mövqeyində dayanmalarına imkan yaradır. Məhz bu, fəal/interaktiv təlimin mühüm, əsas cəhəti sayılır. Elə buna görə də, öyrənən bu təlimi yanaşmada obyekt yox, subyekt kimi qavranılır. Deməli, tələbə hazır bilikləri hafızasının gücü ilə qavramaqdan mahrum olur. Yeni təlimi yanaşma biliklərin müstəqil qazanılması, mənimşənilməsi və tətbiqi üçün əlverişli şərait yaradır. Bu yeni yanaşmanın bir üstünlüyü də ondadır ki, o, öyrənənin təfəkkürünün inkişafına, analiz, sintez, müqayisə və s. psixi əməliyyatların cilalanmasına səbəb olur.

XXI ƏSR, NÖVBƏTİ MİNİLLİK: YENİ NƏSİL YETİŞİR, BİZ ONU QARŞILAMAĞA HAZIRIQMI?

Gövhər MƏMMƏDTAGİYEVA,
Azərbaycan Müəllimlər İnstitutu Qazax Filialının müəllimi

Mənim bu sualım hamımıza – valideynlərə, tərbiyəçilərə, müəllimlərədir. Ənənəvi qaydada yanaşsaq, həmin sualın cavabı aydınlaşdır: nə olub axı, həmişəki kimi, uşaqdır də, dünyaya gəlir, burada qeyri-adi nə var ki?! Bəli, belə də deyəcəyik. Məsələ burasındadır ki, biz ənənəvi illərdən birini yaşamırıq. Biz yeni yüzilliye, yeni minilliye qədəm qoymuşuq. Hər yeni yüzilliye, minilliye əvvəli isə başarıyyət tarixində yeni dövrün başlangıcıdır. Bu yeni dövr isə onunla xarakterikdir ki, nəinki cəmiyyətdə, hətta təbiətdə belə ciddi dəyişikliklər gedir. Allahın izni ilə baş verən dəyişikliklər! Təsədüfi deyildir ki, həzrəti-Əli xəbərdarlıq edirdi: diqqətli olun, zəmanə dəyişəndə çox şey dəyişir.

Təbii ki, dəyişiklik cəmiyyətdəki müəyyən xaos, böhran, çaxnaşma nəticəsində insan əhval-ruhiyyəsində, psixikasında baş verən təbəddülatlardan ibarət olmur, həm də yeni xarakterli nəslin yetişməsində tacəssüm edir.

Tarixin hansı yüz və ya minilliyi vərəqləsək, sürprizlərin meydana gəldiyini görərik. Bunlardan biri bədii ədəbiyyatda, tarixdə rastlaşdırılmışımız yeni insanlardır. O yeni insanlar ki, düşüncə, hərəkət və məişət tərzləri ilə öz sələflərindən fərqlənə bilirlər. Məhz bu fərqliliyin nəticəsidir ki, onlar ilk növbədə yüksək istedad sahibi, dərin müşahidə qabiliyyəti olan sənət adamlarının diqqətini cəlb edir və cəmiyyətə təqdim olunurlar.

Yeni insanın qayğıya həmişə ehtiyacı olur. Çünkü o, hamı tərəfindən tam anlaşılmır və birmənalı qəbul edilmir.

Fikrimcə, nəzəra almaq lazımdır ki, adət etmədiyimiz, yəni yaşına görə çox irəli gedən uşaqlar dünyaya gəlirlər. Yeni yüz və minilliyein başlangıcına uyğun uşaqlar. Bunlar ötən hər yüz və minilliyein başlangıcında dünyaya gəlmis uşaqlardandır, lakin onlardan bir xeyli irali getmələri ilə fərqlənirlər. Çünkü onlar ötənlərdən bəhərələnib daha kamıl doğulan nəslin nümayəndələridir. Bu uşaqlar az qala ana bətnində ikən təhsillənmiş, söz lügətləri zəngin, hətta, bir növ, "saqqallı uşaq"lardır. Onlar doğulandan bir neçə ay sonra gördükleri hər şəyə maraqlanır, kompüter yaddaşlarını ehtiyat sözlərlə zənginləşdirir, işlətmədiyimiz ifadələrlə bizi heyrətləndirirlər.

Bəs biz bu uşaqlardakı yeni qabiliyyətləri dəyərləndirə bilirikmi? Onlardakı təfəkkür inqilabını görüb ehtiyaclarını təmin etməyi bacarıraqmı?

Məni düşündürən bu suallardır. Məni narahat edən odur ki, birdən həmin uşaqları özümüzə oxşadarıq. Bacarıqsızlığımızın üzündən onları öz

səviyyəmizdə saxlayar, yenə daha bir yüz il, bəlkə də min il inkişafdan qalarıq.

Beləliklə, soruşuram: XXI əsr və növbəti minillikdə yeni nəsil yetişir, bizi onu qarşılamağa hazırlıq?

Hazırkı ilk növbədə uşaq psixologiyası barədə məlumatə malik olmayı, şagird təbiətinə yaxından bələdiyi, tədris metodikasını, yeni təlim texnologiyalarını, pedaqogikanın əsaslarını bilməyi, fənni dərindən mənimseməyi, ədəbiyyatı və dili sevməyi, incəsənəti öyrənməyi tələb edir. Bündan sonra əsas məsələ öyrətməyi bacarmadıq.

Eyni zamanda vacib olanı odur ki, məktəblər kompüterlərlə, elmi, tarixi, bədii kitablarla, müvafiq jurnal və qəzetlərlə təmin edilsin. Təlimin texniki vasitələri, əyani vəsaitlər əldə olunsun. Psixoloji xidmət işinin təşkilinə xüsusi fikir verilsin.

Bütün bunlar isə məktəb rəhbərlərinin yüksək intellektə sahib olmalarını tələb edir.

İş burasındadır ki, uşağın tərbiyəsinin təməli ailədə qoyulur. Çox şey isə bu təməldən asılı olur. Təəssüf ki, gənc ailələr tərbiyə işinin mahiyyətini və mexanizmini dərindən bilmədiklərindən körəkli fəaliyyət göstərir, nəticədə heç bir uğur qazanırlar.

Uşaq tərbiyəsi, yeni insan yetişdirilməsi, ona sağlam həyat, dünyagörüşü aşilanması heç də asan məsələ deyil. Bu iş dərin bilik, yüksək kamillik və xüsusi qabiliyyət tələb edir. Bunlarla yanaşı, bir çox məqamda psixoloq məsləhətlərinə ehtiyac duyulur ki, o da hər an ailənin yanında olmalıdır.

Bələ bir vəziyyətdə uşaq bağçalarının qayğıları xeyli artır. Yeni nəslin – yeni insanın bünövrəsinin düzgün qoyulması, onunla düzgün iş aparılması, ailədə yol verilmiş qüsurların aradan qaldırılması bağçada çalışan tərbiyəçilərdən ciddi hazırlıq və gərgin zəhmət tələb edir. Onlar tərbiyə işinin metodikasını, təlim məsələlərini mükəmməl bilməli, uşaqlardakı qabiliyyəti müxtəlif üsullarla, əyani vəsaitlərin gücü ilə üzə çıxartmalı və inkişafə istiqamətləndirməlidirlər. Bu tərbiyəçilər həm də valideynlərin yaxın məsləhətçiləri olmalıdır.

Ümumiyyətlə, yeni insan tərbiyəsi, yeni insanın inkişafına qayğı millət və dövlət əhəmiyyətli bir işdir ki, onunla da hamı aktiv məşğul olmalıdır.

Yeni insan cəmiyyətin tamamilə fərqli təzvürdür. Onu fərqləndirən isə fərqli düşüncə, fərqli zövq, fərqli zehin sahibi olmasıdır. Bu cür insanların yetişmələri cəmiyyəti təzələyir, onun müasir yondə inkişafına stimul yaradır.

Təəssüf ki, yenilik hər sahədə çətinliklə üzləşdiyi kimi, yeni insan da eyni problemi yaşamalı olur. Lakin maneələr nə qədər çətin və çox olsa da, onun üzərindən atlanıb keçilir, yenilik dərk və qəbul edilir. Heç şübhəsiz ki, bu işdə ziyanlılar mühüm rol oynayırlar.

Elm və təhsil xadimləri

BİR ÖMRÜN NAXİŞLARI

Yəhya KƏRİMOV,
pedaqoji elmlər doktoru, professor,
Ənvər ABBASOV,
pedaqoji elmlər namızadı, dosent

Dünyaya çox insan galır, hər kəs öz ömrünü yaşayır, hər kəs öz arzu və istəyinin arxasında gedir. Hər kəs öz zamanının məhz özünəməxsus övladı olur. Allahın izni ilə təkrarsız ömrünün ilmələrini hörür. Özünəməxsus əməlləri ilə ömrüna naxışlar vurur. Bu naxışlar onu yaddaşlara, hafızalara yazar, zaman keçdikcə yaşadır. İnsan ömrü o zaman olmaqdır olur ki, o öz ailəsi, cəmiyyət, dövlət qarşısında üzüağ, alnıaçıq olsun, xeyirxah, faydalı əməlləri ilə iz qoysun. Azərbaycan təhsilinin inkişaf etdirilməsində böyük əməyi ilə tanılmış prezident təqaüdücüsü, pedaqoji elmlər doktoru, professor, 80 yaşı tamam olan Şəmistan Abdu oğlu Mikayılov belələrindəndir.

Ömrün ilk çağları. 1929-cu il oktyabrın 20-də Abdu kişinin ailəsində sevinci bir hadisə baş verdi. Bələ ki, dünyaya bir oğlan uşağı geldi və ona Şəmistan adı verildi. Abdu kişinin ailəsində kolkozlaşma dövrünün çətinliklərindən irəli gələn problemlər yaşansa da, bu, digər övladları kimi, Şəmistanın da təhsil almasına, inkişaf etməsinə mənfi təsir göstərə bilmədi.

Orta təhsilini başa vurduqdan sora gənc Şəmistan Marneulidə fəaliyyət göstərən Pedaqoji texnikumun sonuncu kursuna qəbul olundu. 1947-ci ildə həmin texnikumu bitirirək təhsil aldığı Faxralı məktəbinə sinif müəllimi təyin edildi.

Təhsilini davam etdirmək, elmi biliklərin mahiyyətinə varmaq, onu öyrənmək həvəsi Şəmistan Mikayılovu rahat buraxındı. O, ardıcıl mütalıa edir, ümumi hazırlanlığının sistemli şəkildə artırılması qayğısına qalırı.

1947-ci ildə Şəmistan Mikayılov S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olur. Çoxdan arzuladığı tələbəlik illərini daha mənali və məzmunlu keçirir. Filoloji, fəlsəfi, psixoloji ədəbiyyat dərindən öyrənir, Məmməd Arif, Məmməd Cəfər, Həmid Arash, Feyzulla Qasimzadə, Mir Cəlal, Cəfər Xəndan, Əli Sultanlı, Məmmədağlı Şirəliyev, Muxtar Huseynzadə, Rəsul Rüstəmov, Hadi Mirzəzadə, Əlyar Qarabağlı kimi elm xadimlərindən dərs alır.

Şəmistan müəllim elmin korifeylərini bu gün da böyük hörmət və cətiramlı yad edir. Onların şəxsiyyətləndən, davranışlarından, dünyagörüşündən qurur hissi ilə danışır. Böyük şair Hafız Şirazının kəlamlarını misal götürir: "Valideynlərimin nəvazisindən çox müəllimlərinə təqdim etdəm".

Şəmistan müəllim tələbəlik illərində tədqiqatçılığı böyük həvəs göstərir, tələbə elmi cəmiyyətlərində məzmunlu məruzələrlə çıxışlar edirdi. Məhz "əla" və "yaxşı" qiymətlərlə oxumasına, elmi-tədqiqata maraq göstərməsinə görə o, müəllimlərinin hörmətini qazanmışdı. Təsadüfi deyil ki, Universitetdə ona məşhur alim professor Əli Sultanının imzası ilə dəyərləri xasiyyətnamə verilmiş, Müəllimlər İnstytutunda işləməsi tövsiyə olunmuşdur. Buna baxmayaraq, Şəmistan müəllim ailəsinin ehtiyaclarını

nazara alaraq birbaş Faxraliya getmiş, təhsil aldığı məktəbdə müəllim işləməyi daha üstün tufmusdur.

Müəllimlik tədqiqatçılığının qorşağından. Şəmistan Mikayılov müəllimliyə başladığı ilk gündən dərs dediyi mantiq, psixologiya və ədəbiyyat fənlərlə bağlı maraqlı iş sistemi qurmaq üçün araşdırımlar aparmağa başladı. Şagirdlərinin təlim marağına səbab olan materialları, iş metodlarına aid yenilikləri öyrəndi, nümunalar topladı.

Şamıştan Mikayılov müallim işladıyi ilları xatırlayarken o pedaqoq kimi kimi yetişmişində hamin dövrün xüsusi rol oynadığını belə qeyd edir: "Faxralı orta məktəbində müallimlik etdiyim dövrü özüm üçün ikinci universitet, həm də hər bir universiteti hesab edirəm. Belə ki, o ilərdə Faxralı orta məktəbi çox güclü müallim kollektivi ilə seçilir, təlim müvafiqiyəti ilə Gürçüstandakı Azərbaycan məktəbləri arasında fərqlənirdi. İlyas Hüseynov, Hüseynqulu Məmmədov, Nəbi Gülməmmədov, Hacı Həsənov və başqlarları kimi təcrübəli, el-əbada böyük hörmət qazanmış müallimlərlə ciyin-ciyin işləmək o qədər da asan deyildi. Onlar kimi müallim olmaq üçün təkə universiteti bitirmək kifayət etməzdii, elmi-nəzəri biliklə yanaşı, təcrübə, müallim-şagird münasibəti, valideynlərlə əlaqa, əmək adamları ilə ənsiyyat saxlamaq sahəsində da müəyyən qayda, agar demək mümkündürsa, rəsmi şəkildə müəyyənləşdirilməmiş meyarlar tələb olunurdu. Belə praktik məsələlərə man Faxralı orta məktəbinin müallim kollektivində yiyələnmişəm. Ona görə da hamin kollektivinin minnətdarlıq hissi ilə xatırlayır, orada qazandığım təcrübəni pedaqoq kim yetişməyimin təməli hesab edirəm".

Şamıştan Mikayılova müslümlə işlədiyi dövrda başqa işə keçməsi barədə təkliflər olunur, lakin o, müslümlə vəzifəsini daha üstün tutur, galəcəkdə qazandığı təcrübə asasında onu davam etdirəcəyi barədə düşünür. Dərs dediyi şagirdlərin şəxsiyyəti ilə onların hazırlığı ilə fəxr edir. Hazırda onun 10-a qədər yetirməsi elmlər doktoru kim müxtəlif elm sahələrini təmsil edir.

Nəhayət, Şəmistan Mikayılovin öz arzusunu reallaşdırması üçün imkan yaranıb. 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda aspiranturyaya qəbul elanını oxuyur, müsabiqədə iştirak edir və aspiranturaya qəbul olunur. "V-VII siniflərdə adəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi" mövzusunda namizədlilik dissertasiyası üzərində işləyir. Ona ali məktəbdə müəllimi olmuş pedaqoji elmlər doktoru professor Əliyar Qarabağlı rəhbərlik edir.

Şəmistan Mikayılov aspiranturunu bitirdikdən sonra Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi vazifasına qəbul edilir. Baş elmi işçi, şöbə müdürü, institutun direktoru vəzifələrində çalışır. 1963-cü ildə namizədlilik dissertasiyasını müdafiə edən Şəmistan müəllim 1974-cü ildə "Azərbaycan orta ümumtəhsil məktəblərində ədəbiyyat nəzəriyyəsi tədrisinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru alımlık dərəcəsini almışdır. Şəmistan müəllim ədəbiyyatın tədrisi məsələləri ilə məhdudlaşmamış, buna problemlə pedaqoji-psixoloji prosesin qaynağından yanaşmışdır.

Hələ tələbəlik illarından psixoloji araşdırılmalara qoşulan Şəmistan müəllim psix hadisələrə, təlim prosesində onun nəzərə alınması məsələlərinə maraq göstərirdi.

Alimin ilk yazılarının pedagoji-psixoloji problemlərə bağlı olması təlim-tərbiyə prosesinin özünməxsus cəhatlərinə onun dəhaçox dəyar verdəyini açıq-əşkar etdirir. O, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Elmi əsərlərində dəvət etdirdiyi "Azərbaycan adəbiyyatı tədrisinin 40 ildə inkişafı", eləcə də 1961-ci ildə

"Sovet kəndi" qəzeti dərc olunmuş "Ailədə uşaqların beynəlmiləl təbiyəsi" adlı ilk məqalələrində həm ədəbiyyatın tədrisi metodikasına, həm də təbiyə məsələsinin münasibətini bildirir.

Metodik araştırmalar. Professor Ş.Mikayılovun elmi yaradıcılığı zengin və çoxşaxalıdır. O, yaradıcılığının ilk çağlarından adəbiyyatın tədrisi problemlərin öyrənməyə başlayır. Bu tədqiqatlarında fənnin məzmununu, tədrisinin təşkil məsələlərini, müxtəlisf resursların hazırlanması texnologiyalarını abhət edir.

Hər bir alımın yaradıcılıq diapazonu na qədər geniş olsa da, bütövlükda onun üçün xarakterik hesab edilən, bir tədqiqatçı kimi nüfuz dairəsində saxlaşdırı problemlər, yaxud mövzular olur. Ş.Mikayilovun bilavasitə adı, fəaliyyəti ilə bağlı olan məsələ orta ümumtəhsil məktəblərində adəbiyyat nəzəriyyəsi təliminin problemləridir. Tədris prosesində bu problemə episodik müraciət edilsə də, adəbiyyatın tədrisi metodikası tarixində onun sistemli və ardıcıl öyrənilməsi Ş.Mikayilovun adı ilə bağlıdır. O, yaradılığının ilk dövründə başlayaraq iniyadək həmin məsələlər ətrafında araşdırılmalarını davam etdirir, mützakiralarda, diskussiyalarda mövcəyini bildirir. O, istor nəzəri, istarsa da praktik istiqamətlərdə həmin problemin hallini daha təkmil bir səviyyəyə çatdırılması məqsadılı iş aparmışdır. Müəllif bu istiqamətdə fəaliyyəti üçün əvvəlcədən aparıcı bir ideya müəyyən etmişdir: "Ədəbiyyat nəzəriyyəsi anlayışları şagirdlərin adəbi biliyinə asasıdır". Bu ideya konseptual xarakter daşımaqla, təkcə adəbiyyat nəzəriyyəsinə deyil, bütövlükda adəbi biliklərin mənimsədilməsinə şəmil edilir. Ş.Mikaylov "Azərbaycan səkkizilik məktəblərində adəbiyyat nəzəriyyəsi elementlarının tədrisinə metodikası" (1963), "Orta məktəbdə aruz vəzninin öyrədilməsinə dair" (1965), "IX-X siniflərdə adəbiyyat nəzəriyyəsi materiallarının öyrədilməsinə dair" (1976) "Azərbaycan ümumtəhsil məktəblərində adəbiyyat nəzəriyyəsi tədrisinin elmi əsasları" (1974) adlı kitab və kitabçalarında, "Sinifdə adəbiyyat nəzəriyyəsi materiallarının öyrədilməsi" (1961), "V-VIII siniflərdə bədii təsvir və ifadə vasitələrinin öyrədilməsi" (1961), "V-VIII siniflərdə adəbi janr anlayışının verilməsinə dair" (1962), "V-VIII siniflərdə adəbi əsərlərin sujeti, kompozisiyası haqqında məlumatların verilməsinə dair" (1964), "Ədəbiyyat nəzəriyyəsi materiallarının tədrisinin ardıcılığına dair" (1972) və s. jurnal, eləcə də onlarcə qazet məqaləsində həm adəbiyyat nəzəriyyəs tədrisinin ümumi məsələlərindən, həm də adəbiyyat nəzəriyyəsinə aid ayrı-ayrı anlayışların təlimindən bahs edir.

Bu yaradıcılıq nümunələrində iki mühüm cəhət özünü bariz şəkildə nümayiş etdirir: birinci, adəbiyyatın nəzəriyyəsi materiallara yaxından bəndlilik, zəngin və əhatəli filoloji bazanın olması, ikinci, adəbiyyatın tədrisi problemlərini aydınlaşdırmaq, adəbi-bədii materialların təlimi ilə bağlı müəllimlərin rastlaşıqları çətinlikləri nəzəra alınması.

Öğr. tadđiqatçının namızaklık ve doktorluq dissertasiyalarını da bu problemde aid aparılmış an ciddi araştırmalar kimi nəzərə almış olsaq, belə bir qonaqta gəlmə olar ki, adəbiyyat nəzəriyyəsinin tədrisi üzrə araştırmalar alimin elmi yaradılığında aparıcı yerdə durmaqla, onun tadđiqatlıq fəaliyyətinin leymotivini təşkil edir.

Adatları, uzun müddet tədqiqat aparan və tacirləşən toplayan pəşəkar alimlər müyyən dövrda ümumiləşdirmələr aparır, metodist alımlar metodikaların əsaslarını üzrə fundamental tədqiqatlırlar üz tuturlar. Onlar sənki özlərinin müxtəlif parametrlərdə olan nəticələrini bir məcraya yığmaqla mükəmməl bir sistemi

formalaşdırırlar. Professor Ş.Mikayılovun yaradıcılığında da bu cəhət aydın nəzərə çarpar.

"Orta məktəbdə ədəbiyyat tədrisi" adlı ikicildlik əsərin ikinci cildi professor Ş.Mikayılovun rəhbərliyi və iştirakı ilə hazırlanmışdır. On il sonra tədqiqatçı yenidən bu probleme qayıdır, "Orta məktəbdə ədəbiyyat tədrisi" adlı iki cilddən ibarət kitab hazırlayıb çap etdirir. Bu əsərlərdə ədəbiyyatın tədrisi ilə bağlı, demək olar ki, əsər problemlər əhatə olunur. 2008-ci ildə müəllif yenidən bu problema müraciət edərək fundamental araşdırımaların nəticəsi olan "Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası" kitabını çap etdirir. Bu əsər mərhum professor Ə.Qarabağının əsərinin müasir zamanda əvəz edən yeganə tədqiqat işi kimi qəbul edilir.

Ş.Mikayılov öz yaradıcılığında ədəbiyyatın başqa fənlərlə əlaqəli tədrisi məsələlərinə ayrıca yer vermişdir. "Ədəbiyyat nəzəriyyəsinin Azərbaycan dili ilə əlaqəli tədrisi" (1973) mövzusunda tədqiqat aparanda da fənlərarası əlaqələrin təlimin səmərəliliyinə imkan yaratması ideyasını qarşıya qoymuş və onun həllinə müvəffəqiyətlə nail ola bilmüşdür. İnteqrasiya müasir dövrədə təhsil islahatının əsas prinsiplərindən biri hesab edilir. Ona bu səbəbdən alimin fənlərarası əlaqə probleminə aid olan tədqiqatı indi də öz döyərini saxlamaqdır.

Ş.Mikayılovun yaradıcılıq laboratoriyasında dahi Nizami Gəncəviyə həsr etdiyi tədqiqatlar xüsusi yer tutur. O, bir tərəfdən, Nizami Gəncəvinin təkrar-təkrar nəzərdən keçirir, onun əsərlərinin məktəbli kitabxanası üçün variantını işləyir. İkinci tərəfdən, Nizami Gəncəvinin həyat və yaradıcılığının tədrisinə dair metodik işləmələr hazırlayırlar. Bu işləmələrdə də ədəbi-bədii materialların ideya, bədii xüsusiyyətlərinin açıqlanması üstünlük təşkil edir. Onun təlim texnologiyası bilavasitə təlim materialının filoloji xarakterindən çıxarılr. Bclə yanaşma istər-istəməz ədəbi-bədii materialın elmi-nəzəri xarakterinə yaxından bələd olmayı, onun mahiyyəti və məzmununu dərindən bilməyi tələb edir.

Ədəbiyyat təliminin əsas təşkilat forması kimi dərs Ş.Mikayılovun elmi yaradıcılığında mühüm istiqamətlərdən birini təşkil edir. 70-ci illərdən başlayaraq müxtəlif yazılarında, ayrıca kitab və kitabçalarında ("Ədəbiyyat dərslərinə verilən müasir tələblər" (1976), "Ədəbiyyat dərslərində ideya-siyasi tərbiya" (1983) və s.) həmin məsələlər müxtəlif istiqamətlərdə araşdırılır. Xüsusiə dərsin təşkili üçün mühüm tələblər müəyyənləşdirilir. Eyni zamanda dərsin xüsusi məqsədə xidmət etməsi, onun ideyası, xarakteri açıqlanır. Müəllif iş texnologiyasını təkmilləşdirmək və səmərəliləşdirmək üçün faydalı təkliflər verir.

Ş.Mikayılovun yaradıcılığı üçün xarakterik cəhətlərdən biri də bilavasitə tətbiqi istiqamətdə araşdırımlar aparmaq və müəllimlərə konkret kömək göstərməkdən ibarət olmuşdur. O, bu köməyi ilk növbədə yazdığı dərsliyə metodik vasitə hazırlamaqla yerinə yetirməyə çalışmışdır. "V sinifda ədəbiyyat dərsləri" (1981) kitabı bu qəbildən olan əsərlərdəndir. Orada müəllim üçün sistemli tövsiyələr verilmişdir. Adətən, bələ araşdırmalarda təlim hər dəqiqəsinə qədər planlaşdırılır, yerinə yetiriləcək işlər sistemləşdirilir, güclü ümumiləşdirmələr aparılır. Təcrübələr onu göstərir ki, Ş.Mikayılovun bələ bir texnologiya ilə hazırladığı V sinif üçün "Ədəbiyyat" dərslərinə rəhbərlik xeyli vaxt müəllimlərin istifadəsində olmuş, onların düzgün istiqamətlənməsində öz töhfəsini vermişdir.

Ş.Mikayılov ədəbiyyatdan təlim materiallarının planlaşdırılması istiqamətində də iş aparmış, onun hazırladığı tövsiyələr müəllimlər tərəfindən maraqla qarşılanmışdır.

Professor Ş.Mikayılov bir metodist alim kimi ədəbiyyat təliminin məzmunu da düşündürmüştür. O, 70-ci illərin sonunda V sinif üçün "Ədəbiyyat" dərslərini hazırlamışdır. Onun hazırladığı dərslək 1990-ci illərin əvvəllərinə qədər təkrar-təkrar proqramlarının hazırlanmasına rəhbərlik etmiş, həm də onun müəllifi olmuşdur. Bu proqramlar özünü məzmun və strukturuna görə əvvəlki dövrün proqramlarından fərqlənmişdir. Ş.Mikayılov bu proqramların hazırlanması və tətbiqi dövrlərində dəfələrlə onların xüsusiyyətlərini müzakirəyə təqdim edən, xarakterik cəhətləri barədə fikirləri ümumiləşdirən məqalələrlə çıxışlar etmişdir.

Bütün bunlarla yanaşı, Ş.Mikayılov ədəbiyyatın tədrisinin o dövr üçün aktual olan ədəbiyyatdan biliyin qiymətləndirilməsi, inşa yazılarının aparılması, sinifdən xaric oxunun təşkili, ədəbiyyatdan təlim standartları, təlim texnologiyaları, onların mahiyyəti və məzmunu, eləcə də digər məsələləri tədqiqat obyektiñə çevirmişdir. Daha çox müəllimlərin mənafeyindən çıxış edərək onlar üçün konkret tövsiyələr hazırlanmış, pedaqoq, metodik innovasiyaların yaradılması və inkişaf etdirilməsi istiqamətində araşdırımlar aparmışdır.

Filozi qənaatları. Ş.Mikayılovun ədəbiyyatın tədrisi metodikası sahəsində əldə etdiyi nailiyyətlərin ən mühüm şərtlərindən biri onun bu elmin filoloji problemlərini dərindən bilməsi, ədəbiyyatşunaslıq elminin incəliklərinə bələd olması ilə bağlıdır. Hər dəfə onunla görüşən müsahib bu keyfiyyəti daha çox hiss edir, çünki səhəbətinin əvvəlində də, sonunda da geniş bədii təsakkür dönyasının dörənliliklərinə bələdliyini açıq-aşkar hiss etdirir. Xüsusilə Şərqi böyük döhlərinin yaradıcılıq dönyasını seyr etməkdən doymur. Özünəməxsus təhkiyisilə dərin mənə qatlarına gedərək xüsusi örnək olan fikirləri zamanın müstəvəsinə çıxarıır, ətrafindakılarla paylaşır.

Professor Ş.Mikayılovun bir metodist kimi sözünün gücү, qətiyyəti, onun filoloji bazasından, cəsarətindən irəli gəlir. Ona görə də ədəbiyyatşunas alımların çoxdan bəri araşdırıqları bir sira fikirləri özünün düşüncə tərzindən keçirərək böyük bir ustalıqla təhlil edir. Daha çox ədəbiyyat nəzəriyyəsinə aid anlayışların mahiyyət və məzmununda daqiqlaşmaların aparılması qənaatına görə.

Doğurdanmış bütün bəşliklər müxəmməsdir? Bəlkə də bu fikirdə olanlar vardır, lakin Ş.Mikayılovun araşdırımlarında bu məsələyə birmənalı münasibət bildirilir. Yaxud, dülçüllükə ədəbiyyatşunaslığın aralıq mərhələsində özünə mövqə qazanmış ədəbi-bədii əsərlərin diliñə münasibətini ifadə edən Ş.Mikayılov bədii təsvir və ifadə vasitələri arasında ciddi sədd çəkən, onları ayrıraqda şəhər edən tədqiqatçılarla barışmadığını bildirir. Bədii təsvir və ifadə vasitələrinin cyni kökdə olan anlayışlar kimi şərhini verir. Onların ayrıraqda anlaşılmadığını, başa düşülmədiyini vurgulayır və bunu təbii bir hal hesab edir.

Ş.Mikayılovun poeziya, şeir haqqında maraqlı düşüncə tərzini vardır. Məlum olduğu kimi, o, aruz vəzni haqqında xüsusi tədqiqatların müəllifidir. Eyni zamanda heca vəzni haqqında kifayat qədər nüfuzlu yazıları ilə tanınır. Sərbəst vəzni haqqında onun araşdırımları isə daha əsaslı olmaqla orijinallığını, təkrarsızlığına görə fərqlənir. Müəllifa görə, bu vəzniñ özünəməxsus ahəngə malik olması, heca vəzniñ xas keyfiyyətləri axz etməsi onu daha çox milli heca vəznimizin qədimliyi ilə bağlayır.

Bu fikirlər ədəbiyyatşunaslığı dair dəyərlili araşdırımların nəticələri kimi müəllifin elmi-filoloji potensialı haqqında təsəvvür yaradır. Eyni zamanda alimin əsl nəzəriyyə ilə məşğul olan, onu təlimin məhək dəşindən keçirən bir tədqiqatçı olmasına göstərir.

Mikayilov bütün faaliyyətində adəbiyyatşünaslığı adəbiyyatın tədrisi metodikası ilə
qaynaq etmiş, onların bir-birindən ayrı olmasının mümkinləşdirilməsi qanadına
gəlmışdır. Araşdırmlarında da hər iki sahənin problemlərinə mütləq olaraq
göstərilmişən ümumi faaliyyətdəki zərurətin nəticəsi kimi yerinə yetirmişdir. 1993-ə
ildə yazdığı "Ödəbiyyatşünaslıq problemlərinin yeni dövrlü kommunist
ideologiyasından qurtula biləcəkmi?" məqaləsində köhnəlikdən qurtulmağın çətinliyi
barədə narahatlığını bildirmişdir. O, "Ödəbiyyatşünaslığının öz problemləri" (1995)
məqaləsində bu elmin özünaməxsus problemlərinin olması qanadına gəlməmişdir.

Professor Ş.Mikayilov yaradıcılığının avvalı dobrularına da əsaslı yaradıcılıqları problemlərinə toxunmaqdan çəkinməmiş, onu əaliyyətinin ümumi məntiqindən doğan bir zərərət hesab etmişdir. "Müharibə dövrü şeirimizdə ana obrası" (1970), "Ədəbiyyatşünaslıq terminləri haqqında" (1975), S.Vurgunun əsərlərində bədii təsvir və ifadə vasitələri" (1976) kimi məqalələri bu qəbildəndir.

S.Mikayilovun dərs vasaiti kimi yazdığı "Ədəbiyyat nəzəriyyəsi" təyinatına görə ümumtəhsil məktəbinin şagirdləri üçün nəzərdə tutulsada, bu əsər mahiyyət etibarilə sərf ədəbiyyatın nəzəri problemlərini əhatə edən ciddi tədqiqat əsəridir. Müəllisinin ədəbiyyat nəzəriyyəsi ilə bağlı filoloji konseptual baxışlarıdır. Bu kitabın ümumi manzarasından müəllisinin ədəbiyyatşünaslıq və metodik baxışları tam aydınlığı işlənir.

Pedaqoji düşünçeler. Ömrünün büyük bir hissəsini elmi yaradılılığı həst edən Ş.Mikaylovin adəbiyyatla, onun tədrisi ilə bağlı düşünçelərinin əsasını xalqına, vətənəna bağlılıq, onun övladlarına böyük qayğı təşkil edir. Bu səbəbdən də durmadan milli mənəviyatiñ güzgüsi olan adəbiyyatın təlim-tərbiya imkanlarını araşdırır. Təkcə bununla kifayətlənmir, cyni zamanda didaktika, tərbiya nəzəriyyəsə məsələlərinə də münasibətini bildirir.

Yaradılığının ilk illerinde o, tərbiyə mövzusunda məqalələr yazar. "Ailədə uşaqların beynəmlilər tərbiyəsi" (1961), "Uşaqların bədii tərbiyəsində valideyin rölu" (1961), "Ailədə uşaqın əmək tərbiyəsi" (1962), "Ailədə uşaqın estetik tərbiyəsi" (1963), "Ailədə uşaqın vaxtdan istifadəsinə nəzarət" (1964), "Ailə və məktəb" (1963), "Uşaqların estetik tərbiyəsində valideyinin rölu" (1964), "Validəyin uşaqlara necə rəfiar etməlidir?" (1965), "Ailədə uşaqlara necə kömək etməli" (1966) və başqa mövzularda çap etdirildiyi yazılarında tərbiyə nəzariyyəsinin bir sıra aktual problemlərlə ilə yaxındınlığından aydın görünür. Həmin yazıların qayosunu tərbiyənin müxtəlif sahələri ilə bağlı düşüncələr, valideyn, uşaq münasibatları təşkil edir. Bu araştırmalarda tərbiyənin texnoloji mahiyyəti iddqiyyat obyektiivləşdirilir, uşaqlara davarlarla sahib olmasına üçün mexanizmlər təklif olunur.

Sonraları bu ananalar müəllifin yaradılılığı boyu davam edir. Tədrিচən təbiyə vasitəsi olan ədəbiyyatın mahiyyətinə həpdurularaq daha konkret iş təcrübələrini formasını alır.

Ş.Mikayılovu təhsilin ümumi problemləri, o cümlədən təşkil etməsələr standartlarının hazırlanması narahat edir. O, islahatın ilk illərindən bu problemlər rəhbərlik edir, onun həlli istiqamətində iş aparır. 1999-cu ildə ümumtəhsil məktəblər üçün fənn standartlarının ilk variantının hazırlanmasını təşkil edir. Özü bilavasitə adəbiyyat standartının ilk variantı hazırlanmışdır.

Professor Ş.Mikayilov pedagoqika tarixi üzrə də araşdırırmalar aparı. Azərbaycan pedagoqi fikir antologiyasının hazırlanması istiqamətində fəaliyyət göstərir. Onun bu istiqamətdə apardığı tədqiqatın nüticələri 1989-cu ildə Moskvadə

rus dilinde çap edilmiş "Azərbaycan SSR pedaqoji fikir antologiyası" kitabında verilmüldür. Onun aslan azərbaycanlı olan və orta Asiyada yaşayıb-yaradın Said Rza Əlizadə hicqində araşdırımları isə özünün orijinallığı baxımından diqqatlı cəlb edir. Tədqiqatçı bu araşdırımlarında Azərbaycan, özbək, türk, tatar, arəb, fars, fransız, rus, hind, urdu, ivrid, erməni dillərini bilən poliglot Said Rza Əlizadənin geniş yaradıcılıq diapazonunu malik olmasından tacik dilinin qrammatikasını yazmasında özbək və tacik dillərinə çoxlu təreftmalarından, pedaqoji fikirlərindən bəhs edir.

Elmin təqkili... Professor Ş.Mikayilov peşəkar tədqiqatçı olmaqla yanaşı, elm təqkilaçısı kimi da tanınır. Məlum olduğu kimi, 1975-ci ildən tə bu günə qədər institutda şöbə müdürü kimi pedaqoqi tədqiqatlarının aparılmasına rəhbərlik edir. İstən nəzəri, istərsə də praktik istiqamətlərdə olan araşdırılmaların düzgün istiqamətə yönəldilməsi üçün bütün potensial imkanlarından istifadə edir.

O, 1995-2000-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru kimi aparılan elmi aradırmalara rəhbərlik etmiş, Müstəqil Azərbaycanın inkişafının çox məsul bir dövründə bu işləri istiqamətləndirmişdir. Zaman keçmiş, həmin illərin agrisi-acısı arxada qalmış, lakin çəkilmis zəhmətin nəticələri bu gənə qədər gəlməmişdir.

Elmi-pedaqoqtı kadrlarla iş.Aspirant və dissertantlara rəhbərlik etmək Ş.Mikayılovun yaradıcılığının mühüm istiqamətini təşkil edir. O bu vaxta qədər adəbiyyatın tədrisi metodikası üzrə araşdırırmalar aparan tədqiqatçılar rəhbərlik etmiş, onları istiqamətləndirmişdir. Artıq 24 elmlər namizədinin elmi dərəcə almışında onun bir elmi rəhbər kimi xidməti vardır. Ş.Mikayılov 20 dissertanta rəsmi opponentlik etmişdir.

Onun elmi-pedaqoji kadr hazırlığı işinin coğrafyasına Özbékistan, Qazaxistan, Qırğızistan, Türkiye, Gürcistan ülkeleri da daxildir. O, həmin ölkələrdə onlarla doktorluq və namizədlük dissertasiyasına bir opponent kimi xeyir-dua vermişdir. Bundan əlavə, Alma-Ata, Bışkek şəhərlərində birdəfəlik müdafiə şuralarının üzvü olmuşdur.

Ş.Mikayılov 1980-ci illərdə Azərbaycan Pedaqoji Universitetində, 1986-ci ildə Elmi-Tadqiqat Pedaqoji Elmlər Institutunda fəaliyyət göstərən müdafiə şuralarının, 1994-1998-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında, AAK-də pedaqogika-psixiologiya üzrə ekspert şurasının təzviyi olmuşdur. 1998-ci ildən isə Elmi-Tadqiqat Pedaqoji Elmlər Institutunda yaradılmış müdafiə şurasına rəhbərlik etmişdir.

Ş.Mikayılovun geniş elmi-pedaqoji fəaliyyəti həmisi dıqqət mərkəzində olmuşdur. O, ayrı-ayrı vaxtlarda "Şərəf Nişanı" ordeni, Azərbaycan SSR Ali Sovetinin Heyatının Fəxri Fərmanı, "Qabaqcıl məarif xadimi", "Qabaqcıl təhsil işçisi" döş nişanları ilə təltif edilmiş, prezident təqədüməsi layiq görülmüşdür.

Öziz Şamistan müəllim, Siz ömrünüzün 80 illik müdrik çağında yeni təhsil quruculuğunda, pedaqoji elmin inkişaf etdirilməsində dostlarınızla, həmkarlarınızla çiçin-çiyinə addimlayırsınız. Sizə bu yolda cansağlığı, mülvəffəqiyət, yeni-yeni varadıcılıq uğurları arzulayıraq.

**POEZİYA**

Azərbaycan Yaziçilər Birliyinin üzvü, pedaqoji elmlər namizədi, dosent, "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalının şöbə redaktoru Oqtay Abbasovun 60 yaşı tamam olmuşdur. Oxucular onu istedadlı alım, publisist və şair kimi tanıyırlar.
Bu gözəl insanı əlamətdar yubiley münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağılı və yeni-yeni yaradıcılıq uğurları arzulayırlıq.

Oqtay ABBASOV**AZADLIQ**

Qəşəs tum,
Güla əvv ver.
Çıçak ações yer,
Günsə dəha işiqli.
Ay dəha yaraşlı olsun.
Üzər tabassümü,
Ürəklər sevinclə dolsun.
Adamlar qəşəs sözünü
Lügətlərdə axtarsınlar,
Allah eləsin.
Orada da tapmasınlar.
Azad insanlar desinlər biza.

YENİ YUVA QURULDU

Nə vaxt uşaqı istadin?
Nə vaxt qanad çıxardin?
Elə bil dünən idi,
Man evə qayidanda
Qabığımı qaçardin,
Üz-gözündən öpərdin,
Sevincindən uçardin.
Günər nə tez ötəsdü,
İllər külək qanadı.
Məhkəm olsun, a qızım,
Bir yuva da quruldu.
İndi skiz balanla
Gəlirsən evimizə.
Tabassümü saninkı,
Gülüşləri həminkı.
Öpüşləri bal dadır.
Yalan sözümüz, a balam,
Bal adəm aldadır.
İkinci hayat göllər
Balaca evimizə.
Allahımdan razıyam,
Qurdğun yuvan ilə
Sevinc baxş edin biza.

SUAL

Qədər nə deyr görən,
Qədər hara qədərdir?
Sağım-solım göz yaşı,
Altım, üstüm kədərdir.

Allahın qarğısıdır,
Yağın qəm yağışdır.
Sevinc çəşib naşdır,
Baxmrı bu ahlar nadır.

Gör kimlər çıxıb başa,
Etibar yox sırdaşa.
Oğulsansa, gal yaşı,
Ürək gülmürlər, nədəndir?

ARZU

Allah, məni tükəndirmə,
Dostlarmı səhəbələrimdən
bezənmişinlər.
Məndən yeni söz gözəloyan
taləbələrim
Dünən də bunu deyirdi,
Deyib, dodaq büzənmişinlər.
Əvvəl öldür,
Ağlım sonra al.
Nəyim var sanındır,
Ağlımdan başqa.
Onu mənə halal et,
Ləp axırdı onu al.
Yoxsa sorğu-sualda
Cavabım səni çəş-baş salar,
Qalırsan məttəl.

GÜN GƏLƏR

Gün gələr
Etdiklərinən peşman olarsan,
Etmediklərinə yada salıb
Buludtək dolarsan.

Günahlarının azabını çəkərsən,
Qəm akib, dərd biçərsən.

Əlin çatmaz heç yana,
Qalırsan keçmişə
Boylana-boylana.
Bar verməz heç nə,
Aləmi qatsan da bir-birinə.
Ürayında iki sual gəyərə:
O xoşbəxt günər han?
Gorəsan bir də görərəmmi
Onu gördüğüm röyanı?

SÖHBƏT

- Salam, göz yaşım,
Sadiq sırdaşım.
Hardan gələrsən,
Canbir qardaşım?
- Ürayindən.
- Bəs döytüntün han?
İndirə bilməzən məni.
- Qəhərəm, can kimi
Çıxdıñ boğazından.
- Deyirsən qurtardı canın
Dünyanın azabından?
- Bağlanmışdır alim, qolum,
Çiyarindəndir yolum.
- Rəngin niya solğun?
- Gəldim yiysisz xarabadan,
Sahibsz diyərən.
- İnanıram.
İtin zingildəmir,
Cinlərin dingildəmir,
Xaraba ətri vermirsən,
Geldiñ yeri bilmirsən.
- Yağış kimi göydən galdım,
Ruhun nurunda dincəldim.
Yurdumu sorma, qardaşım,
Yerdən ot kimi göydəm.
Qəbrimi tapa bilmirəm,
Hanı nişahgah başdaşım?
Əlimdə bir dəmər əsa
Bu dünyani dolanaram,
Suya dönüb bəxt araram.

Xəbər - servis**ƏDƏBİ ALƏMDƏ**

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda xalq yazıçısı Çingiz Abdullayevin və şair-tərcüməçi Selim Babullaogluunun "525-ci qəzet" seriyasından kitablarının təqdimatı olmuşdur.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda yazıçı-dramaturq Cahangir Məmmədovun xatırə gecəsi keçirilmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Bəxtiyar Vahabzadənin xatırəsinə həsr edilmiş "Millətin Bəxtiyarı" adlı anım mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Yaziçilər Birliyinin və "Dialog Avrasiya Platforması" beynəlxalq ictimai təşkilatının Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşunas alım və elm təşkilatçısı, Azərbaycan MEA-nın müxbir üzvü Əziz Mırəhmədovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilmişdir.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində böyük tatar şairi Musa Cəlilin anım günü keçirilmişdir. Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş tədbir Rusiyanın Azərbaycandakı səfirliliyi ilə "Tuqan tel" Respublika Tatar Mədəniyyəti Cəmiyyəti (RTMC) tərəfindən təşkil olunmuşdur. Tədbirdə cəmiyyət üzvləri faşizmə mübarizədə qəhrəmancasına həlak olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Musa Cəlilin hayatı və yaradıcılığı haqqında danışmışlar. Bildirilmişdir ki, M.Cəlil zindanda da yaradıcılığını davam etdirmiş, "Moabit dəftəri" poemasına görə ölümündən sonra "Lenin" mükafatına layiq görülmüşdür. Tədbirdə "Tuqan tel" RTMC-nin gənc fəallarının və Bakı Slavyan Universitetinin taləbələrinin ifasında şairin şeirləri tatar, Azərbaycan və rus dillərində səsləndirilmiş, onun şeirlərinə yazılan mahnılar ifa edilmişdir. Anım günündə ictimai birliliklərin, cəmiyyətlərin rəhbərləri, ictimaiyyət və matbuat nümayəndələri iştirak etmişlər.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda Gülxani Pənahın "Mir Cəlalın elmi-nəzəri görüşləri" kitabının təqdimatı olmuşdur.

Azərbaycan Yaziçilər Birliyinin Natəvan klubunda ədəbiyyatşunas alım İmaməddin Zəkiyevin 70 illik yubileyinə həsr edilən gecə keçirilmişdir.

XARİCİ ÖLKƏLƏRDƏ

Amerika astronomları Günsəs sistemindən kənarda olan ən kiçik ikinci planet kaş ediblər. Planetimizdən təxminən 80 işq ili uzaqlıqda yerləşən bu planet Yer kürəsindən 4 dəfə böyükdür. Kaliforniya Universitetindən olan astronom Endryu Hovard sözügedən planeti Havay adalarındakı "Kek" teleskopunun köməyi ilə müəyyən etdiklərini və onu "HDI 56668b" adlandırdıqlarını deyib. E.Hovard inдиya qədər məlum olan və "Gliese 581" adı verilən ən kiçik "xarici planet" in dünyadan iki dəfə böyük olduğunu və onun Yer kürəsindən 20,5 işq ili uzaqlıqda yerləşdiyini bildirib. Bununla da 1995-ci ildən inдиya qədər Günsəs sistemindən kənarda tapılan planetlərin sayı 416-ya çatıb.

Dünyada mini buz dövrü başlayır. Bu iddia ilə ingiltərəli alımlar çıxış ediblər. Onlar Avropa və Şimal yarımkürəsini öz təsiri altına alan şaxtalı hava şəraitinin 20-30 il davam edəcəyini, bununla da mini buz dövrünün yaşanacağını iddia edirlər. Ingiltərənin "Daily Mail" qəzeti məlumatına görə, tanınmış alim və BMT-nin Hökumətlərərasi İqlim Qurumunun (IPCC) üzvü professor Mojib Latif Sakit okean və Atlantik okeandan götürülmüş suyun hərərətini tədqiq edəndən sonra bu nəticəyə gəlib.

Araşdırma nəticəsində məlum olub ki, narın tərkibində olan ellagitannins adlı kimyəvi element xərçəng hüceyrələrinin artmasına səbəb olan ostrojen hormonlarının çoxalmasının qarşısını alır. Alımlar bu araşdırmanın dəş xərçənginə qarşı yeni dərmanlar hazırlanmasında mühüm rol oynayacağına inanırlar. Onlar hesab edirlər ki, çoxlu nar yemək bu baxımdan faydalı olabilir. Mütəxəssislər isə dəqiq nəticə əldə etmək üçün bu kimyəvi elementlərdən nə qədər lazım olduğunu hələ öyrənə bilməyiblər. Araşdırma Amerika Xərçəng Araşdırma Təşkilatının orqanı olan "Cancer Prevention research"da nəşr olunub.

Demək olar ki, gün ərzində hamımızın üzləşdiyi stress xərçəng yaradır. ABŞ-in Yel Universiteti artıq bunu elmi yolla sübut edib. Araşdırında iştirak edən professor Tian Xu stressin xərçəng şıslərinin sürətlə inkişafına şərait yaratdığını bildirib. Mütəxəssislər emosional və ya fiziki travmanın xərçəng hüceyrələrinin fəallaşmasına yol açdığını bildirirlər.

Araşdırma nəticəsində məlum olub ki, batareyali oyuncاقlar yaydıqlı radiosiya ilə insan səhhəti üçün çox zərərlidir. Hətta az voltajlı oyuncاقlar da galəcəkdə baş verəcək bəzi xəstəliklərə şərait yaradır. Mütəxəssislər uşaqların belə oyuncاقlarla oynamalarını məsləhət bilmir və valideynlərə bu istiqamətdə xəbərdarlıq edirlər. Batareyali oyuncاقlardan yayılan radiosianın xüsusiylə 6 yaş o qədər uşaqlar üçün zərərlə olduğu vurğulanıb.

78

YENİ NƏŞRLƏR

Filologiya elmləri doktoru, professor İsrat Əliyevin "Poetik ilhamın özünəməxsusluğu" (Bakı, "Elm və təhsil" - 2010) adlı monoqrafiyası oxuculara təqdim olunmuşdur. Monoqrafiyada müasir poeziyamızın görkəmli nümayəndələrindən biri, zəngin və özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kanarlarda da şeirsevərlərin rəğbatını qazanmış şair, yaziçi, publisist Fikrat Qocanın yaradıcılığından bahs olunur. Şairin əsərlərinin hərtərəfli təhlili və zəngin manbaların araşdırılması nəticəsində meydana gəlmiş bu əsərdən tədqiqatçılar, müəllimlər, tələbələr yararlanı bilərlər.

1990-ci ilin yanvar faciasından bizi 20 il ayırdı. Əslində bu "ayırdı" sözü fikri dəqiq ifadə etmir. Ətən günlər həmin facia barədə hər dəfə yenidən düşünməyin, onu götür-qoy edib lazımi nəticələr çıxarmağın zorurılılığını daha qabarlıq göstərir. Bu isə ilk növbədə o günlərin hadisələrini ədəbiyyata gatirməyi vacib tələb kimi qarşıya qoyur. Məzahir Süleymanzadənin "Güllənmiş qəzet" (Bakı, "Nurlan" - 2010) adlı əsərinin həm də bu zəruratdan yarandığı şübhəsizdir. Kitaba yazıçı-jurnalist M.Süleymanzadənin 1990-ci il 20 Yanvar qırığından dərhal sonra informasiya məngənəsini yararaq iki milyon tirajla nəşr olunmuş "Səhər" qəzeti haqqında xatirələri, müsahibələri, müəllisin həmin hadisələrlə bağlı düşüncələrini əks etdirən yazıları və digər qiymətli materiallar daxil edilmişdir.

Oqtay Allahverənoğlu (Abbasov) pedaqoq-alimdir. Lakin o həm də publisist və gözəl şeirlər müəllifi kimi tanınır. Onun 2010-cu ildə Bakıda, "Məkan poliqraf"da nəşr olunmuş "Dünya da bir ürəkdir" adlı kitabında da son illərdə qələmə aldığı şeirləri toplanmışdır. Məzmunca zəngin olan bu kitabdan dünya, onun sevinci və kədəri, gələcəyə münasibət, milli-əxlaqi dəyərlərimiz və s. kimi məsələlərə həsr olunmuş şeirləri, həmçinin ilk dəfə işq üzü görmüş qəzəllərini oxumaq mümkündür.

Aysel Əlizadənin "Ora" adlı hekayələr kitabı (Bakı, Mütərcim - 2009) işq üzü görmüşdür. Kitab "Bank of Azerbaijan"ın dəstəyi və "525-ci qəzet" in irəli sürdüyü "525 kitab - qadın yazarlarımız" təşəbbüsü əsasında nəşr olunmuşdur. Kitaba bir-birindən maraqlı dörd hekaya daxil edilmişdir.

Bakıdakı "Şirvannəş"da Xaçmaz rayonundakı Bostançı kənd orta məktəbinin müəllimi Mehrəli Quliyevin "Adının mənası nədir?" kitabı işq üzü görmüşdür. Keçən il oxuculara təqdim olunan həmin kitabda ərab və fars mənşəli Azərbaycan şəxs adlarının izahı verilmişdir. Mindən artıq adı əhatə edən bu kitabda mənası çatın anlaşılan bir sıra söz və ifadələr də aydın şəkildə şərh edilmişdir. Bu, müəllisin sayca beşinci çap əsəridir.

79

BAŞ REDAKTOR:
Məhəmməd BAHARLI

MƏSUL KATİB:
Vaqif ALKƏRƏMOV

ŞÖBƏ REDAKTORLARI:
Oqtay ABBASOV
Soltan HÜSEYNOĞLU

REDAKSİYA HEYƏTİ:
ANAR

Ağamusa AXUNDOV
Ənvər ABBASOV
Nizami CƏFƏROV
Nurlana ƏLİYEVA
Qənirə ƏMİRCA NOVA
Tofiq HACIYEV
İsa HƏBİBBƏYLİ
Nizami XUDİYEV
Qəzənfər KAZIMOV
Əsgər QULİYEV
Şəmistan MİKAYILOV
Bəkir NƏBİYEV
Yusif SEYİDOV

ÜNVANIMIZ:

Bakı-10, Dilarə Əliyeva küçəsi, 227, 6-cı mərtəbə, otaq 608.
Telefonlar: 498-55-33; 493-06-09. Faks: 498-55-33

Kağız formatı 60x84 1/8. Uçot nəşr vərəqi 5.
Şərti çap vərəqi 6,3. Tiraj 800. Çapa imzalanıb: 09.04.2010 Sifariş: 85

Jurnal Azərbaycan Respublikası Mətbuat və İformasiya
Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi 191. Lisenziya V 236.

Jurnalda dərc olunan məqalələr Azərbaycan Respublikası Prezidenti
Yanında Ali Attestasiya Komissiyasında nəzərə alınır.

Jurnal ildə 4 dəfə çıxır. O, redaksiyanın kompüterində yiğilib,
«Avropa» nəşriyyatında nəşrə hazırlanmışdır.

«Adiloğlu» mətbəəsində hazır diapozitivlərdən
istifadə olunaraq ofset üsulu ilə çap olunmuşdur.
Ünvan: Bakı şəh., Şərifzadə küçəsi, 202
Tel.: 498-68-25; 418-68-25; 433-00-43

Jurnalın abunə mətbuat yayımı şöbələrində aparılır.
Bir nömrənin abunə qiyməti 2 manatdır.

İNDEKS 1012



*Nowruz bayramınız
mükərrək!*